

TEST: 050404#01#Y15_İQTISADI HUQUQ

Test	050404#01#Y15_İqtisadi huquq
Fənn	050404-İqtisadiyyat
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	600
Keçid balı	312 (52 %)
Suallardan	600
Bölmələr	6
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

BÖLMƏ: MALİYYƏ HÜQUQU

Ad	maliyyə hüququ
Suallardan	120
Maksimal faiz	120
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Maliyyə nəzarətinin məzmununu müəyyən etmək üçün maliyyə hüquq normaları ilə tənzim edilən münasibətlərdə qarşıya qoyulan vəzifələrə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- müəssisələrin və vətəndaşların dövlət qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsini yoxlamaq
- hüquqi və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitlərinin, büdcə vəsaitlərinin, bank ssudalarının, xüsusi vəsaitlərin onlar tərəfindən məqsəduyğun surətdə istifadəsini yoxlamaq
- pul vəsaitlərinin iqtisadi agentlər arasında bölgüsünü təmin etmək və onların fəaliyyətini stimullaşdırmaq
- maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv olaraq qiymət vermək

istehsal və kommersiya fəaliyyətinin yüksəldilməsində daxili ehtiyatlarını aşkar etmək

Sual: Müəssisə, idarə, təşkilatlar və vətəndaşlar tərəfindən dövlətin pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması hesab edilir? (Çəki: 1)

- maliyyə sistemi
 - maliyyə qanunvericiliyi
 - maliyyə ehtiyatı
 - maliyyə intizamı
 - maliyyə resursları
-

Sual: Nazirliklər və idarələr, yerli özünüidarə orqanlarının nəzarət-təftiş şöbələri tərəfindən onlara tabe olan müəssisə və idarələrə münasibətdə həyata keçirilən maliyyə nəzarəti hansıdır? (Çəki: 1)

- təsərrüfatdaxili, birgə, kollektiv nəzarət
 - ümumdövlət nəzarəti
 - bələdiyyə, dövlət, sahibkar nəzarəti
 - idarə nəzarəti
 - müstəqil, şəxsi, fərdi nəzarət
-

Sual: Ölkənin sosial-iqtisadi inkişafı məqsədilə dövlətin və bələdiyyələrin pul fondlarının təşkili, bölüşdürülməsi və istifadə edilməsi sahəsində hərəkətlərin qanunauyğun və məqsədyönlü olması üzərində nəzarət hesab edilir? (Çəki: 1)

- maliyyə sistemi
 - maliyyə qanunvericiliyi
 - maliyyə nəzarəti
 - maliyyə intizamı
 - maliyyə resursları
-

Sual: Yerli Büdcənin vəsaitinin bələdiyyənin mülkiyyəti hesab edilməsi hansı məcəllə ilə təsbit olunmuşdur? (Çəki: 1)

- Torpaq Məcəlləsi
 - Mülkü Prosesual Məcəlləsi
 - Cinayət Məcəlləsi
 - Mülki Məcəllə
 - Konstitusiyaya Məcəlləsi
-

Sual: Qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan aşağıdakılardan hansıdır? (Çəki: 1)

- parlament büdcəsi
 - bələdiyyə büdcəsi
 - prezident büdcəsi
 - dövlət büdcəsi
 - ailə büdcəsi
-

Sual: İstər dövlət, istərsə də bələdiyyə büdcələri hesab edilir? (Çəki: 1)

- müəssisə maliyyəsinin tərkib hissəsi
 - firma maliyyəsinin tərkib hissəsi
 - dövlət maliyyəsinin tərkib hissəsi
 - yerli maliyyənin tərkib hissəsi
 - beynəlxalq maliyyənin tərkib hissəsi
-

Sual: Dövlət və bələdiyyə büdcələrinin yaradılması və onların xərclənməsi ilə əlaqədar geniş münasibətlər dairəsi əmələ gəlir ki, onlar da xüsusi normalarla nizamlanır. Belə normaların məcmusu maliyyə hüququnun əsas bölməsini, yəni.....? (Çəki: 1)

- maliyyə hüququnu formalaşdırır
 - vergi hüququnu formalaşdırır
 - sığorta hüququnu formalaşdırır
 - büdcə hüququnu formalaşdırır
 - bank hüququnu formalaşdırır
-

Sual: Dövlət Büdcəsinin vəsaitinin Azərbaycan Respublikasının mülkiyyəti hesab edilməsi Mülki Məcəllənin hansı maddəsində təsbit olunmuşdur? (Çəki: 1)

- 125.3-cü maddəsində
 - 145.3-cü maddəsində
 - 155.3-cü maddəsində
 - 185.3-cü maddəsində
 - 115.3-cü maddəsində
-

Sual: Dövlət Büdcəsinin vəsaitinin Azərbaycan Respublikasının mülkiyyəti hesab edilməsi hansı məcəllə ilə təsbit olunmuşdur? (Çəki: 1)

- Mülki Məcəllə
 - Mülkü Prosesual Məcəllə
 - Cinayət Məcəlləsi
 - Torpaq Məcəlləsi
 - Konstitusiyaya Məcəlləsi
-

Sual: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 156-cı maddəsində müəyyən edilir ki, Yerli Büdcəsinin vəsaiti bələdiyyənin.....? (Çəki: 1)

- əsasıdır
 - mülkiyyətidir
 - hüquqi təminatıdır
 - iqtisadi bazasıdır
 - maliyyə sistemidir
-

Sual: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 155.3-cü maddəsində müəyyən edilir ki, Dövlət Büdcəsinin vəsaiti Azərbaycan Respublikasının.....? (Çəki: 1)

- əsasıdır
- iqtisadi bazasıdır
- hüquqi təminatıdır

- mülkiyyətidir
 - maliyyə sistemidir
-

Sual: Azərbaycan Respublikasında dövlət büdcəsi hüquq qüvvəsi qazanır? (Çəki: 1)

- Prezident fərmanından sonra
 - Büdcə qanunu qəbul olunduqdan sonra
 - Nazirlər Kabinetinin sərəncamından sonra
 - Parlament Komitələrinin müzakirəsindən sonra
 - Maliyyə Nazirliyi təsdiq edəndən sonra
-

Sual: Azərbaycan Respublikasında dövlət büdcəsi hansı formada təsdiq olunur? (Çəki: 1)

- fərman şəkilində
 - qanun şəkilində
 - sərəncam şəkilində
 - konvensiya şəkilində
 - kontrakt şəkilində
-

Sual: Aşağıdakılardan hansı maliyyə hüququnun alt sahəsidir? (Çəki: 1)

- inzibati hüquq
 - vergi hüququ
 - mülkü hüquq
 - gömrük hüququ
 - konstitusiyaya hüququ
-

Sual: Aşağıdakılardan hansı maliyyə hüququnun alt sahəsidir? (Çəki: 1)

- inzibati hüquq
 - gömrük hüququ
 - mülkü hüquq
 - büdcə hüququ
 - konstitusiyaya hüququ
-

Sual: Büdcə sahəsində yaranan münasibətləri tənzim edən normalar iki qrupa bölünür və onlar aşağıdakı kimi fərqləndirilir? (Çəki: 1)

- texniki və prosesual büdcə hüquq normaları
 - maddi və qeyri-maddi büdcə hüquq normaları
 - cari və proqnoz büdcə hüquq normaları
 - mexaniki və texniki büdcə hüquq normaları
 - maddi və prosesual büdcə hüquq normaları
-

Sual: Büdcə hüququ spesifik tənzimləmə predmetinə malikdir və onun predmetinə aşağıdakı hansı münasibət daxil deyildir? (Çəki: 1)

- Azərbaycan Respublikasının büdcə quruluşunun müəyyən edilməsi və büdcə sisteminin yaradılması ilə əlaqədar münasibətlər
- büdcə sistemində daxil olan büdcələr arasında qarşılıqlı münasibətlər

- Azərbaycan Respublikası, Naxçıvan MR və ayrı-ayrı inzibati ərazi vahidlərinin büdcə sahəsində səlahiyyətlərinin bölüşdürülməsi ilə əlaqədar münasibətlər
 - Azərbaycan Respublikasında pul siyasətinin müəyyən edilməsi və zəruri pul kütləsinin emissiyası ilə əlaqədar münasibətlər
 - respublikanın dövlət büdcəsinin gəlir və xərclər üzrə strukturunun müəyyən edilməsi, habelə büdcələr arasında onların bölüşdürülməsi ilə əlaqədar münasibətlər
-

Sual: Hüquq ədəbiyyatında büdcələrin bir neçə növü müəyyən olunur. Aşağıdakılardan hansı həmin təsnifat qrupuna aid deyil? (Çəki: 1)

- adi büdcələr
 - fəvqəladə büdcə
 - minimal büdcə
 - universal büdcə
 - birləşmiş (vahid) büdcə
-

Sual: Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi və təsdiqi harda həyata keçirilir? (Çəki: 1)

- Ambudsman Aparatında
 - Milli Məclisdə
 - Nazirlər Kabinetində
 - Maliyyə Nazirliyində
 - Konstitusiya Məhkəməsinə
-

Sual: Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi və təsdiqi həyata keçirilir? (Çəki: 1)

- Nazirlər Kabinetinin Daxili Nizamnaməsinə uyğun olaraq
 - Ambudsman Aparatının Daxili Nizamnaməsinə uyğun olaraq
 - Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinə uyğun olaraq
 - Milli Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq
 - Maliyyə Nazirliyinin Daxili Nizamnaməsinə uyğun olaraq
-

Sual: Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi digər sənədlərlə birlikdə oktyabrın 15-dən gec olmayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Prezidenti tərəfindən hansı orqana göndərməlidir? (Çəki: 1)

- Nazirlər Kabinetinə
 - Maliyyə Nazirliyinə
 - Ambudsman Aparatına
 - Milli Məclisə
 - Konstitusiya Məhkəməsinə
-

Sual: Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi digər sənədlərlə birlikdə oktyabrın 15-dən gec olmayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə müvafiq olaraq kim tərəfindən Milli Məclisin müzakirəsinə və təsdiqinə təqdim edilir? (Çəki: 1)

- Maliyyə Naziri

- Azərbaycan Respublikası Prezidenti
 - Parlament Sədri
 - Ali Məhkəmə
 - Mərkəzi Bankın Sədri
-

Sual: Növbəti büdcə ili üzrə «Dövlət büdcəsi haqqında» qanuna əsasən aşağıdakı göstəricilərdən hansı təsdiq olunmur? (Çəki: 1)

- funksional və iqtisadi təsnifatın uyğun olaraq paraqraflar səviyyəsində xərclərin məbləği
 - büdcə kəsirinin yuxarı həddinin məbləği
 - Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə verilən dotasiyaların, subsidiyaların, subvensiyaların məbləği
 - beynəlxalq öhdəliklər, daxili və xarici borclar üzrə öhdəliklər, daxili və xarici borclar üzrə ödənişlər
 - büdcə mədaxilinin aşağı həddinin məbləği
-

Sual: Növbəti büdcə ili üzrə «Dövlət büdcəsi haqqında» qanuna əsasən aşağıdakı göstəricilərdən hansı təsdiq olunmur? (Çəki: 1)

- büdcə gəlirlərinin ümumi məbləği
 - büdcəyə veriləcək ianələrin məbləği
 - mədaxil mənbələri üzrə gəlirlərin məbləği
 - ayrı-ayrı vergilərdən dövlət büdcəsinə ayırmaların normativləri
 - xərclərin ümumi məbləği
-

Sual: Müəyyən olunmuş qaydada subsidiyaların verilməsini təmin edən, beynəlxalq təşkilatlara üzvlük haqlarını, dövlətin daxili və xarici borcları üzrə birbaşa xərcləri həyata keçirən aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Mərkəzi Bank
 - Əyyar Palatası
 - Baş Dövlət Xəzinədarlığı
 - Vergilər Nazirliyi
 - Hesablama Palatası
-

Sual: Maliyyə nəzarətinin vəzifələrinin reallaşması nəticəsində möhkəmlənir? (Çəki: 1)

- icra intizamı
 - vergi intizamı
 - maliyyə intizamı
 - nəzarət intizamı
 - mülki intizam
-

Sual: Maliyyə nəzarətinin həyata keçirilməsində aşağıdakılardan hansı vəzifə hesab edilmir? (Çəki: 1)

- müəssisələrin və vətəndaşların dövlət qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsini yoxlamaq
- maliyyə intizamının pozulması hallarının qarşısını almaq və onları xəbərdar etmək
- hüquqi və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitlərinin mənimlənməsi

- maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv olaraq qiymət verəmək
 - dövlət büdcəsinə daxilolmaların artırılmasını təmin etmək
-

Sual: Maliyyə nəzarətini həyata keçirən orqanların dairəsinə görə nəzarətin aşağıdakı növü yoxdur? (Çəki: 1)

- parlament nəzarəti
 - prezident nəzarəti
 - yerli icra hakimiyyətinin nəzarəti
 - maliyyə-kredit orqanlarının nəzarəti
 - auditor nəzarəti
-

Sual: Maliyyə münasibətlərində maliyyə fəaliyyətinin funksiyasına görə aşağıdakı qrupu yoxdur? (Çəki: 1)

- pul vəsaitləri fondunun səfərbər olunması ilə əlaqədar münasibətlər
 - təsərrüfat subyektlərinin maliyyəsinin formalaşdırılması ilə əlaqədar münasibətlər
 - maliyyə ehtiyatlarının hərəkətləri üzərində nəzarət ilə əlaqədar münasibətlər
 - dövlətin maliyyə resurslarının bölüşdürülməsi ilə əlaqədar münasibətlər
 - maliyyə ehtiyatlarından istifadə olunması ilə əlaqədar münasibətlər
-

Sual: Maliyyə hüququnda maddi normaların daha çox tətbiq olunduğu hüquq sahəsi hansıdır? (Çəki: 1)

- sığorta hüququ
 - maliyyə hüququ
 - büdcə hüququ
 - vergi hüququ
 - bank hüququ
-

Sual: Dövlət büdcəsindən maliyyələşdirilən bütün tədbirlərin, idarə və təşkilatların xəzinədarlıqdan keçən əməliyyatların müvafiq uçot standartlarına uyğun olaraq uçotunu aparmaq hansı qrupun başlıca funksiyasıdır? (Çəki: 1)

- Mərkəzi Bankın
 - Əyyar Palatasının
 - Vergilər Nazirliyinin
 - Baş Dövlət Xəzinədarlığının
 - Hesablama Palatasının
-

Sual: Dövlət büdcəsi layihəsi ilə birlikdə bir sıra mühüm sənədlər də hazırlanır. Onlar bir qayda olaraq dövlət büdcəsinin icra edilməsi ilə bağlı olduğu üçün hazırlanır.

Aşağıdakılardan hansı həmin sənədrə aid deyil? (Çəki: 1)

- cari ilin dövlət büdcəsinin icrasının vəziyyəti barədə hesabat
- növbəti büdcə ili üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsi
- Azərbaycan Respublikasının növbəti büdcə ili üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri
- Azərbaycan Respublikasının növbəti ili üzrə enerji balansı

- bdc v vergi siyastinin sas istiqamtlri
-

Sual: Dvlt bdcsi layihsi il birlikd bir sıra mhm sndlr d hazırlanır. Onlar bir qayda olaraq dvlt bdcsinin icra edilmsi il baėlı olduėu n hazırlanır.

Aėaėıdakılardan hansı hmin sndr aid deyil? (ki: 1)

- dvlt bdcsinin vsaiti hesabına maliyylşdirilmsi nzrd tutulanmqsdli proqramlar
 - Azrbaycan Respublikasının razi zr Vahid (Toplu) Maliyy Balansı
 - Azrbaycan Respublikasının Tdiyy Balansı
 - nvbti il zr icmal bdcnin layihsi
 - dvlt borcları v dvlt zmanti il digr hdliklr dair mlumat
-

Sual: Bdclrin trtib olunması, baxılması v tsdiq olunması, onların icrası, habel bdclrin icrasına dair hesabatın trtib v tsdiq olunması il laqdar dvltin prosesual txarakterli bdc hquq normaları il nizama salınan faliyyti hesab edilir?

(ki: 1)

- bdc hququ
 - bdc trtibi
 - bdc quruculuėu
 - bdc prosesi
 - bdc nzarti
-

Sual: Bdc sistemi haqqında» qanuna sasn mrkzi bdcdn yerli bdclr aėaėıdaki formada ayırma hyata keiril bilmz? (ki: 1)

- dotasiya
 - subsidiya
 - transfert
 - subvensiya
 - transaksiya
-

Sual: Bdc prosesinin hyata keirilmsi zamanı aėaėıdakılardan hansı prinsip hesab edilmir? (ki: 1)

- bdc prosesi mrhllrinin tkrarlıėı
 - dvlt hakimiyytinin nmayndli v idarilik orqanlarının bdc prosesi mrhllrindki faliyytlrind hakimiyyt blgs
 - bdc tsnifatına uyėun olaraq bdc gstricilrinin ixtisaslaşdırılması
 - maliyy ehtiyatlarının tamlıėı
 - aşkarlıq
-

Sual: Bdc prosesi hyata keirilrkn aėaėıdakılardan hansı bdc quruluşu prinsipi hesab edilmir? (ki: 1)

- vahidlik
- tamlıq
- reallıq
- birdfelik
- mstqillik

Sual: «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının 2 iyul 2002-ci il tarixli Qanununun 18-ci və 19-cu maddələrinə əsasən dövlət büdcəsinin icrası həyata keçirilir? (Çəki: 1)

- Vergilər Nazirliyi vasitəsilə
 - Baş Dövlət Xəzinədarlığı vasitəsilə
 - Mərkəzi Bank vasitəsilə
 - Əyyar Palatası vasitəsilə
 - Hesablama Palatası vasitəsilə
-

Sual: «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının qanunu hesab edilir? (Çəki: 1)

- texniki xarakterli
 - maddi xarakterli
 - prosesual xarakterli
 - mexaniki xarakterli
 - icra xarakterli
-

Sual: «Büdcə sistemi haqqında» qanuna əsasən mərkəzi büdcədən həyata keçirilən ayırmalardan hansı qaytarılan hesab edilir? (Çəki: 1)

- büdcə ssudası
 - subsidiya
 - transfert
 - subvensiya
 - grant
-

Sual: «Büdcə sistemi haqqında» qanuna əsasən mərkəzi büdcədən həyata keçirilən ayırmalardan hansı nəzərdə tutulan tədbir reallaşdırılmadığı təqdirdə geri qaytarılmalıdır? (Çəki: 1)

- büdcə ssudası
 - subsidiya
 - transfert
 - subvensiya
 - grant
-

Sual: «Büdcə sistemi haqqında» qanuna əsasən mərkəzi büdcədən yerli büdcələrə aşağıdakı formada ayırma həyata keçirilə bilməz? (Çəki: 1)

- büdcə ssudası
 - subsidiya
 - konsiqnasiya
 - subvensiya
 - grant
-

Sual: Aşağıdakılardan hansı büdcə kəsinin azalmasına nail olmaq üçün Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» 2 iyul 2002-ci il tarixli qanununda müəyyən

edilmiş tədbir deyil? (Çəki: 1)

- büdcə kəsiri məbləğinin müəyyən edilməsi
 - kredit ehtiyatlarından istifadə edilməsi
 - dövlət büdcəsinin müdafiə olunmuş maddələri istisna olmaqla bütün xərclərin proporsional qaydada ixtisarı mexanizmi – sekvestr tətbiq edilməsi
 - büdcə kəsirinin UDM-in 50%-lik nisbəti ilə əlaqələndirilməsi
 - dövlətin qısamüddətli öhdəliklərinin, yeni dövlət istiqrazlarının buraxılması və yayılmasından əldə olunan vəsaitlərdən istifadə edilməsi
-

Sual: Azərbaycan Respublikası Kontitusiyasına əsasən Azərbaycan Respublikasının büdcə sisteminin 1-ci səviyyəsi hesab edilir? (Çəki: 1)

- Azərbaycan Respublikasının dövlət büdcəsi və bələdiyyə büdcələri
 - Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan MR-nın dövlət büdcəsi
 - Bələdiyyə büdcələri və Naxçıvan MR-nın dövlət büdcəsi
 - Azərbaycan Respublikasının dövlət büdcəsi, Naxçıvan MR-nın dövlət büdcəsi və bələdiyyə büdcələri
 - Azərbaycan Respublikasının dövlət büdcəsi
-

Sual: Azərbaycan Respublikası Kontitusiyasına əsasən Azərbaycan Respublikasının büdcə sisteminin 2-ci səviyyəsi hesab edilir? (Çəki: 1)

- Azərbaycan Respublikasının dövlət büdcəsi və bələdiyyə büdcələri
 - Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan MR-nın dövlət büdcəsi
 - bələdiyyə büdcələri
 - Azərbaycan Respublikasının dövlət büdcəsi, Naxçıvan MR-nın dövlət büdcəsi və bələdiyyə büdcələri
 - Azərbaycan Respublikasının dövlət büdcəsi
-

Sual: Azərbaycan Respublikasında hər növbəti il üçün qəbul edilən Dövlət Büdcəsi haqqında qanunu ibarətdir? (Çəki: 1)

- texniki normalardan
 - maddi normalardan
 - proqnoz normalardan
 - mexaniki normaları
 - prosesual normalardan
-

Sual: Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanununa əsasən büdcə dövrünün birinci mərhələsi hesab edilir? (Çəki: 1)

- büdcənin müzakirəsi və təsdiq edilməsi
 - büdcənin tərtib edilməsi, baxılması və təsdiq edilməsi
 - büdcənin tərtib edilməsi və təsdiq edilməsi
 - büdcənin sekvestri, tərtib edilməsi, baxılması və təsdiq edilməsi
 - büdcənin qanun formasına salınması və təsdiq edilməsi
-

Sual: Azərbaycan Respublikasının hər növbəti il üçün təsdiq edilən dövlət büdcəsi haqqında qanunları ibarətdir? (Çəki: 1)

- maddi normalardan

- prosesual normlardan
 - stimullaşdırıcı normlardan
 - tənzimləyici normlardan
 - imperativ normlardan
-

Sual: Azərbaycan Respublikasının hər növbəti il üçün təsdiq edilən dövlət büdcəsinin hazırlanıb təsdiq olunmasını müəyyən edən normalar ibarətdir? (Çəki: 1)

- tənzimləyici normlardan
 - prosesual normlardan
 - stimullaşdırıcı normlardan
 - imperativ normlardan
 - maddi normlardan
-

Sual: Azərbaycan Respublikasının pul vəsaiti fondları və onlara müvafiq olan hüquq institutlarına aşağıdakı daxil deyil? (Çəki: 1)

- dövlət maliyyəsi
 - maliyyə fondu
 - müəssisələrin, idarələrin və təşkilatların maliyyəsi
 - kredit fondu
 - sığorta fondu
-

Sual: Büdcə hüququnun predmetinə aşağıdakı münasibət daxil deyildir? (Çəki: 1)

- Azərbaycan Respublikasının büdcə sisteminin yaradılması ilə əlaqədar münasibətlər
 - respublikanın dövlət büdcəsinin gəlir və xərclər üzrə strukturunun müəyyən edilməsi ilə əlaqədar münasibətlər
 - vergi tətillərinin verilməsi ilə əlaqədar yaranan münasibətlər
 - büdcə sistemində daxil olan büdcələr arasında qarşılıqlı münasibətlər
 - respublikanın gəlir və xərclərinin büdcələr arasında bölüşdürülməsi ilə əlaqədar münasibətlər
-

Sual: Mulki qanunvericiliyə əsasən nizamnamə fondu balansın aid edilir? (Çəki: 1)

- aktivlərinə
 - balansarxası hesaba
 - müxbir hesaba
 - passivlərinə
 - alternativ hesaba
-

Sual: Malların (işlər və xidmətlərin) satışından və ya əmlakın satışından, yaxud da başqa əməliyyatlardan əldə olunan gəlirlər ilə çəkilən xərclər arasında fərq hesab edilir? (Çəki: 1)

- xüsusi mənfəət
 - xalis mənfəət
 - ümumi mənfəət
 - daimi mənfəət
 - təmiz mənfəət
-

Sual: Müəssisələrin (təşkilatların) maliyyə fondu hansı hüquq sahəsinin tənzimləmə obyektidir? (Çəki: 1)

- vergi hüququnun
 - inzibati hüququn
 - təsərrüfat hüququnun
 - maliyyə hüququnun
 - mülkü hüququn
-

Sual: Müəssisələrin maliyyə fondunun rolu ondadır ki, bilavasitə maddi istehsal prosesində ölkənin...? (Çəki: 1)

- rəqabətqabiliyyətliliyi formalaşır
 - milli gəliri yaranır
 - iqtisadiyyatında tarazlıq olur
 - iqtisadi strukturu meydana çıxır
 - təhlükəsizliyi təmin edilir
-

Sual: Müəssisənin əmlakının aktivlər və passivlərindən ibarət olması təsbit olunmuşdur? (Çəki: 1)

- Mülki Məcəllədə
 - Müəssisə haqqında qanunda
 - Konstitusiyada
 - Rəqabət Məcəlləsində
 - Sahibkarlıq qanununda
-

Sual: Müəssisənin istehsal etdiyi məhsulun (iş və xidmətlərin) maya dəyərini əməl gətirən xərclərə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- maddi xərclər
 - əməyin ödənilməsi ilə bağlı olan xərclər
 - əsas fondların amortizasiyası
 - sosial ehtiyaclar üçün ayırmalar
 - dövlət investisiyası
-

Sual: Müəssisənin istehsal etdiyi məhsulun (iş və xidmətlərin) maya dəyərini əməl gətirən xərclərə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- maddi xərclər
 - əməyin ödənilməsi ilə bağlı olan xərclər
 - əsas fondların amortizasiyası
 - sosial ehtiyaclar üçün ayırmalar
 - dövlət investisiyası
-

Sual: Müəssisənin maliyyə ehtiyatlarının ilkin mənbəyini müəssisənin fondu təşkil edir? (Çəki: 1)

- nizamname
- əsasname
- nizamname

- ilkin kapital
 - stabilləşmə
-

Sual: Müəssisənin maliyyə fondu maddi mənada onun...? (Çəki: 1)

- iqtisadi ehtiyatlarıdır
 - pul ehtiyatlarıdır
 - resurs ehtiyatlarıdır
 - illik ehtiyatlarıdır
 - istehsal ehtiyatlarıdır
-

Sual: Müəssisənin maliyyə mənbəyi hesab edilən mənfəət aşağıdakı kimi fərqləndirilir? (Çəki: 1)

- daimi və müvəqqəti
 - birdəfəlik və dövrü
 - daxili və xarici
 - ümumi və xalis mənfəət
 - pul və maddi
-

Sual: Nizamnamə kapitalı müəssisənin nizamnaməyə əsasən fəaliyyətini təmin etmək üçün mülkiyyətçilər tərəfindən müəssisənin əmlakına qoyulmuş ilkin vəsaitdir və onun məbləği dəqiq müəyyən edilir? (Çəki: 1)

- müəssisənin balansında
 - müəssisənin təşkilati formasında
 - müəssisənin təsis sənədlərində
 - müəssisənin ticarət markasında
 - müəssisənin mülkiyyətində
-

Sual: Müəssisənin mülkiyyət formasından asılı olmayaraq qanuna müvafiq yaradılan və ictimai tələbatın ödənilməsi və mənfəət alması məqsədilə məhsul istehsal edən və satan, işlər görənlər və xidmətlər göstərən, hüquqi şəxs olan müstəqil təsərrüfat subyekti olması hansı aktla müəyyən edilir? (Çəki: 1)

- Müəssisə haqqında qanun
 - Konstitusiya
 - Mülki Məcəllə
 - Sahibkarlıq qanunu
 - Rəqabət Məcəlləsi
-

Sual: Müəssisənin əmlakının əmələ gəlməsi mənbələrinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- bank kreditləri və digər kreditlər
 - kapital qoyuluşu və büdcədən dotasiyalar
 - qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər
 - bütün subvensiyalar
 - hüquqi və fiziki şəxslərin verdikləri xeyriyyə vəsaitləri
-

Sual: Müəssisənin əmlakının əmələ gəlməsi mənbələrinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- təsisçilərin pul və maddi payları
 - əsasnamə kapitalı
 - qiymətli kağızların satışından əldə edilən gəlir
 - məhsul satışından, görülən işlərdən, göstərilən xidmətlərdən alınan gəlir
 - bank kreditləri və digər kreditlər
-

Sual: Müəssisələrin maliyyə fondu....? (Çəki: 1)

- birdəfəlik fondur
 - mərkəzləşdirilmiş fondur
 - cari fondur
 - təsərrüfat fondudur
 - mərkəzləşdirilməmiş fondur
-

Sual: Müəssisələrin maliyyə fondu aşağıdakılardan hansı üçün zəruri mənbə hesab edilir? (Çəki: 1)

- yol fondu
 - xarici borc fondu
 - sosial müdafiə fondu
 - stabilləşmə fondu
 - Neft Fondu
-

Sual: Müəssisələrin maliyyə fondu aşağıdakılardan hansı üçün zəruri hesab edilir? (Çəki: 1)

- Prezidentin Ehtiyat fondu
 - büdcədən kənar fondlar
 - xarici borc fondu
 - Neft Fondu
 - stabilləşmə fondu
-

Sual: Müəssisə maliyyəsi aspektindən maddi xərclərə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- hazırlanan məhsulun tərkibinə daxil olan xammal və materialların dəyəri
 - qablaşdırma məmulatlarının və taranın dəyəri
 - yarımfabrikatların dəyəri
 - istehsal ehtiyacları üçün sərf olunan əməyin dəyəri
 - kompleksləşdirici məmulatların dəyəri
-

Sual: Müəssisə maliyyəsi aspektindən əməyin ödənilməsi ilə bağlı xərclərə aşağıdakılardan hansı daxil edilmir? (Çəki: 1)

- faktiki görülən işə görə əmək haqqı
- növbəti və əlavə məzuniyyətlərin ödənilməsi
- artıq (gecə növbəsində) görülən işə görə əmək haqqına əlavələr
- müəssisənin ştatında olmayan işçinin mülki-hüquqi müqavilələr əsasında yerinə yetirilmiş işə görə əmək haqqının ödənilməsi

- müəssisənin ştatında olan işçinin övladlarına verilən sosial müavinət
-

Sual: Əlavə kapital – müəssisənin əlavə işlərlə əldə etdiyi ehtiyatlardır. Hüquq ədəbiyyatında belə vsaitlərin alınması mənbələrinin aşağıdakı istiqaməti mövcud deyildir? (Çəki: 1)

- başqa müəssisələrin fəaliyyətində paylı iştirakdan əldə olunan gəlirlər
 - sanksiya və ziyanın ödənilməsi formasında əldə olunan məbləğlər
 - əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər
 - təsərrüfat fəaliyyətindən əldə olunan gəlir
 - səhm, istiqraz və digər qiymətli kağızların satışından əldə olunan gəlirlər (dividend və faizlər)
-

Sual: Bütçə hüququ, vergi hüququ, kreditləşdirmə, hesablaşmalar, valyuta hüququ və s. müəyyən edir? (Çəki: 1)

- müəssisələrin təşkilati-hüquqi formalarını
 - müəssisələrin təsərrüfat mexanizminin hüquqi rejimini
 - müəssisələrin infrastrukturunun hüquqi rejimini
 - müəssisələrin maliyyə fondunun hüquqi rejimini
 - müəssisələrin istehsal imkanlarının hüquqi rejimini
-

Sual: Müəssisə əldə etdiyi gəlirin bölüşdürülməsi ilə dövlət qarşısında yerinə yetirməlidir (Çəki: 1)

- inkişaf planlarını
 - investisiya qoyuluşunu
 - əmək haqqı ödənişini
 - bütçədənkənar sosial fondlara ayırmaları
 - sosial transfertləri
-

Sual: Müəssisə əldə etdiyi gəlirin bölüşdürülməsi ilə dövlət qarşısında yerinə yetirməlidir? (Çəki: 1)

- inkişaf planlarını
 - investisiya qoyuluşunu
 - əmək haqqı ödənişini
 - vergi öhdəliklərini
 - sosial transfertləri
-

Sual: Konstitusiyanın 94-cü maddəsinə görə respublikamızda maliyyə fəaliyyətinin, vergi və rüsumların ümumi əsaslarının müəyyən edilməsi səlahiyyəti məxsusdur? (Çəki: 1)

- Azərbaycan Respublikasının Vergilər nazirliyinə
 - Azərbaycan Respublikasının Prezidentinə
 - Azərbaycan Respublikasının Maliyyə nazirliyinə
 - Azərbaycan Respublikasının Milli Məclisinə
 - Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
-

Sual: Dövriyyə həcmində səviyyəsinə görə, regionlar üzrə fərqlənən vergi növü hansıdır?

(Çəki: 1)

- əlavə dəyər vergisi
 - sadələşdirilmiş vergi
 - mənfəət vergisi
 - aksizlər
 - diferensial vergi
-

Sual: Vergi sistemində daxil olan ödəmələrin hüquqi formasına görə aşağıdakı növü yoxdur? (Çəki: 1)

- vergilər
 - rüsumlar
 - yığımlar
 - reze vergilər
 - kvazivergilər
-

Sual: Vergi qoyulmanın bütün vergilər üçün əhəmiyyətli olan əsas müddəalarını nə müəyyən edir? (Çəki: 1)

- vergi hüququnun xüsusi hissəsi
 - vergi hüququnun ümumi hissəsi
 - vergi hüququnun birinci hissəsi
 - vergi hüququnun qanunvericilik hissəsi
 - vergi hüququnun ümumi hissəsi
-

Sual: Vergilərin konkret növlərinin seçilməsini, onların əlaqəsi və əhəmiyyətini şərtləndirən ümumiqtisadi (makroiqtisadi) faktorlardan asılı olaraq bazis xarakterli müxtəlif vergi sistemi modellərinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- anqlosakson modeli
 - avrokontinental modeli
 - latınamerikan modeli
 - şərqə asiya modeli
 - qarışıq model
-

Sual: Verginin ödənilməsinin üsullarına aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- deklarativ üsulla verginin ödənilməsi
 - sifariş üzrə verginin ödənilməsi
 - gəlir mənbəyində verginin ödənilməsi
 - kadastr üsulu ilə verginin ödənilməsi
 - bildiriş üzrə verginin ödənilməsi
-

Sual: Aşağıdakılardan hansı Mərkəzi Bankın funksiyası deyil? (Çəki: 1)

- dövlətin pul və valyuta siyasətini müəyyən edir
 - dövlət büdcəsinin layihəsini tərtib edir
 - manatın məzənnəsinə mütəmadi olaraq nəzarət edir
 - valyuta tənзимini həyata keçirir, beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır
 - bank sistemində nəzarəti həyata keçirir
-

Sual: Bank əməliyyatları xüsusiyyətinə görə bank hüquq münasibəti deyil? (Çəki: 1)

- passiv bank əməliyyatları
 - direktiv bank əməliyyatları
 - vasitəçi bank əməliyyatları
 - yardımçı bank əməliyyatları
 - aktiv bank əməliyyatları
-

Sual: Bank hüquq münasibətlərinin yaranmasına səbəb kimi aşağıdakılardan hansı çıxış edə bilməz? (Çəki: 1)

- məcburi ehtiyatın yaradılması
 - lisenziyanın verilməsi və onun geri götürülməsi
 - əmanət yerləşdirməyə məcburetme
 - zərər vurulması
 - müqavilə və ya birtərəfli əqd
-

Sual: Bank Mərkəzi Bankdan aldığı lisenziya əsasında aşağıdakı fəaliyyət növü ilə məşğul ola bilməz? (Çəki: 1)

- tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi
 - dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması üçün pul vəsaitlərin təmərküzləşdirilməsi
 - klirinq, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi
 - ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə veksələri) buraxılması
 - fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının açılması və aparılması
-

Sual: Bank Mərkəzi Bankdan aldığı lisenziya əsasında aşağıdakı fəaliyyət növü ilə məşğul ola bilməz? (Çəki: 1)

- qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi
 - maliyyə müşaviri, maliyyə agentləri və ya məsləhətçisi xidmətlərinin göstərilməsi
 - qiymətli kağızlar bazarında peşəkar fəaliyyət
 - dövlət əmlakının reyistri ilə bağlı zəruri bazanı formalaşdırmaq
 - kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi
-

Sual: Bankların formaları özlərini əsasən hər bir ölkənin iqtisadi sisteminin əsas həlqələrindən biri olan sistemində biruzə verir? (Çəki: 1)

- maliyyə sistemində
 - bank sistemində
 - kredit sistemində
 - valyuta sistemində
 - sığorta sistemində
-

Sual: Subyektlər baxımından aşağıdakı bank hüquq münasibətləri mövcud deyil? (Çəki: 1)

- bank və müştəri arasında
 - Mərkəzi bank və banklar arasında
 - Mərkəzi bank ilə sahibkar arasında
 - Mərkəzi bank ilə hökumət arasında
 - bank əməliyyatının həyata keçirilməsi ilə əlaqədar olaraq iki bank arasında
-

Sual: «Valyuta tənzimi haqqında» qanuna əsasən cari əməliyyatlara aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- 180 gündən artıq olmayan müddətə maliyyə kreditərinin alınması və verilməsi
 - respublikaya və ya respublikadan kənara qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən, əmək haqqı, pensiya, aliment və miras məbləğlərinin köçürülməsi
 - əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı başqa əməliyyatlar üzrə faizlərin, dividendlərin və s. gəlirlərin respublikaya və ya respublikadan kənara köçürülməsi
 - ölkələr arasında kredit sazişlərinin əsasında mütəmadi valyuta ağınlarnın təmin edilməsi və nəzarət
 - malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici respublikaya və ya respublikadan köçürülməsi
-

Sual: «Valyuta tənzimi haqqında» qanuna əsasən, «rezidentlər» dedikdə, aşağıdakılardan hansı nəzərdə tutulmur? (Çəki: 1)

- Azərbaycan Respublikasında daimi yaşayış yeri olan, o cümlədən respublikadan kənarında müvəqqəti qalan fiziki şəxslər
 - Azərbaycan Respublikası qanunvericiliyinə görə yaradılmış hüquqi şəxslər
 - Azərbaycan Respublikası hüdudlarından kənarında yerləşən respublikanın diplomatik və digər rəsmi nümayəndəlikləri
 - qeyri-rezidentlərin respublikadan kənarında yerləşən filialları və nümayəndəlikləri
 - Azərbaycan Respublikasında yerləşən və respublika qanunvericiliyinə görə yaradılmış, lakin hüquqi şəxs olmayan müəssisə və təşkilatlar
-

Sual: Beynəlxalq valyuta hesablaşmalarında aşağıdakı hesablaşma formalarından hansı istifadə olunmur? (Çəki: 1)

- sənədli akkreditiv
 - inkasso
 - klirinq hesablaşmalar
 - nəğd hesablaşma
 - köçürmə
-

Sual: Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- birbaşa investisiyalar, yeni gəlir əldə etmək və müəssisənin idarə edilməsində iştirak etmək hüququna malik olmaq məqsədi ilə müəssisənin nizamnamə kapitalına sərmayə qoyuluşu
- qeyri-rezidentlərin ölkədəki mülkiyyətinin əldə olunması məqsədilə maliyyə

resurslarından istifadə

- qiymətli kağızların əldə edilməsi
 - müvəkkil banklar tərəfindən valyuta vəsaitlərinin 180 gündən artıq müddətə depozitə cəlb edilməsi
 - malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması
-

Sual: Mərkəzi Bankın valyuta tənzimlənməsinin əsas orqanı kimi «Valyuta tənzimi haqqında» qanuna müvafiq olaraq funksiyalarına aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- Azərbaycan Respublikasında xarici valyutanın və xarici valyutada qiymətli kağızların tədavülü sahəsini və qaydasını müəyyən edir
 - xarici valyutanın emissiyasını və tədavülə buraxılması ilə bağlı tədbirləri həyata keçirir
 - valyuta əməliyyatları üzrə uçotun və hesabatın, sənədləşmə və statistikanın vahid formalarını və qaydalarını müəyyən edir
 - valyuta əməliyyatlarını aparmaq üçün banklara lisenziya verilməsinin ümumi qaydalarını müəyyən edir və bu məqsədlə lisenziya verir
 - valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktlar qəbul edir
-

Sual: Valyuta hüquq münasibətlərinin digər iştirakçıları «qeyri-rezidentlər» adlanır və onlara aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- Azərbaycan Respublikası hüdudlarından kənar da daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti qalan fiziki şəxslər
 - qeyri-rezidentlərin Azərbaycan ərazisində yerləşən filial, büro və agentlikləri
 - xarici dövlətlərin qanunvericiliyinə görə yaradılmış, Azərbaycan Respublikası hüdudlarından kənar da yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar
 - rezidentlərin respublikadan kənar da yerləşən filialları və nümayəndəlikləri
 - Azərbaycan Respublikasında yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların filial və nümayəndəlikləri
-

Sual: Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir? (Çəki: 1)

- xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - büdcədə təhsil xərclərinə aid edilən təşkilatların əmək haqqı
 - bədiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
-

Sual: Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir? (Çəki: 1)

- xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - büdcədən maliyyələşən təşkilatların əmək haqqı
 - bədiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
-

Sual: Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir? (Çəki: 1)

- xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - büdcədən maliyyələşən təşkilatların əmək haqqı
 - bələdiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
-

Sual: Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir? (Çəki: 1)

- xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - dövriyyəyə daxil edilən dövlət istiqrazlara görə ödənilməli faizlər
 - bələdiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
-

Sual: Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir? (Çəki: 1)

- xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - Maliyyə Nazirliyinin Mərkəzi Bankdan aldığı kredit
 - bələdiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
-

Sual: Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir? (Çəki: 1)

- xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - Nəqliyyat Nazirliyinin verdiyi sifarişlərə görə yaranan borc
 - bələdiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
-

Sual: Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir? (Çəki: 1)

- xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - Sosial sığorta pensiyalarına görə yaranan borc
 - bələdiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
-

Sual: Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir? (Çəki: 1)

- xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - Müdafiə Nazirliyinin aldığı ərzaq məhsullarına görə yaranan borc
 - bələdiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
-

Sual: Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir? (Çəki: 1)

- xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı

- müxtəlif formada cəlb edilən əmanətlər
 - bədiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
-

Sual: Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir? (Çəki: 1)

- xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - icarəyə götürülmüş obyektlərə ödənilən haqq
 - bədiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
-

Sual: Aşağıdakılardan hansı xarici dövlət borcu hesab edilir? (Çəki: 1)

- bədiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - büdcədən maliyyələşən təşkilatların əmək haqqı
 - xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankına üzvlük haqqı
-

Sual: Aşağıdakılardan hansı xarici dövlət borcu hesab edilir? (Çəki: 1)

- bədiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - büdcədən maliyyələşən təşkilatların əmək haqqı
 - xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankına üzvlük haqqı
-

Sual: Aşağıdakılardan hansı xarici dövlət borcu hesab edilir? (Çəki: 1)

- bədiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - büdcədən maliyyələşən təşkilatların əmək haqqı
 - xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - MDB-yə üzvlük haqqı
-

Sual: Azərbaycan Respublikasında sığorta fəaliyyəti ilə bağlı lisenziyanı aşağıdakılardan hansı verir? (Çəki: 1)

- Azərbaycan Respublikasının Vergilər Nazirliyi
 - Azərbaycan Respublikasının Neft Fondu
 - Azərbaycan Respublikasının Mərkəzi Bankı
 - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
 - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
-

Sual: Azərbaycan Respublikasının xarici dövlət borcunun uçotunu aparır? (Çəki: 1)

- Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

- Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
 - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
-

Sual: Dövlət krediti hesab edilir? (Çəki: 1)

- bələdiyyə maliyyəsinin tərkib elementi
 - müəssisə maliyyəsinin tərkib elementi
 - xarici dövlət maliyyəsinin tərkib elementi
 - dövlət maliyyəsinin tərkib elementi
 - hökumət maliyyəsinin tərkib elementi
-

Sual: Dövlət kreditinin bank kreditindən başlıca fərqli xüsusiyyəti hansıdır? (Çəki: 1)

- faiz dərəcələrindəki fərq
 - sahə üzrə ixtisaslaşma
 - kreditin miqdarı
 - kreditin müqabilində tələb edilən girov
 - kreditə görə qoyulan əlavə şərtlər
-

Sual: Maliyyə sisteminin elementi kimi sığorta aşağıdakı kimi təsniləşdirilir? (Çəki: 1)

- sığorta fondu
 - sığorta bazası
 - sığorta maliyyəsi
 - sığorta krediti
 - sığorta sistemi
-

Sual: Sığorta fəaliyyəti zamanı müqavilə subyektləri qismində iştirak edir? (Çəki: 1)

- maliyyə konsultantı və şirkət
 - sığorta orqanı və nazirlik
 - sığorta polisi və sığorta edən
 - sığorta edən və sığortalı
 - sığorta obyektı və sığortalı
-

Sual: Sığorta fəaliyyətinin ümumi prinsiplərini müəyyən edir? (Çəki: 1)

- "Sığorta pensiyası haqqında" qanun
 - "Sığorta fəaliyyəti haqqında" qanun
 - "Təkrar sığorta fəaliyyəti haqqında" qanun
 - "Sığorta polisi haqqında" qanun
 - "Sosial sığorta haqqında" qanun
-

Sual: Sığorta təşkilatlarının təklif etdiyi xidmətlərin hüquqi əsasını nə təşkil edir? (Çəki: 1)

- sığorta fəaliyyəti ilə bağlı Mərkəzi Bankın lisenziyası
- sığorta fəaliyyəti ilə bağlı Vergilər Nazirliyinin lisenziyası
- sığorta fəaliyyəti ilə bağlı Maliyyə Nazirliyinin lisenziyası
- sığorta fəaliyyəti ilə bağlı Sığorta Komitəsinin lisenziyası

- sığorta fəaliyyəti ilə bağlı Ədliyyə Nazirliyinin lisenziyası
-

Sual: Azərbaycan Respublikasında valyuta əməliyyatlarının tənzimlənməsini təmin edən normativ akt aşağıdakılardan hansıdır? (Çəki: 1)

- "Manat haqqında" qanun
 "Valyuta tənzimi haqqında» qanun
 "Valyuta mübadiləsi haqqında" qanun
 "Maliyyə Nazirliyinin" əsasnaməsi
 "Valyuta birjasının" əsasnaməsi
-

Sual: Azərbaycanda valyuta münasibətləri özünəməxsus formada, yeni....? (Çəki: 1)

- qiymətli kağızlar münasibətləri tərkibində inkişaf edir
 maliyyə münasibətləri tərkibində inkişaf edir
 bank münasibətləri tərkibində inkişaf edir
 sığorta münasibətləri tərkibində inkişaf edir
 xarici iqtisadi əlaqələr tərkibində inkişaf edir
-

Sual: Hər hansı bir dövlətin qızıl ehtiyatı aşağıdakılardan hansının təminatı qismində çıxış edir? (Çəki: 1)

- kredit qoyuluşlarının
 sosial inkişafın
 rəqabətqabiliyyətliliyin
 bank emissiyalarının
 insan kapitalının
-

Sual: Qızıl və valyuta ehtiyatları rəsmi ehtiyatı hesab edilir? (Çəki: 1)

- Mərkəzi icra hakimiyyətinin
 Parlamentin
 Mərkəzi Bank və Xəzinədarlığın
 Ambudsmanın
 Vergilər nazirliyinin
-

Sual: Sərbəst dönerli valyuta elə ölkələrin valyutasıdır ki, bu ölkələrdə....? (Çəki: 1)

- cari əməliyyatlar üzrə valyuta məhdudiyyətləri tətbiq olunur
 cari əməliyyatlar üzrə valyuta məhdudiyyətləri kvotalaşdırılır
 cari əməliyyatlar üzrə valyuta məhdudiyyətləri emissiya ilə təmin olunur
 cari əməliyyatlar üzrə valyuta məhdudiyyətləri ləğv olunur
 cari əməliyyatlar üzrə valyuta məhdudiyyətləri embarqosu tətbiq edilir
-

BÖLMƏ: ƏMƏK HÜQUQU

Ad	əmək hüququ
Suallardan	60
Maksimal faiz	60
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>

Sual: İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilirmi? (Çəki: 1)

- işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə yol verilir
- yol verilir, bir şərtlə ki, həmkarlar ittifaqı təşkilatının razılığı alınmış olsun
- işçinin razılığı və həmkarlar ittifaqı təşkilatının rəyi ilə yol verilə bilər
- işçinin razılığı və həmkarlar ittifaqı təşkilatının rəyi olmadan yol verilir
- işçinin əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə işi davam etdirməklə yol verilir

Sual: İşəgötürən əmək şəraitinin şərtlərini (AR ƏM-in 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən öncə hansı hüquqi hərəkətləri etməlidir? (Çəki: 1)

- azı bir ay əvvəl işçini yazlı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir
- işçinin razılığını almalıdır
- həmkarlar ittifaqı təşkilatının rəyini almalıdır
- həmkarlar ittifaqı təşkilatının razılığını almalıdır
- işçini şifahi məlumatlandırılmalıdır

Sual: Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə..... (Çəki: 1)

- o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə xitam verilməlidir
- ona aşağı az maaşlı iş təklif olunmalıdır
- işçiyə orta əmək haqqı saxlanılmaqla başqa iş təklif olunmalıdır
- işçi aylıq əmək haqqı; 85 manatdan az olmayan başqa vəzifəyə keçirilməlidir
- əmək müqaviləsinə heç bir araşdırılma aparılmadan dərhal xitam verilməlidir

Sual: İşçinin əmək funksiyasının həcmi müəyyən edən sənəd necə adlanır? (Çəki: 1)

- vahid tarif–ixtisas sorğu kitabçası
- əmr
- sərəncam
- qərar
- akt

Sual: Əmək funksiyasının dəyişdirilməsinə yol verilirmi? (Çəki: 1)

- Ancaq əmək müqaviləsi tərəflərinin qarşılıqlı razılığı ilə yol verilir
- yol verilmir
- işəgötürənin icazəsi ilə yol verilir
- həmkarlar ittifaqı təşkilatının razılığı ilə yol verilir
- işəgötürənin və həmkarlar ittifaqı təşkilatının birgə icazəsi ilə yol verilir

Sual: Azərbaycan Respublikasının Əmək Məcəlləsi neçə maddədən ibarətdir ? (Çəki: 1)

- 317
 - 272
 - 318
 - 319
 - 320
-

Sual: Fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanılmasına yol verilirmi? (Çəki: 1)

- xeyr, yol verilmir
 - bilər, yol verilir
 - məhkəmənin qərarından asılıdır
 - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə bağlanıla bilər
 - Dövlət Əmək Müfəttişliyinin qərarı ilə bağlanıla bilər
-

Sual: Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilərmi? (Çəki: 1)

- ola bilməz
 - ola bilər
 - ancaq məhkəmənin qərarı ilə ola bilər
 - dövlət Əmək Müfəttişliyinin qərarından asılıdır
 - ola da bilər, olmaya da
-

Sual: Əmək müqaviləsi bağlanılarkən işçidən aşağıdakı sənədlər tələb olunmur? (Çəki: 1)

- hərbi bilet, ailə tərkibi barədə arayış və pensiya vəərəqəsi
 - şəxsiyyəti təsdiq edən sənəd
 - əmək kitabçası
 - dövlət sosial sığorta şəhadətnaməsi
 - pensiya vəsiqəsi
-

Sual: Əmək kitabçası təqdim edilmədən kimlərlə əmək müqaviləsi bağlanıla bilər? (Çəki: 1)

- məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə
 - məcburi köçkün statusu olanlarla
 - məcburi köçkün və onlara bərabər tutulan şəxslərlə
 - qaçqın statusu olanlarla
-

Sual: Əmək müqaviləsi nə vaxt qüvvəyə minir? (Çəki: 1)

- əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, tərəflərin imzaladığı gündən
 - ertəsi gün
 - imzalandığı gün
 - təsdiq olunduğu gün
 - əmək müqaviləsində müəyyənləşdirildiyi gün
-

Sual: Sınaq müddətinə daxil edilmir? (Çəki: 1)

- işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər
 - işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrlər
 - işçinin iş yeri saxlanılmaqla işdə olduğu dövrlər
 - işçinin orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər
 - işçinin iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər
-

Sual: Dövlət qulluğu haqqında AR-nın Qanununa əsasən stajı əmək müqaviləsi bağlayıb dövlət qulluğuna qəbul edilərkən sınaq müddəti hansı müddətə müəyyən edilir? (Çəki: 1)

- 6 ay müddətinə
 - 3 ay müddətinə
 - 4 ay müddətinə
 - 5 ay müddətinə
 - 7 ay müddətinə
-

Sual: Əmək müqaviləsi bağlanılarkən sınaq müddəti müəyyən edilmir? (Çəki: 1)

- məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan şəxslərə
 - yaşı 18-dən az olan şəxslərə
 - müsabiqə yolu ilə vəzifəni tutanlarla
 - hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə
 - təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi)üzrə ilk dəfə işə götürən şəxslərə
-

Sual: Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə AR ƏM hansı maddəsi ilə xitam verilir? (Çəki: 1)

- AR ƏM-in 70-ci maddəsinin «d» bəndi ilə
 - AR ƏM-in 68-ci maddəsinin birinci hissəsinin «d» bəndi ilə
 - AR ƏM-in 69-cu maddəsinin birinci hissəsi ilə
 - AR ƏM-in 70-ci maddəsinin «a» bəndi ilə
 - AR ƏM-in 70-ci maddəsinin «ç» bəndi ilə
-

Sual: Əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən işəgötürən bu barədə hansı müvafiq icra hakimiyyəti orqanına rəsmi məlumat verməlidir? (Çəki: 1)

- Baş Məşğulluq İdarəsi və onun yerli orqanlarına
 - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına
 - Azərbaycan Respublikasının Milli Məclisinə
 - Azərbaycan Respublikası Nazirlər Kabinetinə
 - Dövlət Əmək Müfəttişliyinə
-

Sual: Əmək funksiyasının həcmi işəgötürən tərəfindən müəyyən edilə bilərmi? (Çəki: 1)

- edilə bilər
- edilə bilməz
- yuxarı orqanın qərarı olduqda edilə bilər
- həmkarlar ittifaqı təşkilatı ilə birgə edilə bilər

- yalnız Dövlət Əmək Müfəttişliyinin icazəsi olduğu təqdirdə edilə bilər
-

Sual: Əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilərmi? (Çəki: 1)

- AR ƏM-də müəyyən olunmuş hallar istisna edilməklə, dəyişdirilə bilməz
- dəyişdirilə bilər
- dəyişdirilə bilər də, bilməz də
- AR ƏM-də müəyyən olunmuş hallar istisna edilməklə, dəyişdirilə bilər
- işəgötürənin mülahizəsindən asılıdır
-

Sual: İş vaxtı ərzində əvəzçilik üzrə işləmək üçün işəgötürənin razılığı tələb edilirmi? (Çəki: 1)

- tələb edilir
- tələb edilmir
- işəgötürənin mülahizəsindən asılıdır
- məhkəmə qərarından asılıdır
- dövlət əmək müfəttişliyinin qərarından asılıdır
-

Sual: Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına yol verilmirmi? (Çəki: 1)

- ancaq tərəflərin razılığı ilə
- ancaq işçinin razılığı ilə
- ancaq işəgötürənin razılığı ilə
- ancaq işəgötürənin və həmkarlar ittifaqı təşkilatının razılığı ilə
- yalnız Dövlət Əmək Müfəttişliyinin razılığı ilə mümkündür
-

Sual: Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə.... (Çəki: 1)

- tərəflərin razılığı ilə yol verilir
- yol verilmir
- işəgötürənin razılığı ilə yol verilir
- işəgötürənin və həmkarlar ittifaqı təşkilatının razılığı ilə yol verilir
- ancaq işçinin xahişi və işəgötürənin razılığı ilə yol verilir
-

Sual: Aşağıdakı hansı işçilərin attestasiyası keçirilə bilər? (Çəki: 1)

- şəkərli diabet xəstəliyinə tutulmuş işçilər
- hamilə qadınların
- vətən müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya)almış və əlil olmuş işçilər
- bir vəzifədə (peşədə)beş ildən az müddətdə çalışmış məcburi köçkün və qaçqın statusu olan işçilər
- yaşı 18-dən az olan işçilər
-

Sual: İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsini ləğv etməzdən əvvəl işçini hansı müddətə rəsmi xəbərdar etməlidir? (Çəki: 1)

- ən azı iki ay əvvəl

- ən azı bir həftə əvvəl
 - ən azı iki həftə əvvəl
 - ən azı bir ay əvvəl
 - ən azı üç ay əvvəl
-

Sual: Müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə hansı miqdarda müavinət ödəyir? (Çəki: 1)

- orta aylıq əmək haqqının azı üç misli miqdarında
 - ödənilmir
 - işəgötürənin mülahizəsindən asılıdır
 - həmkarlar ittifaqı təşkilatının razılığı ilə bir aylıq orta əmək haqqı miqdarında ödənilir
 - orta əmək haqqının azı iki misli miqdarında
-

Sual: İşçinin peşəkarlıq səviyyəsini kim müəyyən edir? (Çəki: 1)

- AR-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
 - Məhkəmə ekspertiza mərkəzi
 - Kriminalist-ekspertlər
 - Həmkarlar ittifaqı təşkilati
 - işəgötürən
-

Sual: Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda aşağıdakı məlumatlar göstərilir? (Çəki: 1)

- əmək müqaviləsinin müddəti
 - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın)sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı
 - işçinin adı, atasının adı və soyadı
 - əmək müqaviləsinin ləğv edilməsinin əsası
 - əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il
-

Sual: Əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilərmi? (Çəki: 1)

- Əmək Məcəlləsində başqa hal nəzərdə tutulmayıbsa, dəyişdirilə bilməz
 - dəyişdirilə bilər
 - qismən dəyişdirilə bilər
 - Əmək Məcəlləsində başqa hal nəzərdə tutulmayıbsa, dəyişdirilə bilər
 - işəgötürənin və həmkarlar ittifaqı təşkilatının birgə qərarından asılıdır
-

Sual: Əmək müqaviləsinin nüsxələri kimdə və ya harada saxlanılır? (Çəki: 1)

- bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır
 - yalnız işəgötürənin arxivində saxlanılır
 - ancaq işçidə saxlanılır
 - bir nüsxəsi işçidə, bir nüsxəsi işəgötürəndə, bir nüsxəsi də həmkarlar ittifaqı təşkilatında saxlanılır
 - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində saxlanılır
-

Sual: 15 yaşına çatmamış şəxslərlə bağlanan əmək müqaviləsi etibarlıdır mı? (Çəki: 1)

- xeyr, etibarsız sayılır
 - bəli, etibarlıdır
 - valideynlərin razılığı ilə etibarlı hesab edilir
 - qanunla valideynləri əvəz edən şəxslərin razılığı ilə etibarlı hesab edilir
 - ayrılıqda tərtib edilib təsdiqlənir
-

Sual: İşçi AR ƏM-nin tələbləri pozularaq yazılı əmək müqaviləsi olmadan, lakin əvvəlcədən işəgötürənin razılığı (tapşırığı) ilə faktiki olaraq işə başlamışsa, həmin andan... (Çəki: 1)

- müqavilə bağlanmış hesab edilir və bu halda ən gec 3 gün müddətində yazılı əmək müqaviləsi tərtib edilməlidir
 - müqavilə bağlanmış hesab edilə bilməz
 - müqavilə bağlanmış hesab edilir
 - müqavilə bağlanmış hesab edilir, lakin ən gec 5 təqvim günü müddətində yazılı əmək müqaviləsi tərtib edilməlidir
 - müqavilə bağlanmış hesab edilir, lakin ən gec 15 təqvim günü müddətində yazılı əmək müqaviləsi tərtib edilməlidir
-

Sual: Sınaq müddəti ərzində işçiyə əmək qanunvericiliyi şamil edilirmi? (Çəki: 1)

- tam şamil edilir
 - qismən şamil edilir
 - işəgötürənin istəyə tam, istəyə qismən şamil edə bilər
 - həmkarlar ittifaqı təşkilatı razılıq verdikdə qismən şamil edilir
 - məhkəmənin qərarından asılıdır
-

Sual: Vahid Tarif – İxtisas Sorğu Kitabçası hansı orqan tərəfindən təsdiq edilir? (Çəki: 1)

- Azərbaycan Respublikası Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi
 - Azərbaycan Respublikası Nazirlər Kabineti
 - Azərbaycan Respublikası Milli Məclisi
 - Azərbaycan Respublikası Prezidenti
 - məhkəmələr
-

Sual: Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilə bilərmi? (Çəki: 1)

- yol verilir
 - ancaq həmkarlar ittifaqı təşkilatının razılığı ilə yol verilir
 - yuxarı idarəçilik orqanın razılığı ilə yol verilə bilər
 - yol verilmir
 - məhkəmənin qərarı ilə yol verilmir
-

Sual: İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilirmi? (Çəki: 1)

- tələb edilmir
- tələb edilir
- həmkarlar ittifaqı təşkilatının razılığı tələb edilir
- dövlət əmək müfəttişliyinin razılığı tələb edilir

işgötürənin mülahizəsindən asılıdır

Sual: Əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri necə adlanır? (Çəki: 1)

- əlavə iş yeri
 - əsas iş yeri
 - xüsusi iş yeri
 - zəruri iş yeri
 - əvəzetmə
-

Sual: Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə onun eyni əmək şəraitli əlavə iş yerindən əvəzçilik üzrə işləməsinə yol verilmirmi? (Çəki: 1)

- yol verilmir
 - yol verilir
 - işgötürənin mülahizəsindən asılıdır
 - yol verilə də bilər, verilməyə də
 - dövlət əmək müfəttişliyinin qərarı ilə verilir
-

Sual: İşçi onun razılığı olmadan müvəqqəti başqa işə keçirmə müddəti.... (Çəki: 1)

- bir aydan çox ola bilməz
 - 1 təqvim həftəsindən çox ola bilməz
 - 21 təqvim günündən çox ola bilməz
 - iki aydan çox ola bilməz
 - üç aydan çox ola bilməz
-

Sual: İşgötürənin təşəbbüsü ilə müvəqqəti başqa işə keçirmə zamanı işçinin aşağı ixtisaslı işə keçirilməsinə yol verilmirmi? (Çəki: 1)

- keçirilə bilməz
 - keçirilə bilər
 - iki ay müddətinə keçirilə bilər
 - üç ay müddətinə keçirilə bilər
 - keçirilə də bilər, keçirilməyə də
-

Sual: Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına yol verilmirmi? (Çəki: 1)

- ancaq tərəflərin razılığı ilə
 - ancaq işçinin razılığı ilə
 - ancaq işgötürənin razılığı ilə
 - ancaq işgötürənin və həmkarlar ittifaqı təşkilatının razılığı ilə
 - yalnız Dövlət Əmək Müfəttişliyinin razılığı ilə mümkündür
-

Sual: İşdən kənar vaxt ərzində işçinin əmək haqqı verilmirmi? (Çəki: 1)

- verilmir
- qismən verilir
- tam verilir

- verilə də bilər, verilməyə də bilər
 - vəzifə maaşının 2/3 hissəsi məbləğində ödənilir
-

Sual: İş yerlərinin attestasiya komissiyasının tərkibinə aşağıdakılardan kimlər daxil edilmir? (Çəki: 1)

- mülkiyyətçi
 - həmkarlar ittifaqı təşkilatının nümayəndəsi
 - işçilər
 - əməyin mühafizəsi xidmətinin nümayəndəsi
 - əməyin təşkili üzrə peşəkar mütəxəssislər
-

Sual: İşəgötürən attestasiya komissiyasının üzvü ola bilərmi? (Çəki: 1)

- ola bilməz
 - ola bilər
 - istəsə ola da bilər, olmaya da
 - ancaq yuxarı təşkilatın razılığı ilə ola bilər
 - onun arzusundan asılıdır
-

Sual: Attestasiya komissiyası ən azı neçə nəfərdən ibarət olmaqla yaradılır? (Çəki: 1)

- ən azı 5 nəfərdən ibarət olmaqla yaradılır
 - ən azı 3 nəfərdən ibarət olmaqla yaradılır
 - ən azı 4 nəfərdən ibarət olmaqla yaradılır
 - ən azı 6 nəfərdən ibarət olmaqla yaradılır
 - ən azı 7 nəfərdən ibarət olmaqla yaradılır
-

Sual: Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən işə cəlb edilə bilərmi? (Çəki: 1)

- fərdi icazə verildikdən sonra cəlb edilə bilər
 - natamam iş günü ilə işə cəlb oluna bilər, tam iş günü ilə cəlb edilə bilməz
 - ancaq Dövlət Əmək Müfəttişliyinin razılığı ilə cəlb edilə bilər
 - məhkəmənin qərarı ilə cəlb edilə bilər
 - cəlb edilə bilməz
-

Sual: Əmək hüququnda diferensiallıq nəyi ifadə edir? (Çəki: 1)

- diferensiallığı
 - xüsusiyyəti
 - ümumiliyyəti
 - lokal normaları
 - ümumiliyyəti və xüsusiyyəti
-

Sual: Əmək hüququnda vahidlik nəyi ifadə edir? (Çəki: 1)

- diferensiallığı
- xüsusiyyəti
- ümumiliyyəti
- lokal normaları

- ümumiliyi və xüsusiyyəti
-

Sual: Əmək hüququnun predmetini təşkil edən ictimai münasibətlərə təsirinin istiqamətləri nəyi ifadə edir? (Çəki: 1)

- əmək hüququnun funksiyalarını
 əmək hüququnun predmetini
 əmək hüququnun metodunu
 əmək hüququnun subyektlərinin vəzifələrini
 əmək hüququnun əhatə etdiyi obyektlərin dairəsini
-

Sual: Aşağıdakılardan hansı əmək şəraitinin differensiasiyasını özündə əks etdirir? (Çəki: 1)

- sahəvi differensiasiya
 subyekt differensiasiyası
 ərazi differensiasiyası
 güzəştlər və məhdudiyətlər
 sahəvi differensiasiya, subyekt differensiasiyası, ərazi differensiasiyası
-

Sual: Azərbaycan Respublikası Əmək Məcəlləsi hansı ictimai münasibətləri tənzimləyir? (Çəki: 1)

- yalnız işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini
 işçilər, işəgötürən və yerli icra hakimiyyəti orqanları arasında yaranan münasibətlər
 işçilər, işəgötürənlər, yerli icra hakimiyyəti və bələdiyyə orqanları arasında yaranan münasibətlər
 hüquqi şəxslər arasında yaranan əmlak münasibətlərini
 işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini
-

Sual: Hansı hallarda məcburi əməyə yol verilir? (Çəki: 1)

- hərbi və ya fəvqəladə vəziyyətlə əlaqədar müvafiq qanunvericilik əsasında, habelə qanuni qüvvəyə minmiş məhkəmə hökmlərinin icrası zamanı müvafiq dövlət orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə
 yalnız hərbi vəziyyətlə əlaqədar
 yalnız hərbi və ya fəvqəladə vəziyyətlə əlaqədar
 yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmlərinin icrası zamanı
 yalnız Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yol verilir
-

Sual: Lokal normativ akt nədir? (Çəki: 1)

- işəgötürənin öz səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ akt
 işçinin öz səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ akt
 həmkarlar ittifaqının öz səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ akt
 işəgötürənin və həmkarlar ittifaqının qəbul etdiyi normativ akt
 heç biri

Sual: Müddət axınının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın (Çəki: 1)

- ertəsi günündən hesablanır
 - birinci gündən hesablanır
 - birinci həftəsindən hesablanır
 - sonuncu gündən hesablanır
 - işçinin və işgötürənin mülahizəsindən asılıdır
-

Sual: Normativ hüquqi aktın məkana görə qüvvəsi nəyi müəyyən edir? (Çəki: 1)

- normativ hüquqi aktın aid edildiyi əraziyə görə
 - normativ hüquqi aktın nə vaxtadək qüvvədə olmasını
 - normativ hüquqi aktın nə vaxt qüvvədən düşməsinə
 - normativ hüquqi aktın aid edildiyi səlahiyyətli dövlət orqanına görə
 - normativ hüquqi aktın aid edildiyi respublika ərazisində yerləşən xarici hüquqi şəxsə görə
-

Sual: Normativ hüquqi aktın zamana görə qüvvəsi nəyi müəyyən edir? (Çəki: 1)

- normativ hüquqi aktın nə vaxt qəbul olunmasını
 - normativ hüquqi aktın nə vaxt qüvvəyə minməsinə
 - normativ hüquqi aktın nə vaxtadək qüvvədə olmasını
 - normativ hüquqi aktın nə vaxt qəbul olunmasını, nə vaxt qüvvəyə minməsinə və nə vaxtadək qüvvədə olmasını
 - nə vaxt dərs olunmasını
-

Sual: Normativ hüquqi aktlar nə vaxt qüvvəyə minir? (Çəki: 1)

- qəbul olunduğu gün
 - dərc edildiyi gün
 - 3-cü oxunuşdan keçdikdən sonra
 - Prezident imzaladıqdan sonra
 - Milli Məclis təsdiq etdiyi gün
-

Sual: Sosial tərəfdaşlıq prinsipi nəyi nəzərdə tutur? (Çəki: 1)

- işçilərin və işgötürənlərin qarşılıqlı fəaliyyətini
 - sosial tərəfdaşlığı
 - məcburi əməyin qadağan edilməsini
 - ədalətli əmək şəraitinin təmin edilməsini əməyin azlığı, hüquq bərabərliyini
 - əməyin azlığı, hüquq bərabərliyini
-

Sual: Tərbiyəvi (idoloji) və sosial (müdafiə) funksiya əmək hüququnun hansı funksiyasına aiddir? (Çəki: 1)

- xüsusi funksiyasına
- ümumi funksiyasına
- tərbiyəvi (idoloji) funksiya
- sosial (müdafiə) funksiya

mühafizəedici funksiya

Sual: AR ƏM-nin 207-ci maddəsi nəyəi nəzərdə tutur? (Çəki: 1)

- işçilərin hüquqlarını
 - işçilərin vəzifələrini
 - işçilərin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququnu
 - əmək haqqının ödənilməsi qaydalarını
 - əmək müqaviləsinin ləğv edilməsi qaydalarını
-

Sual: Aşağıdakılardan hansı işçinin şəxsi qeyri-əmlak hüququna aiddir? (Çəki: 1)

- əmək hüququ
 - istirahət hüququ
 - minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq hüququ
 - normal əmək şəraitində işləmək hüququ
 - bütün cavablar düzdür
-

Sual: Hansı əsaslar olduqda maddi məsuliyyət yaranır? (Çəki: 1)

- ziyanın həqiqətən vurulduğu aşkar olduqda
 - təqsirkarın əməli qanuna zidd olduqda
 - təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda
 - əməl qəsdən və ya ehtiyatsızlıqla törədildikdə
 - bütün cavablar düzdür
-

BÖLMƏ: MÜLKİ HÜQUQ

Ad	mülki hüquq
Suallardan	60
Maksimal faiz	60
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Təsərrüfat ortaqlıqları və cəmiyyətləri hansı halda başqa təsərrüfat ortaqlığına və cəmiyyətinə çevrilə bilər? (Çəki: 1)

- müşahidə şürasının qərarı ilə
 - müvafiq icra hakimiyyəti orqanının qərarı ilə
 - məhkəmənin qərarı ilə
 - təsisçilərin vəkil etdikləri orqanın qərarı ilə
 - iştirakçılarının ümumi yığıncağının qərarı ilə
-

Sual: Kreditor nə zaman icranı gecikdirmiş sayılır? (Çəki: 1)

- icra müddəti çatmış öhdəliklər üzrə müddət bitdikdən beş iş günü ərzində lazımi icra hərəkətləri yerinə yetirilmədikdə
- vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etməsə və ya borclunun öz öhdəliyini

icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmədikdə

- vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etsədə, onun dəyərini ödəmədikdə
 - icra müddəti çatmış öhdəliklər üzrə müddət bitdikdən yeddi iş günü ərzində lazımı icra hərəkətləri yerinə yetirilmədikdə
 - kreditor öldükdə və ya ölmüş elan olunduqda
-

Sual: Öhdəliklərin icrasının təmini üsulları hansılardır ? (Çəki: 1)

- girov, tutma, dəbbə pulu, borclunun əmlakının saxlanması, zəminlik, qərantiya, beh ilə və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullar
 - girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zəminlik, qərantiya, beh ilə və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullar
 - girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, müsadirə, zəminlik, qərantiya, beh ilə və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullar
 - girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zəminlik, qərantiya
 - girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zəminlik, qərantiya, müsadirə, rekviziya
-

Sual: Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı (Çəki: 1)

- əgər müqavilədə nəzərdə tutulubsa, əsas öhdəliyin etibarsızlığına səbəb olur
 - əsas öhdəliyin etibarsızlığına səbəb olur
 - əsas öhdəliyin etibarsızlığına səbəb olmur
 - əgər müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, əsas öhdəliyin etibarsızlığına səbəb olmur
 - əsas öhdəliyin şərtlərinin dəyişdirilməsinə səbəb olur
-

Sual: Öhdəliyin icrasının təmini üsullarından hansı əsas öhdəlikdən asılı deyildir ? (Çəki: 1)

- zəminlik
 - girov
 - qərantiya
 - dəbbə pulu
 - beh
-

Sual: Dəbbə pulu dedikdə nə başa düşülür ? (Çəki: 1)

- dəbbə pulu müqaviləsinə əsasən bank, digər kredit idarəsi və ya sığorta təşkilatı digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) dəbbə pulu öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə, ödəməli olduğu pul məbləği
- borclu dəbbə ilə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya dəbbə pulu müqaviləsində borclunun subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, ödəməli olduğu pul məbləği
- borcluya və ya borclunun göstərdiyi şəxsə verilməli əmlak əgər borclu həmin əmlakı ödəmək və ya kreditora bununla bağlı xərclərin və digər zərərin əvəzini ödəmək öhdəliyini vaxtında icra etməzsə, kreditorun həmin əmlakla əlqədar ödəməli olduğu pul məbləği
- müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği

dəbbə pulu müqaviləsinə əsasən bank, digər kredit idarəsi və ya sığorta təşkilatı digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) dəbbə pulu öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə, ödəməli olduğu pul məbləği

Sual: Öhdəliyə tamamilə və ya qismən xitam verilməsi əsasları hansılardır ? (Çəki: 1)

icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu dəyişdirmə, qaytarma, müddətin keçməsi nəticəsində və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar

icra, depozitə qoyma, tələbi güzəst etmə, dəyişdirmə, bağışlama, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar

icra, depozitə qoyma, qaytarma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar

icra, depozitə qoyma, ipoteka, zəminlik, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar

icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar

Sual: Ləngitmə hüququ nədeməkdir? (Çəki: 1)

mülki məcəlləyə görə borclunun kreditor barəsində hüququ tələbi varsa öhdəlik icra edilənədək borclunun öz öhdəliyinin icrasından imtina etməsi;

müqaviləyə görə borclunun kreditor barəsində ödəniş müddəti çatmış tələbi varsa, öhdəlik icra edilənədək borclunun öz öhdəliyinin icrasından imtina etmək;

qarşılıqlı öhdəliyin icrasınadək borclunun öhdəliyi icra etməkdən imtina etməsi;

MM-ə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla bağlı ödəniş müddəti çatmış tələbi varsa, öhdəlik icra edilənədək borclunun öz öhdəliyinin icrasından imtina etməsi;

hüququ pozulmuş borclunun əmlakı verməyi ləngitməsi;

Sual: Ləngitmə hüququ hansı halda istisna edilir? (Çəki: 1)

borclu qanunvericiliyin tələbini pozduqda;

borclu icranı gecikdirdikdə;

ləngitmə predmeti qanunsuz əldə edildikdə;

borclu hüququ tələbin icrasını gecikdirdikdə;

borclu ödəniş müddəti çatmış tələbin icrasını gecikdirdikdə

Sual: Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər hansı hallarda mülki qanunvericilik ilə tənzimlənir (Çəki: 1)

sadalanan münasibətləri tənzimləyən xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa

heç bir halda

hər bir halda

mülki məcəllədə nəzərdə tutulduqda

- konstitusiyada nəzərdə tutulduğu halda
-

Sual: Azərbaycan Respublikası mülki hüquq münasibətlərində (Çəki: 1)

- ədliyyə nazirliyində qeydiyyatdan keçdikdən sonra iştirak edir
- iştirak edir
- iştirak etmir
- eynilə digər hüququ şəxslər kimi iştirak edir
- təsis edildikdən və nizamnaməsinin hazırladığı andan iştirak edir
-

Sual: Bələdiyyələr mülki hüquq münasibətlərində (Çəki: 1)

- bələdiyyə üzvləri vasitəsilə iştirak edirlər
- yalnız yaratdıqları hüquqi şəxslər vasitəsilə iştirak edirlər
- yalnız müvafiq icra hakimiyyətinin icazəsi olduqdan sonra iştirak edə bilər
- iştirak edə bilməz
- eynilə digər hüquqi şəxslər kimi iştirak edə bilər
-

Sual: İnsanın özgeninkiləşdirilməyən hüquq və azadlıqlarının digər qeyri-maddi nemətlərin gerçəkləşdirilməsi və müdafiəsi ilə bağlı münasibətlər hansı halda mülki qanunvericilik və başqa hüquqi aktlarla tənzimlənir (Çəki: 1)

- əgər bu münasibətlərin mahiyyətindən ayrı qayda irəli gəlinirsə
- heç bir halda
- sadalanan münasibətləri tənzimləyən xüsusi qanunvericilik aktlarında ayrı qayda nəzərdə tutulmayıbsa
- mülki qanunvericilikdə nəzərdə tutulubsa
- bu münasibətlərin iştirakçıları özləri tələb edərsə
-

Sual: Müqavilə azadlığı prinsipi nəyi ehtiva edir (Çəki: 1)

- mülki hüquqi müqavilə bağlayıb bağlamamaqda, vahid iqtisadi məkanın müəyyən olunmasında, müqavilə növünü seçməkdə sərbəstliyi
- müqavilə şərtlərinin sərbəst müəyyən etmək, müqavilədən irəli gələn hüquqlar pozulduğu təqdirdə məhkəməyə müraciət etmək hüququnu, müqavilə üzrə sərbəst kontragent seçimini
- mülki hüquqi müqavilələri bağlayıb bağlamamaqda, müqavilə üzrə kontragent seçimində, müqavilə şərtlərini müəyyən etməklə müqavilə növünü seçməkdə tərəflərin hüququnu
- mülki-hüquqi müqavilələrdən irəli gələn hüquqları məneəsiz həyata keçirməkdə, müqavilə növünü seçmək, müqavilələrdən irəli gələn hüquqlar pozulduqda məhkəməyə müraciət etmək hüququnu
- müqavilə tərəflərinə şərtləri müəyyən etməkdə bərabər imkanlar yaratmaq, müqavilənin icrasından bir tərəfli imtinanın yolverilməzliyini, müqavilə növünü seçməkdə sərbəst seçim imkanlarını
-

Sual: Mülki hüquq münasibətlərində Azərbaycan Respublikasının səlahiyyətlərini (Çəki: 1)

- onun hüquqi şəxslər olan orqanları həyata keçirir
- nazirlər kabineti həyata keçirir

- onun nazirlikləri həyata keçirir
 - onun hüquqi şəxslər olmayan orqanları həyata keçirir
 - yerli icra hakimiyyəti orqanları həyata keçirir
-

Sual: Ümumi və xüsusi hüquq bölgüsü aşağıda sadalanan hansı hüquq sistemə aiddir? (Çəki: 1)

- roman-german hüquq sistemine
 - anqlo-sakson hüquq sistemine
 - sosialist hüquq sistemine
 - müsəlman hüquq sistemine
 - dini-ənənəvi hüquq sistemine
-

Sual: Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirən tərəf özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən nə zaman tələb edə bilər (Çəki: 1)

- əqd predmetinin dəyəri müəyyənləşdirilmədikdə
 - şəxs bağlamağı arzülədiyi əqdin məzmunu barəsində səhv etmişdirsə
 - mübahisələndirən tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə
 - yanılma hər iki tərəfin təqsiri üzündən baş verdikdə
 - tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini iddia etdikdə
-

Sual: Yalnız görünüş üçün bağlanmış əqd (Çəki: 1)

- yalnız görünüş üçün bağlanmış əqd
 - uydurma əqddir
 - qeyri-ciddi əqddir
 - etibarsız əqddir
 - konversiya olunmalı əqddir
-

Sual: [Əşyanı tapan şəxs əşyanı öz mülkiyyətinə keçirməkdən imtina edərsə tapıntının taleyi hansı formada həll edilir? (Çəki: 1)

- xeyriyyə fondlarına verilir
 - səlahiyyətli orqan tərəfindən konkret şəxsə satılır
 - səlahiyyətli orqana əvəzsiz verilir
 - səlahiyyətli orqan tərəfindən auksionda satılır
 - dövlətə verilir
-

Sual: Girovla təmin edilmiş öhdəlik icra edilmədikdə girov qoyulmuş əşyanın realizəsi hansı qaydada həyata keçirilir? (Çəki: 1)

- əşyanı istədiyi şəxsə satın və satış pulunu mənimsəyir
 - əşyanı girov saxlayan özünün mülkiyyətinə keçirir
 - əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracda satılır
 - əşya banklara təhvil verilir və əvəzində girov saxlayan pul alır
 - əşyanı girov qoyan özü satır
-

Sual: Kreditor müqavilə bağlanmazdan əvvəl verilən aşağıda sadalanan hansı pul məbləği beh sayılır? (Çəki: 1)

- alınacaq əmlaka görə əvvəlcədən verilən pul məbləği
 - müqaviləni bağlamaq üçün müəyyən hərəkətlərin yerinə yetirilməsinə görə tərəflərdən birinin digər tərəfə əvvəlcədən verilən pul məbləği
 - müqavilənin balanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə ödəniş hesabına verilən pul məbləği
 - alınacaq əmlaka görə əvvəlcədən verilən pul məbləği
 - müqavilənin bağlanması təsdiq etmək üçün verilən pul məbləği
-

Sual: Qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış reklam oferta hesab edilirmi? (Çəki: 1)

- reklamda ayrı qada nəzərdə tutulmayıbsa, reklam ofertaya dəvət sayılır
 - reklam konkret şəxsə ünvanlanmışsa oferta hesab edilir
 - reklam olunan məhsulun satış ünvanını və çeşidini göstərən reklam oferta hesab edilir
 - reklam olunan məhsulun qiymətini və keyfiyyətini əks etdirən, lakin qeyri-müəyyən şəxslərə ünvanlanan reklam oferta hesab edilir
 - heç bir halda hesab edilmir
-

Sual: Müqavilənin bağlanması üçün verilən təklif nə zaman oferta hesab edilir? (Çəki: 1)

- bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin razılıq olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edildikdə
 - müqavilənin bağlanması üçün edilən hər bir təklif
 - müqavilənin bağlanması üçün konkret şəxsə ünvanlanan hər bir təklif
 - müqavilənin bağlanması üçün konkret şəxsə ünvanlanan, lakin özündə müqavilənin mühüm şərtlərini əks etdirməyən təklif
 - əvvəlcədən razılaşdırılmış təkliflər
-

Sual: Müqavilənin bağlanması üçün verilən təklif nə zaman oferta hesab edilir? (Çəki: 1)

- bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin razılıq olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edildikdə
 - müqavilənin bağlanması üçün edilən hər bir təklif
 - müqavilənin bağlanması üçün konkret şəxsə ünvanlanan hər bir təklif
 - müqavilənin bağlanması üçün konkret şəxsə ünvanlanan, lakin özündə müqavilənin mühüm şərtlərini əks etdirməyən təklif
 - əvvəlcədən razılaşdırılmış təkliflər
-

Sual: Ümumi paylı mülkiyyətdə olan əmlak üzərində sahiblik və ondan istifadə səlahiyyəti necə həyata keçirilir? (Çəki: 1)

- hər bir payçının öz mülahizəsinə əsasən
 - bütün payçıların razılığı əsasında
 - səlahiyyətli dövlət orqanının müəyyən etdiyi qaydada
 - digər payçılara bildirməklə təkbahına payçı tərəfindən
 - icra hakimiyyəti orqanının qərarı ilə
-

Sual: Zəruri müdafiə vəziyyətində vurulan ziyan hansı halda ödənilməlidir? (Çəki: 1)

- zəruri müdafiə vəziyyətində edilən hərəkət qanuna zidd deyilsə onun nəticəsində vurulan ziyan ödənilməməlidir
 - zəruri müdafiə vəziyyətində vurulan ziyan hər bir halda ödənilməlidir
 - zəruri müdafiə vəziyyətində vurulan ziyan hər bir halda ödənilməməlidir
 - zəruri müdafiə vəziyyətində vurulan ziyan ödənilməlidir
 - məhkəmənin qərarı ilə müəyən edilən hallarda
-

Sual: . Hüquqi şəxsin adından çıxış edən şəxs təmsil etdiyi hüquqi şəxsə vurduğu zərəri ödəməlidirmi? (Çəki: 1)

- hər bir halda ödəməlidir;
 - heç bir halda ödəməli deyil;
 - müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa ödəməlidir;
 - təsisçilər birgə məsuliyyət daşıyırlar;
 - hüquqi şəxs subsidiyar məsuliyyət daşıyır.
-

Sual: Başqa təsərrüfat cəmiyyətləri və təsərrüfat ortaqlıqları səhmdar cəmiyyətin iştirakçısı ola bilirlərmi? (Çəki: 1)

- bir hal istisna olmaqla, ola bilirlər. SC-nin yeganə iştirakçısı bir şəxsdən ibarət başqa təsərrüfat cəmiyyəti ola bilməz;
 - SC-nin yeganə iştirakçısı bir şəxsdən ibarət təsərrüfat ortaqlığı ola bilməz;
 - SC-nin yeganə iştirakçısı bir şəxsdən ibarət başqa təsərrüfat cəmiyyəti ola bilməz;
 - istisnasız olaraq bütün təsərrüfat ortaqlıqları və başqa təsərrüfat cəmiyyətləri SC-nin təsisçiləri ola bilirlər;
 - Nizamnamədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlıqları və başqa təsərrüfat cəmiyyətləri SC-nin təsisçiləri ola bilirlər.
-

Sual: Hansı bölmə hüquqi şəxsin filialı sayılır ? (Çəki: 1)

- hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən, hüquqi şəxsin mənafeələrini təmsil edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə;
 - hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən , hüquqi mənafeələrini təmsil edən və onun funksiyalarının yalnız bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;
 - hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən, hüquqi şəxsin mənafeələrini müdafiə edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə;
 - hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;
 - hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və nümayəndəlik funksiyaları istisna olmaqla, onun funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirən ayrıca bölmə.
-

Sual: . Hüquqi şəxsin adından çıxış edən şəxs təmsil etdiyi hüquqi şəxsə vurduğu zərəri ödəməlidirmi? (Çəki: 1)

- hər bir halda ödəməlidir;
- heç bir halda ödəməli deyil;
- müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa ödəməlidir;
- təsisçilər birgə məsuliyyət daşıyırlar;
- hüquqi şəxs subsidiyar məsuliyyət daşıyır.

Sual: Başqa təsərrüfat cəmiyyətləri və təsərrüfat ortaqlıqları səhmdar cəmiyyətin iştirakçısı ola bilərlərmi? (Çəki: 1)

- bir hal istisna olmaqla, ola bilərlər. SC-nin yeganə iştirakçısı bir şəxsdən ibarət başqa təsərrüfat cəmiyyəti ola bilməz;
 - SC-nin yeganə iştirakçısı bir şəxsdən ibarət təsərrüfat ortaqlığı ola bilməz;
 - SC-nin yeganə iştirakçısı bir şəxsdən ibarət başqa təsərrüfat cəmiyyəti ola bilməz;
 - istisnasız olaraq bütün təsərrüfat ortaqlıqları və başqa təsərrüfat cəmiyyətləri SC-nin təsisçiləri ola bilərlər;
 - Nizamnamədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlıqları və başqa təsərrüfat cəmiyyətləri SC-nin təsisçiləri ola bilərlər.
-

Sual: Hansı bölmə hüquqi şəxsin filialı sayılır ? (Çəki: 1)

- hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən, hüquqi şəxsin mənafeələrini təmsil edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə;
 - hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən , hüquqi mənafeələrini təmsil edən və onun funksiyalarının yalnız bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;
 - hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən, hüquqi şəxsin mənafeələrini müdafiə edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə;
 - hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;
 - hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və nümayəndəlik funksiyaları istisna olmaqla, onun funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirən ayrıca bölmə.
-

Sual: Hüquqi şəxs başqa hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri hansı hüquqi şəxsə keçir? (Çəki: 1)

- təhvil aktına uyğun olaraq qoşulan hüquqi şəxsə keçir;
 - qoşulma balansına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir;
 - təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir;
 - təhvil aktına uyğun olaraq əvvəlki və qoşulan hüquqi şəxsə keçir;
 - məhkəmə qərarı əsasında əvvəlki hüquqi şəxsə keçir.
-

Sual: Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən, hansı andan o yenidən təşkil edilmiş sayılır (Çəki: 1)

- qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan;
 - əvvəlki hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan;
 - əvvəlki hüquqi şəxsin yenidən təşkil edilməsi barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan
 - qoşulan hüquqi şəxsin başqa hüquqi şəxsə qoşulması barədə qərar qəbul etdiyi andan;
 - qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında məhkəmə qərarı qəbul edildiyi andan.
-

Sual: İmtiyazlı səhm sahiblərinin səhmdar cəmiyyətinin işlərinin idarə olunmasında iştirak

etmək hüququ varmı? (Çəki: 1)

- imtiyazlı səhmlərin sahibləri cəmiyyətin işlərinin idarə olunmasında digər səhmdarlarla eyni hüquqlara malikdirlər və bu hüququn məhdudlaşdırılmasına yönələn nizamnamə müddəası etibarsızdır;
 - imtiyazlı səhm sahibləri cəmiyyətin işlərinin idarə olunmasında iştirak etmək hüququ vardır;
 - imtiyazlı səhm sahiblərinin cəmiyyətin işlərinin idarə olunmasında iştirak etmək hüququ yoxdur;
 - nizamnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, yoxdur;
 - imtiyazlı səhmlərin sahiblərinin cəmiyyətin işlərinin idarə olunmasında iştirak etməsi onun həm hüququ, həm də vəzifəsidir.
-

Sual: Ləğvetmə komissiyası hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirməsi qaydası və müddəti haqqında məlumatı hansı mətbuat orqanında dərc etdirməlidir? (Çəki: 1)

- qanunvericilikdə bu barədə göstəriş olmadığı üçün, bu, ləğvetmə komissiyasının vəzifəsi yox, hüququdur
 - hüquqi şəxsin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbuat orqanlarında;
 - rəsmi mətbuat orqanlarında;
 - xarici mətbuat orqanlarında;
 - istənilən mətbuat orqanlarında.
-

Sual: Tam ortaqlığın xalis aktivlərinin dəyəri şərikli kapitalın miqdarından az olarsa bu, hansı hüquqi nəticələr doğurur? (Çəki: 1)

- xalis aktivlərin dəyəri artıb nizamnamə kapitalının miqdarını örtənədək götürülən mənfəətin yalnız on faizi onun iştirakçıları arasında bölüşdürülür;
 - bu məsələ tam ortaqlığın nizamnaməsində nəzərdə tutulan qaydada həll edilir;
 - qanunvericilik bununla bağlı heç bir qayda müəyyən etməyib;
 - xalis aktivlərin dəyəri artıb nizamnamə kapitalının miqdarını örtənədək tam ortaqlığın götürdüyü mənfəət onun iştirakçıları arasında bölüşdürülmür;
 - tam ortaqlığın xalis aktivlərin dəyəri nizamnamə kapitalının dəyərindən az olduqda, ortaqlıq nizamnamə kapitalının məbləğinin azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur
-

Sual: Tam ortaqlığın iştirakçısı başqa iştirakçıların qərarı ilə ortaqlıqdan çıxarıla bilərmi? (Çəki: 1)

- ortaqlığın iştirakçısı yalnız özü ortaqlığın iştirakçılığından çıxarıla bilər;
 - ortaqlığın iştirakçılarının yekdil qərarı ilə və bunun üçün ciddi əsaslar olduqda;
 - ortaqlığın iştirakçılarının yekdil qərarı ilə - iştirakçı öz vəzifələrini kobudcasına pozduqda və ya onun işləri ağılla aparmağa qadir olmadığı aşkara çıxdıqda o məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər;
 - iştirakçı yalnız öz vəzifələrini kobud surətdə pozduqda ortaqlıq iştirakçılarının yekdil qərarı ilə məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər;
 - iştirakçı yalnız onun işləri ağılla aparmağa qadir olmadığı aşkara çıxdıqda ortaqlıq iştirakçılarının yekdil qərarı ilə məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər.
-

Sual: Tam ortaqlıq iştirakçısının neçə səsi ola bilər? (Çəki: 1)

- ortaqlığın işlərinin aparılması tapşırılmış iştirakçının üç səsi vardır
 - nizamnamədə səslərin sayını müəyyənləşdirməyin başqa qaydası yoxdursa, tam ortaqlığın hər iştirakçısının bir səsi var;
 - iştirakçıların səslərinin miqdarı onların nizamnamə kapitalındakı payları ilə müəyyən olunur;
 - ortaqlığın işlərinin aparılması tapşırılmış iştirakçıların iki səsi vardır;
 - hər iştirakçının bir səsi var;
-

Sual: Yenidən təşkil edilən hüquqi şəxsin kreditorlarının yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərlə bağlı hansı tələb hüququ yaranır (Çəki: 1)

- yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını tələb etmək;
 - yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərin vaxtından əvvəl icra olunmasını tələb etmək;
 - yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin;
 - yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərin vaxtından əvvəl icra olunmasını və zərərin ödənilməsini tələb etsin;
 - yenidən təşkil edilən hüquqi şəxsdən zərərin əvəzinin ödənilməsini tələb etsin.
-

Sual: Müəssisələrin (təşkilatların) maliyyə fondu hansı hüquq sahəsinin tənzimləmə obyektidir? (Çəki: 1)

- vergi hüququnun
 - inzibati hüququn
 - təsərrüfat hüququnun
 - maliyyə hüququnun
 - mülkü hüququn
-

Sual: Müəssisələrin maliyyə fondunun rolu ondadır ki, bilavasitə maddi istehsal prosesində ölkənin...? (Çəki: 1)

- rəqabətqabiliyyətliliyi formalaşır
 - milli gəliri yaranır
 - iqtisadiyyatında tarazlıq olur
 - iqtisadi strukturu meydana çıxır
 - təhlükəsizliyi təmin edilir
-

Sual: Müəssisənin istehsal etdiyi məhsulun (iş və xidmətlərin) maya dəyərini əməl gətirən xərclərə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- maddi xərclər
 - əməyin ödənilməsi ilə bağlı olan xərclər
 - əsas fondların amortizasiyası
 - sosial ehtiyaclar üçün ayırmalar
 - dövlət investisiyası
-

Sual: Müəssisənin maliyyə fondu maddi mənada onun...? (Çəki: 1)

- iqtisadi ehtiyatlarıdır

- pul ehtiyatlarıdır
 - resurs ehtiyatlarıdır
 - illik ehtiyatlarıdır
 - istehsal ehtiyatlarıdır
-

Sual: Müəssisənin maliyyə mənbəyi hesab edilən mənfəət aşağıdakı kimi fərqləndirilir? (Çəki: 1)

- daimi və müvəqqəti
 - birdəfəlik və dövrü
 - daxili və xarici
 - ümumi və xalis mənfəət
 - pul və maddi
-

Sual: Əqdlərdə təmsilçilik: (Çəki: 1)

- bir şəxs (təmsilçinin) yalnız etibarnaməyə və qanunun göstərişinə əsaslanan səlahiyyətlərə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir;
 - bir şəxs (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətlərə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir;
 - bir şəxs (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətlərə görə öz adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir;
 - bir şəxs (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətlərə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsilçinin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir;
 - bir şəxs (təmsilçinin) yalnız qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətlərə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
-

Sual: Borclu saxlanmağa verdiyi predmeti tələb edə bilərmi? (Çəki: 1)

- tələb edə bilər
 - tələb edə bilməz
 - kreditora bildiriş verməklə tələb edə bilər
 - kreditör qəbul edəne qədər tələb edə bilər
 - kreditör qəbul edəne qədər tələb edə bilər, bu şərtlə ki, o əvvəldən qaytarmaqdan imtina etməsin
-

Sual: Borcun əsas borcluya bağışlanması zəmini də azad edirmi? (Çəki: 1)

- bəli
- xeyr
- qismən azadedir
- müqavilədə ayrı hal nəzərdə tutulmayıbsa, azad edir

- müqavilədə ayrı hal nəzərdə tutulmayıbsa, azad etmir
-

Sual: Depozitə qoyma nəticəsində borclu kreditor qarşısında öhdəlikdən azad edilirmi? (Çəki: 1)

- bəli
- xeyr
- tam azad etmir
- MM-də və ya tərəflərin razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, azad edilir
- MM-də və ya tərəflərin razılaşmasında ayrı qaydanəzərdə tutulmayıbsa, azad edilmir
-

Sual: Kreditor borclunu onun üzərinə düşən vəzifədən azad edə bilərmi? (Çəki: 1)

- bəli
- xeyr
- bir şərtlə ki, həmin hərəkət başqa şəxslərin hüquqlarını pozmasın
- bir şərtlə ki, həmin hərəkət razılaşma ilə əvvəlcədən nəzərdə tutulsun
- digər borcların razılığı ilə azad edə bilər
-

Sual: Məhkəmə qərarına əsasən əmələ gələn tələb hansı müddətdən sonra qüvvəsini itirir? (Çəki: 1)

- qırx ildən sonra
- otuz ildən sonra
- iyirmi ildən sonra
- on beş ildən sonra
- on ildən sonra
-

Sual: Öhdəliyin xitamı üçün əsas olmuş dövlət və ya bələdiyyə orqanının aktı etibarsız sayıldıqda öhdəlik bərpa edilirmi? (Çəki: 1)

- xeyr
- bəli
- tərəflərin razılaşmasından və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, bərpa edilir
- tərəflərin razılaşmasından və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, bərpa edilir
- tərəflərin razılaşmasından və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə və kreditorun icraya marağı itməyibsə, bərpa edilir
-

Sual: Öhdəlik predmeti olan daşınar əşya tez xarab olduğuna və ya saxlanması tənasübsüz surətdə yüksək xərclərlə bağlı olduğuna görə depozitə qoyulmaq üçün yararlı deyildirsə: (Çəki: 1)

- borclu bu barədə kreditora dərhal bildiriş verir
- notarius onu öhdəliyin icra yerində hərracdan satır, satış pulunu isə öz depozitinə götürür
- məhkəmə onu öhdəliyin icra yerində hərracdan satır, satış pulunu isə öz depozitinə götürür
- borclu onu öhdəliyin icra yerində hərracdan satır, satış pulunu isə depozitə qoyur

- borclu onu yaşadıđı yerdə h raccdan satır, satıř pulunu is  depozit  qoyur
-

Sual:  hd likl rin xitamı  c n m dd tin axımı n  vaxtdan bařlayır? ( eki: 1)

- t l bin yarandıđı m dd tin  atması il  v  bu m dd t hesablanark n m dd tin bařlandıđı g n n z r  alınır
- t l bin icra m dd tinin  atması il  v  bu m dd t hesablanark n m dd tin bařlandıđı g n n z r  alınır
- t l bin yarandıđı m dd tin  atması il  v  bu m dd t hesablanark n m dd tin bařlandıđı g n n z r  alınır
- t l bin icra m dd tinin  atması il  v  bu m dd t hesablanark n m dd tin bařlandıđı g n n z r  alınır
- t l bin icra m dd tinin  atması il 
-

Sual: Pullar v  qiym tli kađızlar hansı orqanın depozit hesabına qoyulur? ( eki: 1)

- kreditorun
- borclunun
- notariusun
- m hk m nin
- m hk m nin v  ya notariusun
-

Sual: Ařađıdakılardan hansı vergi h quq m nasib tl rinin subyekti deyil? ( eki: 1)

- vergi  d yicil ri
- d vl t orqanları
- vergil rin  d nilm si il   laq li ř xsl r
- b l diyy  orqanları
-  dliyy  orqanları
-

Sual: Hansı vergi sistemi modeli fiziki ř xsl rd n alınan birbařa vergil r   st nl k ver n modeldir? ( eki: 1)

- anqlosakson modeli
- avrokontinental modeli
- latınamerikan modeli
- ř rqi asiya modeli
- qarıřıq model
-

Sual: Hansı vergi sistemi modelin  d vl t b dc sində dolaylı vergil rin payının  ox olması il  xarakterikdir? ( eki: 1)

- anqlosakson modeli
- avrokontinental modeli
- latınamerikan modeli
- ř rqi asiya modeli
- qarıřıq model
-

Sual:  d yici daimi rentanı satın ala bil rmi? ( eki: 1)

- ala bil r

- ala bilməz
- müqavilədə bu hüquqdan ödəyicinin imtinası nəzərdə tutulmayıbsa, ala bilər
- yalnız müvafiq icra hakimiyyətinin razılığı ilə ala bilər
- məhkəmənin qərarı əsasında ala bilər

Sual: Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı kim qəbul edir? (Çəki: 1)

- Azərbaycan Respublikası Nazirlər Kabineti
- Mərkəzi icra hakimiyyəti orqanı
- İqtisadi inkişaf nazirliyi
- Yerli icra hakimiyyəti orqanı
- Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi

BÖLMƏ: İQTİSADİYYATIN HÜQUQI TƏNZİMLƏNMƏSİ

Ad	İqtisadiyyatın hüquqi tənzimlənməsi
Suallardan	120
Maksimal faiz	120
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İqtisadiyyatın hüquqi tənzimlənməsinin mənbələri formalaşır...? (Sürət 08.04.2015 17:37:52) (Çəki: 1)

- dövlətin yaranması zamanı
- beynəlxalq təşkilatlara üzv olduqda
- dövlət orqanlarının hüququyaratma fəaliyyəti nəticəsində
- valyuta əməkdaşlığında
- iqtisadi sistem transformasiya edildikdə

Sual: Konstitusiyaya əsasən əmək haqqı az ola bilməz? (Sürət 08.04.2015 17:37:56) (Çəki: 1)

- dövlətin müəyyənləşdirdiyi maksimum əmək haqqı miqdarından
- dövlətin müəyyənləşdirdiyi minimum pensiya miqdarından
- dövlətin müəyyənləşdirdiyi yaşayış minimumundan
- dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından
- dövlətin müəyyənləşdirdiyi ehtiyac meyarından

Sual: Konstitusiyaya əsasən Azərbaycan Respublikasının pul vahidi...? (Çəki: 1)

- dollardır
- qəpikdir
- rubldur
- manatdır
- təngədir

Sual: Amerikan modelinə aiddir? (Sürət 08.04.2015 17:39:24) (Çəki: 1)

- xüsusi investisiyaların vergi vasitəsi ilə stimullaşdırılması
 - xüsusi layihələrin dövlət tərəfindən maliyyələşdirilməsi
 - xüsusi investorların fəaliyyətinin razılaşdırılması və nöqsanlar koordinasiya
 - hec biri
 - bütün bəndlərdə qeyd olunanlar
-

Sual: İntestisiya inkişaf modellərinə aiddir? (Çəki: 1)

- xüsusi investisiyaların vergi vasitəsi ilə stimullaşdırılması
 - xüsusi layihələrin dövlət tərəfindən maliyyələşdirilməsi
 - xüsusi investorların fəaliyyətinin razılaşdırılması və nöqsanlar koordinasiya olunması
 - hec biri
 - bütün bəndlərdə qeyd olunanlar
-

Sual: Tayvan modelinə aiddir? (Sürət 08.04.2015 17:39:31) (Çəki: 1)

- xüsusi investisiyaların vergi vasitəsi ilə stimullaşdırılması
 - xüsusi layihələrin dövlət tərəfindən maliyyələşdirilməsi
 - xüsusi investorların fəaliyyətinin razılaşdırılması və nöqsanlar koordinasiya olunması
 - hec biri
 - bütün bəndlərdə qeyd olunanlar
-

Sual: Yapon modelinə aiddir? (Sürət 08.04.2015 17:39:34) (Çəki: 1)

- xüsusi investisiyaların vergi vasitəsi ilə stimullaşdırılması
 - xüsusi layihələrin dövlət tərəfindən maliyyələşdirilməsi
 - xüsusi investorların fəaliyyətinin razılaşdırılması və nöqsanlar koordinasiya
 - hec biri
 - bütün bəndlərdə qeyd olunanlar
-

Sual: Asılı səhmdar cəmiyyəti ilə bağlı aşağıdakı fikirlərdən hansı yanlıştır? (Sürət 08.04.2015 17:40:28) (Çəki: 1)

- Hüquqi statusuna görə asılı təsərrüfat cəmiyyəti kommertiya təşkilatının müstəqil təşkilati hüquqi forması deyildir.
 - Asılı təsərrüfat cəmiyyəti vəziyyətinə yalnız məhdud məsuliyyətli cəmiyyət düşə bilər.
 - Qanuna əsasən təsərrüfat cəmiyyəti o halda asılı cəmiyyət sayılır ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının 20%-dən çoxu və ya səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin 20%-dən çoxu digər (üstün, iştirakçı) ortaqlığa və ya cəmiyyətə mənsub olur.
 - Asılı təsərrüfat cəmiyyəti vəziyyətinə məhdud məsuliyyətli cəmiyyət və səhmdar cəmiyyət düşə bilər.
 - Azərbaycan Respublikası MM-in 68.1-ci maddəsində asılı təsərrüfat cəmiyyətinin anlayışı və əsas əlamətləri müəyyənləşdirilmişdir.
-

Sual: Aşağıda deyilənlərdən hansı Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əsasnaməsində bu komitənin funksiyası kimi öz əksini tapmamışdır? (Sürət 08.04.2015 17:40:32) (Çəki: 1)

- Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızlarla fəaliyyət sahəsində dövlət idarəetməsinin təşkilini, dövlət tənzimlənməsi və nəzarətini, əlaqələndirmə fəaliyyətini həyata keçirir;
 - Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızların və qiymətli kağızların emissiya prospektlərinin qeydiyyat qaydalarını təsdiq edir və onların qeydiyyatını həyata keçirir;
 - Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qeydiyyata alınmış qiymətli kağızların vahid dövlət reyestrinin aparılmasına qoyulan tələbləri müəyyən edir və həmin reyestrin aparılmasını təmin edir;
 - Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi emitentlər tərəfindən qiymətli kağızların buraxılması və tədavülü şərtlərinə riayət edilməsinə nəzarət edir;
 - Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi emitentlər tərəfindən qiymətli kağızların buraxılması və tədavülünün təşkil edilə bilinməsi üçün lisenziyalar təqdim edir.
-

Sual: Aşağıda deyilənlərdən hansı yanlıştır? (Sürət 08.04.2015 17:40:36) (Çəki: 1)

- Fondun Himayəçilik Şurası fondun nəzarət orqanıdır və fondun fəaliyyətinə, fondun başqa orqanları tərəfindən qərarların qəbul edilməsinə və onların yerinə yetirilməsinin təmin edilməsinə həyata keçirir
 - Fondun Himayəçilik Şurası fond vəsaitinin istifadə edilməsinə, fondun fəaliyyətinə nəzarəti həyata keçirir
 - Fondun Himayəçilik Şurası nizamnaməyə dəyişikliklər edilməsi, ləğvetmə və ya yenidən təşkil etmə haqqında qərarın qəbulunu həyata keçirmək səlahiyyətinə malik deyil.
 - Fondun Himayəçilik Şurası öz fəaliyyətini ictimai əsaslarla həyata keçirir.
 - Fondun Himayəçilik Şurasının formalaşma və fəaliyyət qaydası fondun təsisçiləri tərəfindən təsdiq edilmiş fondun nizamnaməsində müəyyən edilir.
-

Sual: Aşağıda deyilənlərdən hansı yanlıştır? (Sürət 08.04.2015 17:40:39) (Çəki: 1)

- Hüquqi şəxslərin ittifaqlarının iştirakçıları özlərinin müstəqilliyini və hüquqi şəxs hüquqlarını itirirlər.
 - İttifaqın təsisçilərinin (iştirakçıların) ona verdikləri əmlak ittifaqın mülkiyyətidir.
 - Bu əmlakdan ittifaq onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir.
 - İttifaqın adında onun iştirakçıların fəaliyyətinin əsas predmeti, habelə «ittifaq» sözü göstərməlidir
 - İttifaq ləğv edildikdə onun əmlakı ittifaqın nizamnaməsində göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir
-

Sual: Aşağıdakı fikirlərdən hansı doğru deyil? (Sürət 08.04.2015 17:40:43) (Çəki: 1)

- Fərdi sahibkarlıq sahibkarlıq fəaliyyətinin təşkilinin ən sadə formalarından olub fiziki şəxslərin hüquqi şəxs yaratmadan müstəqil surətdə öz riski ilə həyat keçirdiyi, əsas məqsədi əmək istifadəsindən, əmtəə satışından, işlər görülməsindən mənfəət götürülməsi olan fəaliyyətdir.
- Sahibkarlıq fəaliyyətinin subyektini kimi fiziki şəxslər 3 qrupa bölünürlər: fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.

“Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əsasən sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının vəzifəli şəxsləri və mütəxəssisləri sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icazə verilir.

Mülkiyyət və təşkilatı hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün formaları bərabər hüquqludur.

Sual: Aşağıdakı fikirlərdən hansı doğrudur? (Sürət 08.04.2015 17:40:46) (Çəki: 1)

Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şəriqli) kapitalı olan qeyri-kommersiya təşkilatlarıdır.

Təsərrüfat ortaqlıqları heç bir halda bir şəxs tərəfindən yaradıla bilməz

Təsərrüfat cəmiyyəti məhdud məsuliyyətli cəmiyyət, əlavə məsuliyyətli cəmiyyət və səhmdar cəmiyyət formasında yaradıla bilər.

Təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları kimi dövlət orqanları və yerli özünüidare orqanları çıxış edə bilərlər.

Təsərrüfat cəmiyyətlərinin iştirakçıları və kommandit ortaqlıqlarının maya qoyanları yalnız fiziki şəxslər ola bilərlər.

Sual: Aşağıdakılardan hansı fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin siyahısına aid deyildir? (Sürət 08.04.2015 17:40:51) (Çəki: 1)

borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamaqlarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpaq

əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsi

ailələrin hərəkəti üçün xüsusi nəqliyyat vasitələri

borclunun peşə fəaliyyətinin davam etdirilməsi üçün zəruri olan avadanlıq, o cümlədən ixtisas üzrə kitablar və vasitələr

düzgün cavab yoxdu

Sual: Aşağıdakılardan hansı qiymətli kağızların konvertasiyasının izahıdır? (Çəki: 1)

bir emitentin bir növ investisiya qiymətli kağızlarını digər növlü investisiya qiymətli kağızlara və ya digər emitentin qiymətli kağızlarına əvəzsiz dəyişdirilməsidir.

bir növdən olan bütün qiymətli kağızların bir buraxılış daxilində bütün mülkiyyətçilərdə olan qiymətli kağızların sayının mütənasib azaldılması yolu ilə dəyişdirilməsidir.

səhmin isitiqraza dəyişdirilməsidir

bir qiymətli kağızın nominal dəyərinin mütənasib bölünməsi yolu ilə eyni növlü bir neçə qiymətli kağıza çevrilməsidir.

düzgün cavab yoxdu

Sual: Qanuna əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının və ya səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin neçə faizdən çoxu digər (üstün, iştirakçı) ortaqlığa və ya cəmiyyətə mənsub olarsa həmin təsərrüfat cəmiyyəti asılı cəmiyyət sayılır? (Sürət 08.04.2015 17:41:09) (Çəki: 1)

- 10%
 - 20%
 - 30%
 - 40%
 - 50%
-

Sual: Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası haqqında fikirlərdən biri yanlıştır (Sürət 08.04.2015 17:41:16) (Çəki: 1)

- Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası həmin qiymətli kağızların yerləşdirilməsi zamanı emitent tərəfindən cəlb edilmiş vəsaitlərin miqdarının dəyişdirilməsinə səbəb olmur.
 - Emitentin yerləşdirilmiş qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası haqqında qərarı müvafiq icra hakimiyyəti orqanında qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatla alınmalıdır.
 - Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası və ödənilməsi bu qiymətli kağızların əvvəlki sertifikatlarının ləğv olunması ilə müşayiət olunur.
 - Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası həmin qiymətli kağız sahibləri tərəfindən əlavə xərclər çəkilməklə həyata keçirilir.
 - Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası qaydaları Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir
-

Sual: Məhdud məsuliyyətli cəmiyyətin təsis yığıncağında aşağıdakılardan hansı təsisçilər tərəfindən yekdilliklə qəbul edilməli olan qərarlar sırasına daxil deyil? (Sürət 08.04.2015 17:41:19) (Çəki: 1)

- Cəmiyyətin təsis edilməsi ilə bağlı qərar
 - Cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərinin təsdiq edilməsi ilə bağlı qərar
 - Cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi ilə bağlı qərar
 - İdarəetmə orqanlarının formalaşdırılması barədə qərar
 - cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakşılarda bölüşdürülməsi
-

Sual: Mülki Məcəllənin 1078-35 maddəsinə əsasən fond birjası ilə bağlı aşağıda deyilənlərdən hansı doğru deyil? (Sürət 08.04.2015 17:41:22) (Çəki: 1)

- fond birjası açıq səhmdar cəmiyyəti formasında yaradılan ticarət təşkilatçısıdır
 - fond birjası öz üzvləri arasında qiymətli kağızlarla ticarəti təşkil edən ticarət təşkilatçısıdır
 - fond birjası öz üzvləri arasında bağlanmış əqdlərin icrasını təmin edən ticarət təşkilatçısıdır
 - fond birjası yalnız adi adlı səhm emissiya edə bilər
 - fond birjasının səhmdarlarının hər biri birjanın səhmlərinin sayının iyirmi faizindən çox olmamaqla səhmlərin sahibləri ola bilərlər
-

Sual: Səhmə aid aşağıdakı fikirlərdən hansı yanlıştır? (Sürət 08.04.2015 17:41:29) (Çəki: 1)

- səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər

- səhm adi və ya imtiyazlı növündə buraxıla bilər
 - adi səhm sahibinə emitentin mənfəətinin bir hissəsini dividend şəklində almaq, emitentin fəaliyyətinin idarə olunmasında iştirak etmək və emitentin ləğvindən sonra qalan əmlakın bir hissəsini əldə etmək hüququnu verən səhm növüdür.
 - səhm qiymətli kağız olub, səhmdar cəmiyyətində üzvlüyü və sahibinin səhmdar cəmiyyəti mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, səhmdar cəmiyyəti işlərinin idarə olunmasında iştirak etmək hüququnu və cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə hüququnu təsdiqləyir
 - cəmiyyət bir neçə eyni növlü səhmi bir səhmdə birləşdirə və bir səhmi bir neçə həmin növ səhmə dəyişdirmə yolu ilə xırdalaya bilməz
-

Sual: Səhmdar cəmiyyətinin yaradılması zamanı keçirilən təsis yığıncağı aşağıdakılardan hansını həyata keçirmir? (Sürət 08.04.2015 17:41:36) (Çəki: 1)

- səhmdar cəmiyyətinin yaradılması zamanı yerləşdirilən səhmlərin ödənilməsinə yönəldilən pul olmayan əmlakın dəyərini təsdiq edir.
 - səhmdar cəmiyyətinin yaradılması barədə qərarı qəbul edir və onun nizamnaməsini təsdiq edir.
 - Mülki Məcəllə və səhmdar cəmiyyətinin nizamnaməsi ilə nəzərdə tutulmuş səhmdar cəmiyyətinin idarəetmə, nəzarət və icra orqanlarını təşkil edir.
 - səhmdar cəmiyyətinin yaradılması və cəmiyyətin fəaliyyətinin başlanılması ilə əlaqədar Mülki Məcəllə, digər qanunvericilik aktları arasında vətəndaşlar arasında bağlanmış müqaviləyə zidd olmayan digər məsələləri həll edir
 - düzgün cavab yoxdur
-

Sual: Tam ortaqlıqla bağlı aşağıda deyilənlərdən hansı yanlıştır? (Sürət 08.04.2015 17:41:40) (Çəki: 1)

- Tam ortaqlığın fəaliyyəti bütün iştirakçıların ümumi razılığı ilə idarə edilir.
 - Tam ortaqlığın nizamnaməsində qərarın iştirakçıların səs çoxluğu ilə qəbul olunduğu hallar nəzərdə tutula bilməz.
 - Ortaqlığın hər bir iştirakçısı ortaqlığın işlərini aparmağa vəkil edilib-edilməməsindən asılı olmayaraq işlərin aparılmasına dair bütün sənədlərlə tanış ola bilər.
 - Ortaqlığın iştirakçıları onun işlərini birlikdə apararkən hər bir əqdin bağlanması üçün ortaqlığın bütün iştirakçılarının razılığı tələb edilir.
 - Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə yaradılması tam ortaqlığın səciyyəvi keyfiyyət xüsusiyyətlərindən biridir.
-

Sual: Aşağıda deyilənlərdən hansı yanlıştır? (Sürət 08.04.2015 17:53:23) (Çəki: 1)

- birja hüquqi və (və ya) fiziki şəxslərin könüllü birliyi əsasında yaradılır və müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçməlidir
 - birjanın təsisçiləri eyni zamanda onun üzvləri sayılmır.
 - birjanın hər bir təsisçisinin payı onun nizamnamə fondunun 20 faizindən çox olmalıdır
 - birja üzvlüyünə qəbul və onun tərkibindən çıxma qaydası əmtəə birjasının nizamnaməsi ilə tənzimlənir.
 - birja üzvləri birjanın fəaliyyəti ilə bağlı məsələlərin həllində iştirak etmək, onun rəhbər orqanlarını seçmək və ora seçilmək
-

Sual: Aşağıda deyilənlərdən hansı yanlıştır? (Sürət 08.04.2015 17:53:25) (Çəki: 1)

- dövlət müəssisəsi Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq dövlət əmlakını idarə etməyə vəkil edilən dövlət orqanları tərəfindən yaradılır.
 - dövlət müəssisəsinin əmlakı Azərbaycan Respublikasının dövlət mülkiyyətidir.
 - dövlət müəssisəsi öz öhdəliklərinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin əmlakı ilə məsuliyyət daşıyır.
 - dövlət müəssisəsinin öhdəliklərinə görə dövlət məsuliyyət daşıyır.
 - müəssisə dövlətin öhdəliklərinə görə məsuliyyət daşımır.
-

Sual: Aşağıda deyilənlərdən hansı yanlıştır? . Hüquqi şəxs kimi fond birjası öz fəaliyyətini Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilən xüsusi razılıq əsasında həyata keçirilir 2. Fond birjası açıq səhmdar cəmiyyəti formasında yaradılır. 3. Fond birjasının qulluqçuları qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının təsisçiləri və iştirakçıları ola bilməzlər 4. Fond birjasının üzvü Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan hüquqi və fiziki şəxslər ola bilər. 5. Fond birjasının üzvü qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi fəaliyyətinə xitam verdikdə və o, fond birjasında üzvlük hüququnu itirir. (Sürət 08.04.2015 17:53:29) (Çəki: 1)

- 1,2
 - 1,3
 - 2,4
 - 3,4
 - 1,5
-

Sual: Aşağıdakılar birjanın üzvü ola bilməzlər: 1. rəhbərləri birjanın qulluqçuları olan müəssisə və təşkilatlar; 2. ali və yerli dövlət hakimiyyəti və idarəetmə orqanları; 3. transmilli korporasiyalar və transmilli maliyyə-sənaye qrupları 4. banklar, kredit və sığorta təşkilatları; 5. siyasi partiyalar, həmkarlar ittifaqları, ictimai birliklər, dini və xeyriyyə təşkilatları və fondları; (Sürət 08.04.2015 17:53:32) (Çəki: 1)

- 1,2,3,5
 - 1,3,4,5
 - 1,2,4,5
 - 2,3,4,5
 - hamısı
-

Sual: Aşağıdakılardan hansı "Əmtəə birjası haqqında" Azərbaycan Respublikasının qanununa əsasən birja müqavilələrinin növlərinə daxil deyil (Sürət 08.04.2015 17:53:36) (Çəki: 1)

- real malın alğı-satqısına dair bağlanan əqdlər;
 - forvard əqdləri
 - faktoring əqdləri
 - fyuçers əqdləri
 - opsiyon əqdləri
-

Sual: aşağıdakılardan hansı birjanın növləri sırasına daxil deyil? (Çəki: 1)

- əmtəə birjası
- xidmətlər birjası
- fond birjası

- əmək birjası
 - valyuta birjası
-

Sual: Aşağıdakılardan hansı Mərkəzi Bankın funksiyası deyil? (Sürət 08.04.2015 17:54:11) (Çəki: 1)

- dövlətin pul və valyuta siyasətini müəyyən edir
 - dövlət büdcəsinin layihəsini tərtib edir
 - manatın məzənnəsinə mütəmadi olaraq nəzarət edir
 - valyuta tənзимini həyata keçirir, beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır
 - bank sisteminə nəzarəti həyata keçirir
-

Sual: Bank əməliyyatları xüsusiyyətinə görə bank hüquq münasibəti deyil? (Sürət 08.04.2015 17:54:15) (Çəki: 1)

- passiv bank əməliyyatları
 - direktiv bank əməliyyatları
 - vasitəçi bank əməliyyatları
 - yardımçı bank əməliyyatları
 - aktiv bank əməliyyatları
-

Sual: Bank hüquq münasibətlərinin yaranmasına səbəb kimi aşağıdakılardan hansı çıxış edə bilməz? (Sürət 08.04.2015 17:54:19) (Çəki: 1)

- məcburi ehtiyatın yaradılması
 - lisenziyanın verilməsi və onun geri götürülməsi
 - əmanət yerləşdirməyə məcburetme
 - zərər vurulması
 - müqavilə və ya birtərəfli əqd
-

Sual: Bank lisenziyasının qüvvəyə mindiyi gündən necə ay müddətində bank lisenziyasına müvafiq olaraq fəaliyyətə başlamadıqda və ya Mərkəzi Bank tərəfindən bankın necə ay müddətində depozitlər və ya digər qaytarılan vəsait cəlb etmədiyi və ya kreditlər vermədiyi müəyyən edildikdə lisenziyayı ləğv edilə bilər? (Sürət 08.04.2015 17:54:22) (Çəki: 1)

- müvafiq olaraq 12 ay və 6 ay
 - 6 ay və 3 ay
 - 18 ay və 12 ay
 - 8 ay və 4 ay
 - 6 ay və 12 ay
-

Sual: Bank Mərkəzi Bankdan aldığı lisenziya əsasında aşağıdakı fəaliyyət növü ilə məşğul ola bilməz? (Sürət 08.04.2015 17:54:25) (Çəki: 1)

- qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi
- maliyyə müşaviri, maliyyə agentləri və ya məsləhətçisi xidmətlərinin göstərilməsi
- qiymətli kağızlar bazarında peşəkar fəaliyyət
- dövlət əmlakının reyistri ilə bağlı zəruri bazanı formalaşdırmaq
- kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi

Sual: Bank Mərkəzi Bankdan aldığı lisenziya əsasında aşağıdakı fəaliyyət növü ilə məşğul ola bilməz? (Sürət 08.04.2015 17:54:30) (Çəki: 1)

- tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi
 - tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi
 - dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması üçün pul vəsaitlərin təmərküzləşdirilməsi
 - ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə vekselləri) buraxılması
 - fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının açılması və aparılması
-

Sual: Bank səhmdarlarının ümumi yığıncağında iştirak edən səhmdarların 75% səs çoxluğu ilə qəbul edilməsi nəzərdə tutulan məsələlərə hansı aiddir? (Sürət 08.04.2015 17:54:35) (Çəki: 1)

- Nizamnaməyə əlavə dəyişikliklər edilməsi
 - Müşahidə Şurası üzvlərinin təyin və azad edilməsi
 - İdarə Heyəti üzvlərinin təyin və azad edilməsi
 - bankın faiz dərəcələri və aktivlərin yerləşdirilməsi barəsində siyasətinin müəyyənləşdirilməsi
 - başqa bankın alınması
-

Sual: Bankın təsis yığıncağı istisna olmaqla, səhmdarların ümumi yığıncaqları bütün səsvermə hüququ olan səhmlərin azı necə faizinin sahibi olan səhmdarlar iştirak etdikdə səlahiyyətli sayılır? (Sürət 08.04.2015 17:54:38) (Çəki: 1)

- 51%
 - 60%
 - 70%
 - 80%
 - 90%
-

Sual: Bankların formaları özlərini əsasən hər bir ölkənin iqtisadi sisteminin əsas həlqələrindən biri olan sistemində biruzə verir? (Sürət 08.04.2015 17:54:41) (Çəki: 1)

- malyə sistemində
 - bank sistemində
 - kredit sistemində
 - valyuta sistemində
 - sığorta sistemində
-

Sual: Mərkəzi Bank banklar və xarici bankların yerli filialları üçün qanunvericilikdə nəzərdə tutulan normativlər və tələblər müəyyən edir. Bunlara aşağıda göstərilənlərdən hasi aid deyil? (Sürət 08.04.2015 17:54:44) (Çəki: 1)

- nizamnamə kapitalının minimum miqdarı
- məcmu kapitalın minimum miqdarı

- likvidlik göstəriciləri
 - digər hüquqi şəxslərin kapitalında bankların məcmu iştirakının maksimum miqdarı
 - məcburi ehtiyat normasının Mərkəzi Bank vəsaiti hesabına formalaşdırılması
-

Sual: Subyektlər baxımından aşağıdakı bank hüquq münasibətləri mövcud deyil? (Sürət 08.04.2015 17:54:47) (Çəki: 1)

- bank və müştəri arasında
 - Mərkəzi bank və banklar arasında
 - Mərkəzi bank ilə sahibkar arasında
 - Mərkəzi bank ilə hökumət arasında
 - bank əməliyyatının həyata keçirilməsi ilə əlaqədar olaraq iki bank arasında
-

Sual: "Energetika haqqında" Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul edilib? (Sürət 08.04.2015 17:55:01) (Çəki: 1)

- 1997-ci ildə
 - 1998-ci ildə
 - 1992-ci ildə
 - 2001-ci ildə
 - 1994-cü ildə
-

Sual: «Mədən Sənayesində Şəffaflıq» təşəbbüsünün müəllifi kimdir? (Sürət 08.04.2015 17:55:04) (Çəki: 1)

- Corc Buş
 - Toni Bleyr
 - Madlen Olbrayt
 - Fransua Metteran
 - Hüsnü Mübarək
-

Sual: Azərbaycan Respublikası Dövlət Neft Fondu nə vaxt yaradılmışdır? (Sürət 08.04.2015 17:55:07) (Çəki: 1)

- 2009-cu ildə
 - 1999-cu ildə
 - 2003-cü ildə
 - 1997-ci ildə
 - 2004-cü ildə
-

Sual: Azərbaycan Respublikası Dövlət Neft Fondu nə zaman təsis edilmişdir? (Sürət 08.04.2015 17:55:10) (Çəki: 1)

- 1999-cu ildə
 - 1997-ci ildə
 - 1998-ci ildə
 - 1994-cü ildə
 - 2009-cu ildə
-

Sual: Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Azərneft" Dövlət Konserni və

“Azərkimya” istehsalat birliyinin bazasında aşağıdakılardan hansı yaradılmışdır? (Sürət 08.04.2015 17:55:13) (Çəki: 1)

- AZPETROL
 - ABƏŞ
 - ARDNŞ
 - BP
 - AZƏRIQAZ
-

Sual: 1994-cü ildə xarici neft şirkətləri konsorsiumu ilə ARDNŞ arasında “Çıraq”, “Azəri”, neft yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi sazişinin tipi hansıdır? (Sürət 08.04.2015 17:55:28) (Çəki: 1)

- Konsessiya yaxud lisenziya sazişi
 - Xidmət müqavilələ sazişi
 - Hasilatının Pay Bölgüsü Sazişi
 - Uzunmüddətli idarəetmə sazişi
 - İştirak yaxud assosiasiya sazişi
-

Sual: Azərbaycan Respublikası Dövlət Neft Fondu hesabat verir? (Sürət 08.04.2015 17:55:31) (Çəki: 1)

- Azərbaycan Respublikası Parlamentinə
 - Azərbaycan Respublikası Prezidentinə
 - Azərbaycan Respublikası Ali Məhkəməsinə
 - Azərbaycan Respublikası Nazirlər Kabinetinə
 - Azərbaycan Respublikası Mərkəzi Bankına
-

Sual: Azərbaycan Respublikası Dövlət Neft Fondu...? (Çəki: 1)

- dövlət büdcəsinin tərkib hissəsidir
 - büdcə fondudur
 - büdcədən kənar fondur
 - Mərkəzi Bankın strukturudur
 - sosial müdafiə fondudur
-

Sual: Azərbaycan Respublikası Dövlət Neft Fondu...? (Çəki: 1)

- stabilləşmə fondudur
 - inkişaf fondudur
 - büdcə fondudur
 - tənzimləmə fondudur
 - beynəlxalq əməkdaşlıq fondudur
-

Sual: Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərindən hansı normativ akt əsasında istifadə (Sürət 08.04.2015 17:55:41) (Çəki: 1)

- Nazirlər Kabinetinin qərarı
- qanun
- prezident fərmanı
- məhkəmənin qərarı
- parlamentin qərarı

Sual: Azərbaycan Respublikası mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin toplanması, səmərəli idarə edilməsi məqsədilə yaradılmış qurum hansıdır? (Sürət 08.04.2015 17:55:44) (Çəki: 1)

- Azərbaycan Respublikası Mərkəzi Bankı
 - Azərbaycan Respublikası Maliyyə Nazirliyi
 - Azərbaycan Respublikası Dövlət Neft Fondu
 - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
 - Azərbaycan Respublikası Əşəliyyat Şirkəti
-

Sual: Azərbaycan Respublikasının neft və qaz hasilatı, nəqli və emalı, elektrik və istilik enerjisi istehsalı, qaz təchizatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən orqan hansıdır? (Sürət 08.04.2015 17:55:47) (Çəki: 1)

- Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
 - Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi
 - Azərbaycan Respublikasının Nazirlər Kabineti
 - Azərenerji Səhmdar Cəmiyyəti
 - Azərbaycan Respublikasının Enerji Nazirliyi
-

Sual: Aşağıdakılardan hansı yanacaq energetika fəaliyyətinin tənzimlənməsi baxımından hüquq mənbəyi deyil? (Sürət 08.04.2015 17:56:18) (Çəki: 1)

- "Enerji resurslarından istifadə haqqında" qanun
 - "Ətraf mühitin mühafizəsi haqqında" qanun
 - "Yer quruluşu haqqında" qanun
 - Qaz təchizatı haqqında" qanun
 - Elektroenergetika haqqında" qanun
-

Sual: Azərbaycan Respublikası Dövlət Neft Fondu hansı məqsədlə yaradılmışdır? (Sürət 08.04.2015 17:56:21) (Çəki: 1)

- neftin satışından daxil olan valyuta vəsaitlərinin toplanması məqsədilə
 - ölkəyə daxil olan valyuta vəsaitlərinin səmərəli idarə edilməsi məqsədilə
 - mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin
 - mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin
 - mənfəət neftinin satışından daxil olan valyuta vəsaitləri hesabına dövlət büdcəsini
-

Sual: Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən ARDNŞ-nin tərkibinə aşağıdakı müəssisə daxil deyil? (Sürət 08.04.2015 17:56:24) (Çəki: 1)

- "Azneft"İstehsalat Birliyi
 - "Azərneftyağ"neft emalı zavodu
 - "Marketinq və iqtisadi əməliyyatlar" idarəsi
 - "Xarici sərmayələr"İdarəsi
 - "Valyuta gəlirlərinin idarə olunması" idarəsi
-

Sual: Sosial sığorta hadisəsinə hansı daxil deyil: (Sürət 08.04.2015 17:56:37) (Çəki: 1)

- pensiya yaşına çatmaq

- əlil olmaq
 - iş yerini itirmək
 - ailə başcısını itirmək
 - uşağa qulluq
-

Sual: "Sosial sığorta haqqında" Azərbaycan Respublikası qanununda sığorta olunanların hüquqlarına aşağıdakılardan hansı aid edilmir (Sürət 08.04.2015 17:56:40) (Çəki: 1)

- onları məjburi dövlət sosial sığortası üzrə sığorta etməyi işəgötürəndən tələb etmək
 - könüllü (əlavə) sosial sığorta üçün sığortacını müstəqil seçmək
 - sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək
 - məjburi dövlət sosial sığortası üzrə sığortacı təşkilatda ucota durmaq
 - bütün bəndlərdə qeyd olunanlar
-

Sual: "Sosial sığorta haqqında" Azərbaycan Respublikası qanununda Məjburi dövlət sosial sığortasının vəsaitlərinin mənbələrinə hansı aid edilmir? (Sürət 08.04.2015 17:56:54) (Çəki: 1)

- dövlət büdcəsindən ayırmalar
 - maliyyə sanksiyalarının və jərimələrin tətbiqi nəticəsində daxil olan məbləğlər
 - beynəlxalq maliyyə institutlarının vəsaitləri
 - bank kreditləri
 - sanatoriya-kurort göndərişlərinin satışından əldə edilmiş vəsaitlər
-

Sual: "Sosial sığorta haqqında" Azərbaycan Respublikası qanununda sığortacının hüquqlarına aşağıdakılardan hansı aid edilmir? (Sürət 08.04.2015 17:56:57) (Çəki: 1)

- bütün işəgötürənlərdən məjburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək
 - sosial sığorta ödəmələrinin həjmi və verilmə əsasları barədə sığortaedənlərdən arayış almaq
 - məjburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək;
 - könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin iyrasını tələb etmək
 - sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsinə təmin etmək.
-

Sual: "Sosial sığorta haqqında" Azərbaycan Respublikası qanununda sığortaedənlərin vəzifələrinə aşağıdakılardan hansı aid edilmir? (Sürət 08.04.2015 17:57:00) (Çəki: 1)

- məjburi dövlət sosial sığortasını həyata keçirən sığortacı təşkilatda ucota durmaq
 - müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortacıya ödəmək
 - sosial sığortanın bütün formalarında iştirak etmək
 - sosial sığorta hadisəsi baş verdikdə sığorta ödəmələrini vaxtında və müəyyənləşdirilmiş qaydada sığorta olunanlara vermək
 - sosial sığorta vəsaitlərinin hərəkətinin ucotunu aparmaq və bu barədə sığortacıya hesabat vermək
-

Sual: Sosial sığortanın prinsiplərinə hansı aid deyil? (Sürət 08.04.2015 17:57:04) (Çəki: 1)

- sosial sığortanın müntəzəmliyinə dövlət təminatı

- sosial sığortanın ümumiliyi
 - dövlət sosial sığortasının məjburiyyəti
 - məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması
 - bütün bəndlərdə qeyd olunanların hamısı aiddir
-

Sual: "Sosial sığorta haqqında" Azərbaycan Respublikası qanununda sosial sığortanın iştirakçılara hansılar aid edilmir? (Sürət 08.04.2015 17:57:20) (Çəki: 1)

- sığortacı;
 - sığortaedənlər
 - sığorta olunanlar
 - həmkarlar ittifaqları
 - bütün bəndlərdə qeyd olunanlar
-

Sual: "Sosial sığorta haqqında" Azərbaycan Respublikası qanununda sosial sığorta üzrə ödəmələrin növlərinə hansı aid edilmir? (Sürət 08.04.2015 17:57:27) (Çəki: 1)

- könüllü (əlavə) sosial sığorta əsasında dövlət pensiyalarına əlavələr
 - əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət
 - hamiləliyə və doğuma görə müavinət;
 - işsizliyə görə müavinət
 - sığorta olunanların sanatoriya - kurort müalicəsi üzrə xərjlərinin tam və ya qismən ödənişi
-

Sual: Özəl sosial sığorta təşkilatları könüllü (əlavə) sosial sığortanı aşağıda göstərilən hansı ödəmələr üzrə həyata keçirə bilər? (Sürət 08.04.2015 17:57:29) (Çəki: 1)

- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət
 - uşağın anadan olmasına görə birdəfəlik müavinət
 - sığorta olunanların sanatoriya - kurort müalicəsi üzrə xərjlərinin tam və ya qismən ödənişi
 - ilk iki bənddə qeyd olunanlar
 - bütün bəndlərdə qeyd olunanlar
-

Sual: Əhalinin natural gəlirlərinə aiddir? (Sürət 08.04.2015 17:57:42) (Çəki: 1)

- əmək haqqı
 - istehlaka natural şəkildə daxil olan vasitələrin dəyəri
 - sahibkar gəliri
 - müavinət
 - amortizasiya gəliri
-

Sual: Əhalinin pul gəlirlərinə aid deyil? (Sürət 08.04.2015 17:57:45) (Çəki: 1)

- əmək haqqı
 - təqaüd
 - sahibkar gəliri
 - müavinət
 - amortizasiya gəliri
-

Sual: Əmək qabiliyyətli əhalinin daimi və ya müvəqqəti işləməyən hissəsini xarakterizə edən hal necə adlanır? a) məşğulluq (Sürət 08.04.2015 17:57:49) (Çəki: 1)

- işsizlik
 - durğunluq
 - depressiya
 - staqfilyasiya
 - məşğulluq
-

Sual: Əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi müəyyən edilmişdir? (Sürət 08.04.2015 17:57:53) (Çəki: 1)

- Azərbaycan Respublikasının Konstitusiyasında
 - Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində
 - Azərbaycan Respublikasının Əmək Məcəlləsində
 - Azərbaycan Respublikasının Məşğulluq haqqında qanununda
 - Azərbaycan Respublikasının Mülki Məcəlləsində
-

Sual: Azərbaycan Respublikasında məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaq məqsədi ilə qəbul olunmuş akt hansıdır? (Sürət 08.04.2015 17:57:56) (Çəki: 1)

- "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"
 - "Məşğulluğun inkişafı Dövlət Proqramı"
 - "İşsizliyin azaldılması Dövlət Proqramı"
 - "Enerji sektorunun inkişafı Dövlət Proqramı"
 - "Regionların tarazlı inkişafı Dövlət Proqramı"
-

Sual: Dövlətin məşğulluq siyasəti tərkib hissəsidir? (Sürət 08.04.2015 17:58:00) (Çəki: 1)

- dövlətin sosial-iqtisadi siyasətinin
 - dövlətin maliyyə siyasətinin
 - dövlətin məşğulluq siyasətinin
 - dövlətin demoqrafik siyasətinin
 - dövlətin kadr siyasətinin
-

Sual: İşçi qüvvəsinin bir ölkənin regionları arasında hərəkəti adlanır? (Sürət 08.04.2015 17:58:04) (Çəki: 1)

- xarici miqrasiya
 - iqtisadi inteqrasiya
 - daxili miqrasiya
 - qloballaşma
 - yerli miqrasiya
-

Sual: İşçi qüvvəsinin daxili miqrasiyası baş verir? (Sürət 08.04.2015 17:58:09) (Çəki: 1)

- beynəlxal miqyasda
- iqtisadi birliklərdə
- ÜTT-yə üzv olan ölkələrdə

- bir ölkənin regionları arasında
 - qitələr arasında
-

Sual: İşsizlik iqtisadi problem olmaqla səbəb olur? (Sürət 08.04.2015 17:58:15) (Çəki: 1)

- iqtisadi artıma
 - iqtisadi inkişafa
 - resursların artıq məsrəf olmasına
 - insanların orta ömür müddətinin artmasına
 - yoxsulluq həddinin azalmasına
-

Sual: Nominal əmək haqqı dedikdə nəzərdə tutulur? (Sürət 08.04.2015 17:58:21) (Çəki: 1)

- işçinin maddi formada aldığı haqq
 - işçinin pul formasında aldığı haqq
 - işçinin kompensasiya formasında aldığı haqq
 - işçinin maddi yardım formasında aldığı haqq
 - işçinin ağır iş şəraitinə görə aldığı haqq
-

Sual: Tsiklik işsizlik aşağıdakılardan hansı hesab edilir? (Sürət 08.04.2015 17:58:25) (Çəki: 1)

- könüllü
 - mövsümi
 - məcburi
 - daimi
 - müvəqqəti
-

Sual: Tam məşğulluq səviyyəsini əks etdirən işsizlik forması hansıdır? (Sürət 08.04.2015 17:58:29) (Çəki: 1)

- friksion işsizlik
 - struktur işsizlik
 - süni işsizlik
 - tsiklik işsizlik
 - təbii işsizlik
-

Sual: Struktur işsizlik aşağıdakılardan hansı hesab edilir? (Sürət 08.04.2015 17:58:32) (Çəki: 1)

- könüllü
 - məcburi
 - mövsümi
 - daimi
 - müvəqqəti
-

Sual: Real iqtisadi həyatda işsizlik işçi qüvvəsinə olan tələbatdan artıq olan kimi çıxış edir? (Sürət 08.04.2015 17:58:35) (Çəki: 1)

- əmək tələbi

- əmək təklifi
 - əmək tarazlığı
 - əmək ehtiyatı
 - əmək resursu
-

Sual: Real əmək haqqı dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur. (Sürət 08.04.2015 17:58:40) (Çəki: 1)

- işçinin aldığı nominal əmək haqqı müqabilində əldə etdiyi istehlak şeylərinin məcmusu
 - işçinin aldığı nominal əmək haqqı müqabilində əldə etdiyi xidmətlərin məcmusu
 - işçinin aldığı minimal əmək haqqı müqabilində əldə etdiyi istehlak şeyləri məcmusu
 - işçinin aldığı nominal əmək haqqı müqabilində əldə etdiyi istehlak şeyləri və xidmətlərin məcmusu
 - işçinin aldığı rəssional əmək haqqı müqabilində əldə etdiyi xidmətlərin məcmusu
-

Sual: Əhali gəlirləri dedikdə nəzərdə tutulur? (Sürət 08.04.2015 18:01:16) (Çəki: 1)

- əhalinin yalnız nominal gəlirləri
 - müəyyən vaxt ərzində müntəzəm olaraq bazar subyektlərinin əldə etdiyi pul və natural vasitələrin cəmi başa düşülür
 - əhalinin yalnız real gəlirləri
 - pensiyaçıların aldığı pensiya və müavinət
 - tələbələrin təqaüdləri
-

Sual: Əhalinin gəlirləri sahəsindəki fərqləri yaradan səbəblərə hansı aid deyil? (Sürət 08.04.2015 18:01:20) (Çəki: 1)

- insanların fiziki, estetik, peşəkarlıq və intellektual qabiliyyətlərinin fərqli olması
 - təhsilin və ixtisas hazırlığının müxtəlif səviyyədə olması
 - təkmil rəqabətin mövcud olması
 - mülkiyyətin qeyri-bərabər bölgüsü
 - bazarda hakimiyyətə malik olmaq
-

Sual: Əmək bazarında mövcud vəziyyəti nəzərə almaqla işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin təmin edilməsi istiqamətində müəyyən işlər görən aparıcı orqan hansıdır? (Sürət 08.04.2015 18:01:23) (Çəki: 1)

- Dövlət Miqrasiya Xidməti
 - İqtisadi İnkişaf Nazirliyi
 - Dövlət Məşğulluq Xidməti
 - Standartlaşdırma Komitəsi
 - Maliyyə Nazirliyi
-

Sual: Əmək Məcəlləsinə görə əmək haqqı illik dövr üçün hesablanan işçilərə verilməlidir (Sürət 08.04.2015 18:01:26) (Çəki: 1)

- rübdə iki dəfədən az olmayan müddətdə
- ayda bir dəfədən az olmayan müddətdə
- həftədə bir dəfədən az olmayan müddətdə
- gündə bir dəfədən az olmayan müddətdə

- dekadada bir dəfədən az olmayan müddətdə
-

Sual: Əmək Məcəlləsinə görə işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının hissəsi hansıdır? (Sürət 08.04.2015 18:01:30) (Çəki: 1)

- əlavə maaş
 əsas maaş
 tarif (vəzifə) maaşı
 motivasiya
 mükafat
-

Sual: Əmək məhsuldarlığı yüksək olduğu zaman aşağıdakılardan hansının səviyyəsi yüksək olur? (Sürət 08.04.2015 18:01:34) (Çəki: 1)

- real əmək haqqı səviyyəsi
 nominal əmək haqqı səviyyəsi
 alıcılıq qabiliyyətinin səviyyəsi
 rəqabətqabiliyyətlilik səviyyəsi
 iqtisadi inteqrasiya səviyyəsi
-

Sual: Əmək resursları dedikdə nəzərdə tutulur?. (Sürət 08.04.2015 18:01:40) (Çəki: 1)

- işlə məşğul olan əhali
 əmək qabiliyyətli yaşda olan əhali
 pensiya yaşında olan əhali
 16 yaşa qədər olqə əhali
 ali məktəblərdə təhsil alan əhali
-

Sual: Ərazi əhatəsinə görə işçi qüvvəsinin miqrasiyasının forması hansıdır? (Sürət 08.04.2015 18:01:45) (Çəki: 1)

- ölkələrarası və ölkədaxili
 qitələrarası və qitədaxili
 dövlətlərarası və dövlətdaxili
 regionlararası və regiondaxili
 iqtisadi birlik daxili
-

Sual: “Əmək haqqı və ya əmək haqqı dərəcəsi əməyin istifadəsi üçün ödənilən qiymət”dir yanaşması kimə məxsusdur? (Sürət 08.04.2015 18:02:10) (Çəki: 1)

- A. Smitə
 D. Rikardoya
 K. Makkonnell və S. Bryuya
 K. Marksa
 M. Fridmana
-

Sual: Dünya təcrübəsində ailə gəlirlərinin əsas mənbəyini hesab edilir? (Sürət 08.04.2015 18:02:18) (Çəki: 1)

- sahibkarlıq əldə olunmuş gəlir

- mülkiyyətdən əldə olunmuş gəlir
 - əmək haqqı gəlirləri
 - fərdi əmək fəaliyyəti nəticəsində əldə olunmuş gəlirlər
 - kommersiya fəaliyyətindən əldə olunmuş gəlir
-

Sual: Fillips əyrisinə görə işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən azlığı şəraitində hansı dövrdə inflyasiya və işsizlik səviyyələri arasında tərs mütənasiblik mövcuddur? (Sürət 08.04.2015 18:02:36) (Çəki: 1)

- uzunmüddətli dövrdə
 - orta müddətli dövrdə
 - qısamüddətli dövrdə
 - ani dövrdə
 - istənilən zaman ərzində
-

Sual: Fillips əyrisinə görə işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən azlığı şəraitində qısamüddətli dövrdə aşağıdakılardan hansı arasında tərs mütənasiblik mövcuddur? (Sürət 08.04.2015 18:02:49) (Çəki: 1)

- inflyasiya və işsizlik səviyyələri
 - inflyasiya və məşğulluq səviyyələri
 - inflyasiya və iqtisadi artım səviyyələri
 - inflyasiya və deflyasiya səviyyələri
 - inflyasiya və iqtisadi inkişaf səviyyələri
-

Sual: Fillips əyrisinə görə işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən azlığı şəraitində qısamüddətli dövrdə inflyasiya və işsizlik səviyyələri arasında..... mövcuddur (Sürət 08.04.2015 18:03:00) (Çəki: 1)

- düz mütənasiblik
 - bərabər mütənasiblik
 - tərs mütənasiblik
 - doğru mütənasiblik
 - məntiqi mütənasiblik
-

Sual: Fillips əyrisinə görə işsizliyin hansı şəraitində qısamüddətli dövrdə inflyasiya və işsizlik səviyyələri arasında tərs mütənasiblik mövcuddur? (Sürət 08.04.2015 18:03:04) (Çəki: 1)

- işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən çoxluğu şəraitində
 - işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsinə bərabərliyi şəraitində
 - işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən azlığı şəraitində
 - işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən üstünlüyü şəraitində
 - işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən paralelliyi şəraitində
-

Sual: Hansı işsizlik əmək resurslarının səmərəli bölgüsü və eyni zamanda milli məhsulun real həcmnin artması kimi xarakterizə olunur? (Sürət 08.04.2015 18:03:08) (Çəki: 1)

- friksion işsizlik
- struktur işsizlik
- süni işsizlik

- tsiklik işsizlik
 - təbii işsizlik
-

Sual: İstehlak tələbinin tərkibində və istehsal texnologiyasında baş verən mühüm dəyişikliklər iş qüvvəsinin tərkibində də ümumi tələbi dəyişir və aşağıdakılardan hansının yaranmasına səbəb olur? (Sürət 08.04.2015 18:03:12) (Çəki: 1)

- friksion işsizliyin
 - struktur işsizliyin
 - süni işsizliyin
 - tsiklik işsizliyin
 - təbii işsizliyin
-

Sual: İstehsal resursları qrupuna hansı aid deyil? (Sürət 08.04.2015 18:03:15) (Çəki: 1)

- təbii resurslar
 - maddi resurslar
 - əmək resursları
 - pul resursları
 - maliyyə resursları
-

Sual: İşçi qüvvəsinin beynəlxalq miqrasiyası..... ibarətdir? (Sürət 08.04.2015 18:03:19) (Çəki: 1)

- ixtisaslı mütəxəssislərin ixracı və idxalından
 - maddi əməyin ixracı və idxalından
 - fəhlələrin ixracı və idxalından
 - intellektual mülkiyyətin ixracı və idxalından
 - "beyin" axınından
-

Sual: İşçi qüvvəsinin miqrasiyasının iqtisadi amillərinə aşağıdakılardan hansı aid deyil? (Sürət 08.04.2015 18:03:28) (Çəki: 1)

- ölkələrin iqtisadi inkişaf səviyyələrinin, əməyin ödəniş səviyyəsinin fərqliliyi
 - siyasi-hüquqi, qaçqın axınları, dini, etnik, ailəvi problemlər
 - əmək resurslarının kəmiyyət və keyfiyyət xüsusiyyətlərinin milli istehsalın maddi-texniki
 - ayrı-ayrı ölkələrin əmək resursları ilə fərqli səviyyədə təmin olunmaları
 - milli əmək bazarının vəziyyəti
-

Sual: İşsiz vətəndaşların işlə təmin olunmaq üçün əsasən müraciət etməli olduqları dövlət orqanı hansıdır? (Sürət 08.04.2015 18:03:32) (Çəki: 1)

- dövlət təhlükəsizlik orqanları
 - dövlət sosial-müdafiə orqanları
 - dövlət məşğulluq orqanları
 - dövlət miqrasiya orqanları
 - dövlət idarəetmə orqanları
-

Sual: İşsizlik sosial problem olmaqla səbəb olur? (Sürət 08.04.2015 18:03:35) (Çəki: 1)

- sosial-iqtisadi inkişafın təmin olunmasına
 - cəmiyyətdə təbəqələşmənin aradan qaldırılmasına
 - həyat tərzinin, yaşayış imkanlarının zəifləməsinə və çətinləşməsinə
 - yoxsulluq həddinin azalmasına
 - insanların orta ömür müddətinin artmasına
-

Sual: İşsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən azlığı şəraitində qısamüddətli dövrdə inflyasiya və işsizlik səviyyələri arasında tərs mütənəsibliyi əks etdirir? (Sürət 08.04.2015 18:03:39) (Çəki: 1)

- Marks əyrisi
 - Marşal əyrisi
 - Fridman əyrisi
 - Fillips əyrisi
 - Oyken əyrisi
-

Sual: Miqrantların ixtisas səviyyəsinə görə işçi qüvvəsinin miqrasiyasının forması hansıdır? (Sürət 08.04.2015 18:03:43) (Çəki: 1)

- yüksək və aşağı ixtisaslı işçi qüvvəsi
 - ali və orta təhsill işçi qüvvəsi
 - peşəkar və qeyri-peşəkar işçi qüvvəsi
 - uzun və qısa müddətli təcrübəyə malik işçi qüvvəsi
 - orta ixtisas təhsilli işçi qüvvəsi
-

Sual: Ödənilən əmək haqqı əsasən olur? (Sürət 08.04.2015 18:03:48) (Çəki: 1)

- vaxta və işə görə
 - görülən işə görə
 - sərf olunan vaxta görə
 - ixtisas səviyyəsinə görə
 - peşəkarlığa görə
-

Sual: AR İnnovasiyalı inkişaf strategiyası proqramının əsas vəzifələri: (Sürət 08.04.2015 18:05:23) (Çəki: 1)

- Milli innovasiya sisteminin yaradılması;
 - Yüksək texnologiyalı ixrac-idxal sahələrin inkişafı;
 - İqtisadi və energetik təhlükəsizliyin təmin olunması;
 - Əhəlinin intellektual və yaradıcı aktivliyinin artırılması;
 - Bütün bəndlərdə qeyd olunanlar
-

Sual: Aşağıdakılardan hansı vaxt intervallarının tipinə aid deyil? (Sürət 08.04.2015 18:05:26) (Çəki: 1)

- uzunmüddətli
 - qeyri-müəyyən
 - qısamüddətli
 - uzunmüddətli
 - müəyyən
-

Sual: İnvestisiya potensialı artımının strategiyasına aid deyil. (Sürət 08.04.2015 18:05:29) (Çəki: 1)

- fəallaşdırma
 - aktivləşmə
 - kompensasiya
 - qarşılıqlı təsir
 - hamısı aiddir
-

Sual: Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı hansı vəzifələrin həyata keçirilməsinə yönəldilib? (Sürət 08.04.2015 18:05:33) (Çəki: 1)

- Elm və təhsilin inteqrasiyası;
 - Milli innovasiya sisteminin formalaşması;
 - Bütün bəndlərdə qeyd olunanlar
 - Beynəlxalq elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsi;
 - Elm və texnologiya sahəsində yüksək ixtisaslı kadrların hazırlanması;
-

Sual: AR İnnovasiyalı inkişaf strategiyası proqramında nəzərdə tutulur: (Sürət 08.04.2015 18:05:39) (Çəki: 1)

- İnnovasiya sahəsində rəqəbətə gücləndirilməsi;
 - Elmi-texniki məhsullar bazarının yaranması;
 - MİS tərkib hissələrinin və institusional strukturlarının yaradılması;
 - İqtisadiyyatın real sektorunun innovasiyalara tələbinin üdənilməsi;
 - Bütün bəndlərdə qeyd olunanlar
-

Sual: AR İnnovasiyalı inkişaf strategiyası Proqramının əsas vəzifəsinə aşağıdakılardan hansı aid deyil: (Sürət 08.04.2015 18:05:42) (Çəki: 1)

- innovasiya sisteminin yaradılması
 - yüksək texnologiyalara əsaslanan modernləşdirilməsi
 - maliyyə sistemində nəzarətin gücləndirilməsi
 - yüksək texnologiyalı ixrac-idxal sahələrin inkişafı
 - əhəlinin intellektual və yaradıcı aktivliyinin artırılması
-

Sual: AR İnnovasiyalı inkişaf strategiyası Proqramının reallaşması nəticəsinə aid deyil: (Sürət 08.04.2015 18:05:46) (Çəki: 1)

- İnnovasiya fəaliyyəti üçün əlverişli iqtisadi, hüquqi və sosial-mədəni şərait yaradılacaq
 - İstehsal sənayesinin ümumi həcmində yeni məhsulların xüsusi çəkisi artırılacaq
 - İnnovasiya fəaliyyətinin informasiya təminatı artırılacaq
 - Əhəlinin əmək haqqları artırılacaq
 - İnnovasiya fəaliyyətinin kadr təminatı gücləndirəcək
-

Sual: Elmi –innovasiya kompleksləri üçün kadr potensialının inkişaf etdirilməsində əsas istiqamətlər: (Sürət 08.04.2015 18:05:48) (Çəki: 1)

- Elm sahəsində çalışanların əmək haqqının artırılması;
- Elmi əməyin nüfuzunun artırılması

- Elmdə çalışanların tırkibini cavanlaşdırılması;
 - Elm və texnologiyalar sahəsində istedadlı cavanların cəlb edilməsi;
 - Bütün bəndlərdə qeyd olunanlar
-

Sual: Hansı səbəbdən maliyyə və istehlak potensialları göstəricilərini qiymətləndirmək mürəkkəbdir? (Sürət 08.04.2015 18:05:51) (Çəki: 1)

- bazar konyukturası
 - qiymət amili
 - inflyasiyanın təsiri
 - tənzimləmə vasitələrinin mürəkkəbliyi
 - vergi dərəcəsinin yüksək olması
-

Sual: İnvestisiya potensialının region səviyyəsi nə zaman daha da genişlənir? (Sürət 08.04.2015 18:05:55) (Çəki: 1)

- investisiya qoyuluşlarının regionlar üzrə həcmi artdıqca
 - institusional və innovasiya potensiallarını qiymətləndirdikcə
 - regionlar üzrə investisiya təhlili aparıldıqca
 - institusional idarəetmədə investisiya cəlbediciliyi artdıqca
 - regionlar üzrə investisiya cəlbediciliyi artdıqca
-

Sual: İnvestisiya resurslarının kəmiyyət və keyfiyyətinin icmal qiymətləndirilməsini ifadə edir: (Sürət 08.04.2015 18:05:58) (Çəki: 1)

- investisiya riskləri
 - investisiya amilləri və investisiya vasitələri
 - investisiya cəlbediciliyi və qeyri-cəlbediciliyi amillərinin məcmusu
 - investisiya vəsaitlərinin kəmiyyət ölçüsünün məcmusu
 - investisiya cəlbediciliyi və rəqabətqabiliyyətliliyinin məcmusu
-

Sual: İstehlak potensialı həm də... (Sürət 08.04.2015 18:06:01) (Çəki: 1)

- xərclərin cəmidir
 - istehsal potensialıdır
 - maddi resursların kəmiyyəti ilə bağlıdır
 - əmək resurslarının keyfiyyəti ilə bağlıdır
 - tələb potensialının kəmiyyəti ilə bağlıdır
-

Sual: «Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı» nə vaxt qəbul edilmişdir? (Sürət 08.04.2015 18:07:04) (Çəki: 1)

- 1991-ci ildə
 - 2001-ci ildə
 - 2011-ci ildə
 - 2005-ci ildə
 - 2007-ci ildə
-

Sual: «Kəndli (fermer) təsərrüfatı haqqında» Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul olunmuşdur (Sürət 08.04.2015 18:07:07) (Çəki: 1)

- 1993-cü ildə
- 1996-cı ildə
- 1992-ci ildə
- 1994-cü ildə
- 2002-ci ildə

Sual: Aqrar hüquq...? (Sürət 08.04.2015 18:07:10) (Çəki: 1)

- sənaye sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- tikinti sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- kənd təsərrüfatı sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- nəqliyyat sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- turizm sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur

Sual: Azərbaycan Respublikasının ümumi torpaq fondu üzrə bütün torpaq münasibətlərinin tənzimlənməsinin əsas hüquqi bazası - «Torpaq Məcəlləsi» nə vaxt qəbul edilmişdir? (Sürət 08.04.2015 18:07:13) (Çəki: 1)

- 1994-cü ildə
- 1996-cı ildə
- 1993-cü ildə
- 1999-cu ildə
- 2000-ci ildə

Sual: Kəndli – fermer təsərrüfatları əsasən...? (Çəki: 1)

- fərdi təsərrüfat kimi formalaşır
- ailə təsərrüfatı kimi formalaşır
- kollektiv təsərrüfat kimi formalaşır
- birgə təsərrüfat kimi formalaşır
- dövlət təsərrüfatı kimi formalaşır

Sual: Qanunvericiliyə əsasən kəndli–fermer təsərrüfatlarının yaradılması..? (Çəki: 1)

- 2 yolla həyata keçirilir
- 1 yolla həyata keçirilir
- 3 yolla həyata keçirilir
- 4 yolla həyata keçirilir
- yaradılması qadağandır

BÖLMƏ: MAKROIQTISADIYYAT

Ad	Makroiqtisadiyyat
Suallardan	120
Maksimal faiz	120
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	5 %

Sual: Milli iqtisadiyyatın əsas məqsədləri: (Çəki: 1)

- məşğulluq, işsizliyin ləğv edilməsi, ticarət balansının sabitliyi
 - iqtisadi artım, işsizliyin ləğv edilməsi, ticarət balansının tarazlığı, sosial ədalət
 - iqtisadi artım, məşğulluğun təmin olunması, qiymətlərin sabillik səviyyəsi, iqtisadi səmərəlilik, tədiyyə balansının tarazlığı, cəmiyyətdə sosial ədalət
 - iqtisadi səmərəlilik, idxal-ixrac balansının sabitliyi, sosial ədalət, beynəlxalq dünya təsərrüfatına inteqrasiya
 - iqtisadi inteqrasiya, milli iqtisadi sabillik, işsizliyin ləğv edilməsi, xidmət sahələrinin inkişafı
-

Sual: İctimai təkrar istehsalın formaları: (Çəki: 1)

- sadə, geniş, konyukturalı və tənəzzüllü geniş təkrar istehsal
 - sadə və geniş təkrar istehsal
 - tənəzzüllü və konyukturalı təkrar istehsal
 - konyukturalı sadə və geniş təkrar istehsal
 - tənəzzüllü sadə və geniş təkrar istehsal
-

Sual: İnvestisiya həcmi ilə ÜDM-in tempinin dəyişməsi arasında nisbət: (Çəki: 1)

- multiplikator
 - qiymət indeksi
 - akselerator
 - gəlirin ümumi səviyyəsi
 - investisiya riski
-

Sual: İqtisadi artımın əsas məqsədi: (Çəki: 1)

- əhalinin maddi rifahının yüksəldilməsi, iqtisadi təhlükəsizliyin təmin olunması
 - iqtisadi artımı keyfiyyətcə yaxşılaşdırmaq
 - investisiyanın həcmnin artırılması
 - insan kapitalının investisiyalaşdırılması
 - sərbəst vaxtın və investisiyanın artırılması
-

Sual: Əhali gəlirləri: (Çəki: 1)

- milli gəlirin pul, məhsul və xidmətlər şəklində ev təsərrüfatlarının sərəncamına keçən hissədir
 - əmək haqqından ibarətdir
 - pul gəlirlərindən ibarətdir
 - nominal və real gəlirlərdən ibarətdir
 - natural gəlirlərdən ibarətdir
-

Sual: Məhsul artımı ilə kapital artımı arasında olan nisbəti xarakterizə edən göstərici: (Çəki: 1)

- koeffisient
- akselerator
- multiplikator
- funksiya

asılılıq

Sual: Əmanətin (yığımın) həcminə təsir edən amillər: (Çəki: 1)

- gəlirin həcmi, istehlakın həcmi, faiz norması, psixoloji amil
 - gəlirin həcmi və yığıma gedən hissəsi
 - faiz norması, istehlakın və yığımın həcmi
 - heç biri düz deyil
 - hamısı düzdür
-

Sual: İstehlakın həcminə təsir edən amillər: (Çəki: 1)

- psixoloji amil, alıcının zövqü
 - gəlirlərin səviyyəsi, qiymətlərin səviyyəsi, psixoloji amil
 - gəlirlərin səviyyəsi, alıcının zövqü, qiymət
 - qiymətlərin səviyyəsi, alıcının zövqü
 - psixoloji amil, yığımın həcmi
-

Sual: Aşağıdakılardan hansılar yüksəliş fazasının əlamətlərinə daxil deyil? (Çəki: 1)

- qiymətlərin aşağı düşməsi
 - işçi qüvvəsinə tələbin artması
 - texniki resurslardan istifadənin sabitləşməsi
 - iqtisadi kapital qoyuluşlarının çoxalması
 - qiymətlərin aşağı düşməsi, işçi qüvvəsinə tələbin artması
-

Sual: Bütün makroiqtisadi göstəricilər dəyişikliyə uğrayır və işgüzar aktivliyin dəyişməsi iqtisadiyyatın bütün bölmə və sahələrini əhatə edir: (Çəki: 1)

- qeyri-tsiklik dəyişikliklər
 - firma səviyyəsində dəyişikliklər
 - tsiklik dəyişikliklər
 - bir sahədə olan dəyişikliklər
 - antitsiklik dəyişikliklər
-

Sual: Qiymət artımı və işsizlik dinamikası arasında qrafik asılılıq: (Çəki: 1)

- Laffer əyrisi
 - Filips əyrisi
 - Lorens əyrisi
 - Valras əyrisi
 - Engel əyrisi
-

Sual: İşsizliyin iş qüvvəsinə faizlə olan nisbəti: (Çəki: 1)

- işsizliyin kəmiyyəti
 - işsizliyin əyrisi
 - işsizliyin səviyyəsi
 - işsizlik
 - işsizlik norması
-

Sual: "Səmərəli gözləmə" nəzəriyyəsi hansı iqtisadi siyasəti nəzərdə tutmur? (Çəki: 1)

- makro və mikro iqtisadi əlaqələndirməni
 - iqtisadi siyasətin nəticəsinin dəyişməsinə
 - gözləmənin mümkün təsirini
 - dövlətin iqtisadiyyata məhdud müdaxiləsini
 - məşğulluğun tənzimlənməsini
-

Sual: Tam məşğulluq nə deməkdir? (Çəki: 1)

- bütün əmək qabiliyyətli əhali işlə təmin edilmişdir
 - əmək qabiliyyəti olan və işləmək istəyən hər bir şəxs işlə təmin olunmuşdur
 - ölkədə işsizliyin olmadığı bir dövr
 - yuxarıda göstəricilərin hamısı doğrudur
 - yuxarıda göstərilənlərin heç biri doğru deyil
-

Sual: İnflyasiya tempini hesablamaq üçün hansı qiymət indeksi daha xarakterikdir? (Çəki: 1)

- istehsal vasitələri indeksi
 - istehlak vasitələri indeksi
 - real ümumi məhsul indeksi
 - hamısı düzdür
 - heç biri doğru deyil
-

Sual: Maliyyə münasibətləri nəyi əks etdirir? (Çəki: 1)

- dövlətlə müəssisələr arasında pul vəsaitlərinin bölgüsü münasibətlərini
 - pul vəsaitləri fondunun yaradılması, bölgüsü və istifadəsi münasibətlərini
 - dövlət büdcəsinin gəlirləri və xərcləri arasında olan münasibətləri
 - müəssisələrin pul vəsaitlərinin yaradılması üzrə münasibətləri
 - pul vəsaitlərinin dövlətlə vətəndaşları arasında bölgüsü
-

Sual: Fiskal siyasət nə deməkdir? (Çəki: 1)

- məcmu tələb və məcmu təklifin tənzimlənməsi
 - büdcə gəlirləri və xərclərinin tənzimlənməsi siyasəti
 - vergi dərəcələrinin tənzimlənməsi siyasəti
 - büdcə xərclərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi siyasəti
 - vergilərin məhdudlaşdırıcı rolu
-

Sual: Vergilərin qalxması zamanı nə baş verir? (Çəki: 1)

- məcmu tələb azalır
 - məcmu təklif azalır
 - məcmu tələb və təklif azalır
 - məcmu tələb və təklif artır
 - məcmu təklif artır
-

Sual: Aşağıdakı hansı vergi növü birbaşa vergiyə aid deyil? (Çəki: 1)

- gəlir vergisi
 - əlavə dəyər vergisi
 - fiziki şəxslərdən gəlir vergisi
 - mənfəət vergisi
 - əmlak vergisi
-

Sual: Pula olan tələb və pul təklifinin qarşılıqlı fəaliyyəti nəticəsində faiz dərəcəsinin (pulun "qiymətinin") müəyyən edildiyi bazar: (Çəki: 1)

- pul tədavülü
 - pul bazarı
 - pul kütləsi
 - pul sistemi
 - pul bazası
-

Sual: Aşağıdakılardan hansı kreditin mənbəyinə aid deyil? (Çəki: 1)

- amortizasiya yığımları
 - büdcə sisteminin vəsaitləri
 - əhəlinin gəlirləri və yığımları
 - müəssisələrin hesablaşma hesabındakı vəsait
 - hamısı aiddir
-

Sual: Faiz dərəcəsi hansı hallarda 0 olur? (Çəki: 1)

- durğunluq dövründə
 - böhran zamanı
 - yüksəlişin ilk dövründə
 - geniş dövründə
 - enişin sonu yüksəlişin başlanğıcında
-

Sual: Makroiqtisadi sabitliyin məqsədi: (Çəki: 1)

- istehsalı genişləndirmək
 - işsizliyin səviyyəsini sabit saxlamaq
 - MG-in artımı, işsizliyin saxlanması, xalis ixrac və qiymət səviyyəsi
 - idxala üstünlük vermək
 - idxalla ixrac balansını sabitləşdirmək
-

Sual: Məhsulun qiymətinin müəyyən miqdar dəyişməsi nəticəsində ona olan tələbin hansı miqdarda dəyişməsi nəyi göstərir? (Çəki: 1)

- tələb elastikliyi
 - təklif elastikliyi
 - tələbin qiymətlə bağlı elastikliyi
 - təklifin qiymətlə bağlı elastikliyi
 - qiymət elastikliyi
-

Sual: Pul-kredit (monetar) siyasətinin reallaşdırma metodları: (Çəki: 1)

- likvidlik və risk metodu

- ümumi və normativ metod
 - ümumi və selektiv metodlar
 - selektiv və normativ metodlar
 - risk və normativ metodu
-

Sual: İnsan inkişafı indeksini müəyyən edən göstəricilər sistemi: (Çəki: 1)

- adambaşına düşən ümumi daxili məhsul
 - adambaşına düşən ümumi daxili məhsul, gözlənilən ömür uzunluğu
 - adambaşına düşən ümumi daxili məhsul, gözlənilən ömür uzunluğu, təhsilin səviyyəsi
 - adambaşına düşən ümumi daxili məhsul, təhsilin səviyyəsi
 - gözlənilən gəlir, təhsil
-

Sual: Renta, netto-faiz, dividendlər bu: (Çəki: 1)

- məşğulluqdan gəlir
 - real gəlir
 - transfert gəlirləri
 - nominal gəlirlər
 - mülkiyyətdən gəlir
-

Sual: Cəmiyyətin bir hissəsinin iqtisadi vəziyyəti, mövcud cəmiyyətin yaşayış vasitələrinin minimum normalarının olmaması: (Çəki: 1)

- aşağı həyat səviyyəsi
 - yoxsulluğun ən aşağı həddi
 - yoxsulluğun mütləq həddi
 - yoxsulluğun nisbi həddi
 - yoxsulluq
-

Sual: İqtisadi təhlükəsizliyin formaları: (Çəki: 1)

- siyasi təhlükəsizlik
 - iqtisadi və geopolitik təhlükəsizlik
 - geopolitik və xarici təhlükəsizlik
 - daxili və xarici təhlükəsizlik
 - geopolitik və daxili təhlükəsizlik
-

Sual: İqtisadi təhlükəsizliyin vacib elementləri: (Çəki: 1)

- iqtisadi müstəqillik və müdafiə qabiliyyətlilik
 - iqtisadi müstəqillik və iqtisadi təhlükəsizlik
 - sabitlik, müstəqillik və müdafiə qabiliyyəti
 - iqtisadi müstəqillik, milli iqtisadiyyatın sabitliyi, inkişaf və tərəqqi etmək
 - A+B düzdür
-

Sual: Klassik məktəbin iqtisadiyyatın tənzimlənməsi haqqında təlimi nəyə əsaslanır? (Çəki: 1)

- iqtisadiyyatın öz-özünü tənzimləməsi

- dövlət tərəfindən iqtisadiyyatın idarə edilməsi
 - fiskal
 - pul-kredit
 - sosial sahənin
-

Sual: C.M.Keynsin fikrinə görə: (Çəki: 1)

- pul təkrar istehsalın müstəqil amilidir
 - təklif müvafiq tələb yaradır
 - doğumun yüksək tempi əhali artıqlığı yaradır
 - böhranlar stimullaşdırıcı rol oynayır
 - dövlətin iqtisadiyyata müdaxiləsi zəruridir
-

Sual: Dövlət xərcləri və vergi ilə bağlı tənzimləmə sistemi: (Çəki: 1)

- maliyyə siyasəti
 - fiskal siyasət
 - pul-kredit siyasəti
 - dövlət siyasəti
 - iqtisadi tənzimləmə siyasəti
-

Sual: BMT-nin metodikası üzrə dünya ölkələrinin təsnifat göstəricilərindən biri: (Çəki: 1)

- insan potensialının inkişafına görə ömür müddəti
 - coğrafi amillər
 - ixrac həcmi
 - xarici borcun səviyyəsi
 - ümumi iqtisadi müvazinətin təmin olunması
-

Sual: Ölkənin xalis ixracı, yeni cari əməliyyatlar üzrə müsbət saldo göstərir ki: (Çəki: 1)

- ölkə xarici ölkələrdə investisiyaların artırır
 - ölkə xarici investisiya qoyuluşunu planlaşdırır
 - ölkə xarici ölkəyə investisiya qoyuluşunu azaldıb
 - ölkə xarici ölkəyə veriləcək kredit faizini artırır
 - ölkəni xaricdən alacağı kredit faizi təmin etmir
-

Sual: Ölkənin xalis ixracı, yeni cari əməliyyatlar üzrə mənfi saldo göstərir ki: (Çəki: 1)

- ölkədə xarici investisiyalar artmışdır
 - ölkədə xarici investisiyalar azalmışdır
 - ölkə xarici investisiyaları planlaşdırır
 - ölkənin xarici investisiyalardan əldə etdiyi gəlir
 - ölkə xarici investisiyalardan imtina edir
-

Sual: Açıq iqtisadiyyatda stabilləşmə siyasətinin strateji məqsədi: (Çəki: 1)

- cari ödənişlərin qalığı – xalis ixrac
- statistik hesabat – satış və maliyyə əməliyyatları
- idxal-ixracın tarazlığı

- “ikili tarazlığı” əldə etmək tam məşğulluq şəraitində ümumi tarazlıq
 - əmtəə və xidmətlərin beynəlxalq mübadiləsi
-

Sual: Pul sisteminin tərkib hissəsini nə təşkil edir? (Çəki: 1)

- pul vahidi
 - kredit sistemi
 - milli maliyyə sistemi
 - milli valyuta sistemi
 - milli maliyyə-kredit sistemi
-

Sual: Beynəlxalq əmək bölgüsünün ən mühüm formaları və əsas elementləri: (Çəki: 1)

- təmərküzləşmə
 - ixtisaslaşma və kooperasiyalaşdırma
 - mərkəzləşmə və ixtisaslaşma
 - kooperasiyalaşdırma və mərkəzləşmə
 - təmərküzləşmə və mərkəzləşmə
-

Sual: Müxtəlif ölkələrin milli təsərrüfatlarının əməkdaşlıq etmək yolu ilə onların ya tam və yaxud qismən vahid hala salınması: (Çəki: 1)

- iqtisadi sistem
 - iqtisadi tənzimlənmə
 - iqtisadi mühit
 - iqtisadi inteqrasiya
 - iqtisadi stimullaşdırma
-

Sual: Dünya təsərrüfatının strukturuna bunlardan hansı daxildir? (Çəki: 1)

- transmilli korporasiyalar
 - mülkiyyətin iqtisadi reallaşması
 - elmi-texniki tərəqqinin sürətli inkişafı
 - tədiyyə balansının təmin olunması
 - məhsuldar qüvvələrlə istehsal münasibətləri arasında olan ziddiyyətlərin həlli
-

Sual: Ümumi daxili məhsul hansı qiymətlərlə ölçülür? (Çəki: 1)

- müqayisəli qiymətlər ilə
 - istehsalçı qiymətləri ilə
 - bazar qiymətləri ilə
 - istehlakçı qiymətləri ilə
 - istehsalçı və istehlakçı qiyməti ilə
-

Sual: Aşağıdakı göstəricilərdən hansılar makroiqtisadiyyata aiddir? (Çəki: 1)

- son bir ildə ölkədə inflyasiyanın səviyyəsi 2% təşkil etmişdir
- keçən tədris ilində ADİU-ya 1500 nəfər tələbə qəbul olunub
- 2001-ci ildə AR Dövlət neft şirkəti tərəfindən 8 mln. ton xam neft istehsal olunub
- bu il Bakı şəhərinin Yasamal rayonunda 500 yeni iş yeri açılıb

- rentabellik səviyyəsinin yüksəlməsi
-

Sual: Makroiqtisadi səviyyədə infrastrukturun formaları: (Çəki: 1)

- istehsal və sosial infrastruktur
 iqtisadi infrastruktur
 sosial infrastruktur
 istehsal infrastruktur
 yarmarka və əmtəə bazarı
-

Sual: İqtisadi sistem nəzəriyyəsi kim tərəfindən işlənib? (Çəki: 1)

- U.Rostou
 K.Marks
 P.Samuelson
 E.Sluçkim
 A.Marşal
-

Sual: Azərbaycanda neçənci ildən ÜDM və ÜMM hesablanmasına keçilmişdir? (Çəki: 1)

- 1988
 1987
 1989
 1986
 2000
-

Sual: Konkret əmtəə bazarında deyil bütün bazarlarda qiymətin hər bir mümkün səviyyəsində fərdi istehsalçılar, müəssisələr və hökumət tərəfindən təklif edilən əmtəə və xidmətlərin məcmuu: (Çəki: 1)

- məcmu tələb
 məcmu təklif
 məcmu tələbat
 məcmu tələb və təklif
 məcmu tələb və tələbat
-

Sual: Hər bir ölkənin milli sərhədləri çərçivəsində təşəkkül tapmış iqtisadiyyat: (Çəki: 1)

- açıq iqtisadiyyat
 milli iqtisadiyyat
 qapalı iqtisadiyyat
 mezoiqtisadiyyat
 mikroiqtisadiyyat
-

Sual: iqtisadiyyatın iqtisadi və siyasi müstəqillik səviyyəsinə görə formaları: (Çəki: 1)

- asılı və müstəqil milli iqtisadiyyat
 açıq və qapalı milli iqtisadiyyat
 zəif inkişaf etmiş və inkişaf etmiş milli iqtisadiyyat
 sənaye yönümlü və aqrar yönümlü milli iqtisadiyyat
 qapalı və asılı milli iqtisadiyyat

Sual: Müəyyən bir dövr ərzində cəmiyyətin yaratdığı maddi nemətlərin məcmu dəyəri: (Çəki: 1)

- ümumi ictimai məhsul
 - ümumi milli məhsul
 - ümumi daxili məhsul
 - ümumi daxili investisiya
 - ümumi gəlir
-

Sual: Əmtəələrin satışından əldə edilən pul vəsaiti ilə həmin əmtəələrin satınalma qiymətlərinin cəmi arasındakı fərq: (Çəki: 1)

- ümumi gəlir
 - ümumi tələbat
 - ümumi satış həcmi
 - ümumi məhsul
 - ümumi xərc
-

Sual: İctimai təkrar istehsalın ilkin şərti və maddi əsası: (Çəki: 1)

- ailənin gəlirlərinin səviyyəsi
 - məcmu ictimai məhsulun reallaşması
 - ölkənin iqtisadi problemləri
 - milli gəlirin formalaşması
 - ümumi milli məhsulun artımı
-

Sual: İstehsal funksiyası nə deməkdir? (Çəki: 1)

- əmək və kapital məsrəflərinin məhsulun həcminə təsiri
 - inflyasiya və işsizliyin qarşılıqlı əlaqəsi
 - ÜDM və milli gəlirin nominal həcmi
 - xalis milli məhsulun istehsalı amilləri
 - ÜMM-un nominal həcmi
-

Sual: Təkrar istehsal nəzəriyyəsinin müəllifi kimdir? (Çəki: 1)

- U.Petti
 - K.Marks
 - F.Akvinski
 - F.Kene
 - A.Smit
-

Sual: Xammal resursları hansı qrupa bölünür: (Çəki: 1)

- tükənən və yeniləşən resurslara
 - tükənməz resurslara
 - tükənməz və təkrar istehsal olunan resurslara
 - təkrar istehsal olunan və bərpa olunan resurslara
 - tükənən və təkrar istehsal olunan resurslara
-

Sual: Ölkənin milli məhsulunun və milli gəlirinin xeyli hissəsi əsasən nəyin hesabına əldə olunur: (Çəki: 1)

- əsas kapitalın həcmi və əsaslı vəsait qoyuluşunun yüksəlməsi hesabına
 - dövriyyə vəsaitinin həcmi ilə amortizasiya vəsaiti hesabına
 - amortizasiya vəsaiti ilə əsas kapital hesabına
 - əsas kapital ilə dövriyyə vəsaiti hesabına
 - amortizasiya norması ilə dövriyyə kapitalının hesabına
-

Sual: İstehsal proseslərinin daimi bərpası və təkrarlanması: (Çəki: 1)

- təkrar istehsal
 - fərdi təkrar istehsal
 - sadə təkrar istehsal
 - geniş təkrar istehsal
 - üç bənd düzdür
-

Sual: İstehsalın dəyərəcə əvvəlki həcmdə təkrarlanması: (Çəki: 1)

- geniş təkrar istehsal
 - sadə təkrar istehsal
 - konyukturlu təkrar istehsal
 - tənəzzüllü təkrar istehsal
 - fərdi təkrar istehsal
-

Sual: Ümumi daxil məhsul nə deməkdir? (Çəki: 1)

- bütün istehsal edilən əmtəə və xidmətlərin cəmi
 - bütün satılmış əmtəə və xidmətlərin həcmi
 - istehlak üçün nəzərdə tutulmuş bütün hazır məhsulların kəmiyyəti
 - bütün son məhsul və xidmətlərin bazar dəyəri
 - B və C doğru deyil
-

Sual: Məcmu təklif aşağıdakılardan hansına bərabərdir? (Çəki: 1)

- bazara çıxarılan bütün məhsulların dəyərinə
 - bazara çıxan məhsulların nominal həcminə
 - ÜMD-in potensial həcminə
 - xalis milli məhsulun real həcminə
 - ÜMM həcminə
-

Sual: Aşağıdakılardan hansılar ÜDM-in xərclərə görə hesablanmasında nəzərə alınmır? (Çəki: 1)

- investisiya xərcləri
 - dividendlər
 - dövlət xərcləri
 - amortizasiya
 - B+Q
-

Sual: Aşağıdakılardan hansılar ÜDM-da gəlirlərə görə hesablaşmasında nəzərə alınmamışdır? (Çəki: 1)

- dolayı vergilər
 - xalis ixrac
 - bölünməmiş mənfəət
 - renta ödəmələri
 - birbaşa vergilər
-

Sual: Milli gəlirdən şəxsi gəlirlərə keçərkən hansılar nəzərə alınmır? (Çəki: 1)

- transfert ödəmələri
 - müəssisələrdən tutulmuş vergilər
 - fərdi vergilər
 - sosial sığorta ödəmələr
 - dolayı vergilər
-

Sual: Ümumi daxil məhsul hansı qiymətlərlə ölçülür? (Çəki: 1)

- müqayisəli qiymətlər ilə
 - istehsalçı qiymətləri ilə
 - bazar qiymətləri ilə
 - istehlakçı qiymətləri ilə
 - istehsalçı və istehlakçı qiyməti ilə
-

Sual: Dövlət əmtənin tarazlıq qiymətindən aşağı qiymətə satılması haqqında qərar verərsə bu zaman: (Çəki: 1)

- alıcıların itkisinə nisbətən satıcıların gəlirləri daha çox yüksələr
 - əvvəlki miqdarda əmtəə satdıqda satıcı ziyanə düşmür
 - istehsalçıların gəliri hökmən artar, istehlakçıların gəliri isə hökmən azalar
 - istehsalçıların gəliri artar, istehlakçıların gəliri azalar
 - A və B doğru deyil
-

Sual: Ən ümumi mənada məcmu tələb və məcmu təklif arasında olan iqtisadi tarazlıq nəyi ifadə edir? (Çəki: 1)

- bazarlarda qiymətlə tələbat arasında olan uyğunluğu
 - dövlət bölməsi ilə özəl bölmə arasında olan əlaqəni
 - cəmiyyətdə iqtisadi ehtiyatlar və tələbatlar arasında olan uyğunluğu
 - cəmiyyətdə sahibkarların mənafeyi ilə dövlətin iqtisadi siyasəti arasında olan qarşılıqlı əlaqəni
 - C və D doğru deyil
-

Sual: Qiymətlərin dəyişməz səviyyəsində məcmu tələbin dəyişməsinə hansı amillər təsir edir? (Çəki: 1)

- istehlak yönümlü xərclərdə dəyişikliklər
- investisiya xərclərində dəyişikliklər
- xalis ixracda dəyişikliklər
- yuxarıdakılar hamısı düzdür
- investisiya xərclərində və xalis ixracda dəyişikliklər

Sual: Aşağıdakılardan hansılar ÜDM-un gəlirlərə görə hesablaşmasında nəzərə alınmamışdır? (Çəki: 1)

- dolayı vergilər
 - xalis ixrac
 - bölünməmiş mənfəət
 - renta ödəmələr
 - birbaşa vergilər
-

Sual: Milli gəlirdən şəxsi gəlirlərə keçərkən hansılar nəzərə alınmır? (Çəki: 1)

- transfert ödəmələri
 - müəssisələrdən tutulmuş vergilər
 - fərdi vergilər
 - sosial sığorta ödəmələr
 - dolayı vergilər
-

Sual: İqtisadi artım nədir? (Çəki: 1)

- bank faizlərini aşağı salıb, istehsalı genişləndirmək
 - amortizasiya ayırmaları hesabına istehsalı genişləndirmək
 - ÜDM-in amillərinin kəmiyyətinin saxlanması
 - istehsal amillərinin sahələr arasında bölgüsü
 - real ÜMM-in mütləq həcmnin və adambaşına düşən real ÜMM-in artımı
 - resursların sahələr arasında bölgüsü
-

Sual: Aşağıdakılardan hansı iqtisadi artımın təklif amillərinə daxil deyildir? (Çəki: 1)

- təbii resurslar
 - əsas kapitalın həcmi
 - məcmu xərclər
 - əmək resursları
 - iqtisadi resurslar
-

Sual: İqtisadi artımın hansı əsas tipləri var? (Çəki: 1)

- ekstensiv tip
 - intensiv tip
 - sabit inkişaf tipi
 - sürətli inkişaf tipi
 - A+B
-

Sual: Aşağıdakı göstəricilərdən hansılar iqtisadi artımın amillərinə aiddir? (Çəki: 1)

- işçilərin sayının artması
 - məhsulların qiymətinin artması
 - əmək məhsuldarlığının artması
 - becərilən torpaqların həcmnin genişlənməsi
 - A+D+C
-

Sual: İqtisadi artımın dövlət tənzimlənməsi nəzəriyyələrinə aid deyildir: (Çəki: 1)

- neoklassik
 - keynsçilik
 - neokeynsçilik
 - monetarist
 - klassik
-

Sual: Sənayedə istehsalın təmərküzləşmə forması, bir müəssisədə müxtəlif istehsalların birləşməsinə əsaslanır: (Çəki: 1)

- kombinələşmə
 - kooperativləşmə
 - korporasiya
 - kooperasiya
 - kooperativ
-

Sual: C. Keynsin multiplikator nəzəriyyəsi hansı əlaqəni nəzərdə tutmuşdur? (Çəki: 1)

- investisiyanın artımı ilə milli gəlirin artımı
 - milli gəlirlə həyat səviyyəsi arasında
 - ümumi daxili məhsulun artımı ilə milli gəlirin
 - yığımla istehlak arasında
 - istehsalla istehlak arasında
-

Sual: Qiymət indeksinin növləri: (Çəki: 1)

- istehsal səviyyəsinin və istehlak səviyyəsinin qiymət indeksi
 - real ümumi milli məhsul göstəricisi
 - istehlak şeylərinin və milli məhsulun qiymət indeksi
 - istehsalın və xidmətin qiymət indeksi
 - istehlak şeylərinin, istehsalın topdansatış və real ümumi milli məhsulun qiymət indeksi
-

Sual: İstehlak məhsulları və xidmətlərin qiymətinin dəyişməsinə ölçmək üçün istifadə olunan qiymət indeksi: (Çəki: 1)

- xidmət qiymət indeksi
 - istehlak və xidmət qiymət indeksi
 - istehlak şeylərinin qiymət indeksi
 - qiymət indeksi
 - infrastruktur məhsulların qiymət indeksi
-

Sual: Qiymət dəyişməz qaldıqda təklifə təsir edən amillər: (Çəki: 1)

- qiymət amili
 - tələb amili
 - qeyri-qiymət amilləri
 - təklif amili
 - xərc amili
-

Sual: Domar və Xarrodun iqtisadiyyatının keynsian modelində əsas diqqət nəyə yönəlir: (Çəki: 1)

- investisiyalara
 - dövlət xərclərinə
 - dövlət gəlirlərinə
 - vergilərə
 - inflyasiyaya
-

Sual: İnvestisiya kapitalının optimal həcmi dedikdə: (Çəki: 1)

- mövcud texnologiya maksimum gəliri təmin edir
 - mövcud texnologiya əmək məhsuldarlığını artırır
 - mövcud texnologiya intensivliyi artırır
 - mövcud texnologiya məhsulun maya dəyərini aşağı salır
 - mövcud texnologiya istehlakın zəcmi artırır
-

Sual: Kobba-Duqlas modelində həmin dövrün hansı amilinin rolu nəzərə alınmamışdır: (Çəki: 1)

- təbii resursların rolunun nəzərə alınmaması
 - kapital məsrəflərinin rolunun nəzərə alınmaması
 - əmək məsrəflərinin rolunun nəzərə alınmaması
 - məcmu məhsulun həcmi nəzərə alınmaması
 - istehsalın texnoloji parametrlərinin nəzərə alınmaması
-

Sual: Aşağıdakılardan hansılar iqtisadi tsikl fazalarına aid deyil? (Çəki: 1)

- böhran
 - durğunluq
 - yüksəliş
 - büdcə kəsirinin artımı
 - canlanma
-

Sual: İqtisadi tsiklin səbəblərindən biri: (Çəki: 1)

- təbii resurs yataqlarının tapılması
 - məcmu xərclərdəki dəyişiklik
 - elmi texniki tərəqqi
 - A+B+E
 - A+B
-

Sual: Struktur böhranın əhatə dairəsi: (Çəki: 1)

- bütövlükdə iqtisadiyyat
 - istehsalın bir neçə sahəsi
 - hər ikisi
 - heç birisi
 - hamısı
-

Sual: Böhran fazasının əlamətləri: (Çəki: 1)

- istehsalın həcmi sabitdir
 - istehsalda durğunluq
 - işsizlərin sayının artması
 - yuxarıda göstərilənlərin hamısı
 - istehsalın dirçəlişi
-

Sual: Aşağıdakılardan hansılar tsiklər nəzəriyyəsinə aiddir? (Çəki: 1)

- Keynsçi nəzəriyyələr
 - monetarist nəzəriyyələr
 - iqtisadi tsiklin sinxronlaşdırılması nəzəriyyəsi
 - A+B+C
 - heç biri
-

Sual: Aşağıdakılardan hansılar iqtisadi artıma dövlət təsirinin istiqamətləri kimi çıxış edir? (Çəki: 1)

- elmi-texniki tədqiqatın stimullaşdırılması
 - kadr hazırlığına dövlət xərcləri
 - vergi sisteminin təkmilləşdirilməsi
 - A+B+C
 - istehsalın həcmi azaltmaq
-

Sual: İqtisadi tsikl nədir? (Çəki: 1)

- iqtisadi inkişafın daimi artım dövrü
 - iqtisadi inkişafın tempinin aşağı düşməsi dövrü
 - iqtisadi inkişafın artım və enmələrlə müşahidə olduğu dövr
 - iqtisadi inkişafın durğunluq dövrü
 - iqtisadi inkişafın böhran dövrü
-

Sual: Tam məşğulluq nə deməkdir? (Çəki: 1)

- bütün əmək qabiliyyətli əhali işlə təmin edilmişdir
 - əmək qabiliyyəti olan və işləmək istəyən hər bir şəxs işlə təmin olunmuşdur
 - ölkədə işsizliyin olmadığı bir dövr
 - yuxarıda göstəricilərin hamısı
 - yuxarıda göstərilənlərin heç biri doğru deyil
-

Sual: İşsizliyin təbii şəraiti üçün aşağıdakı hallar mümkündür: (Çəki: 1)

- iqtisadiyyatda tsiklik işsizlik mövcuddur
 - iqtisadiyyatda friksyon və struktur işsizlik mövcuddur
 - iqtisadiyyatda işsizlər yoxdur
 - yuxarıdakıların heç biri düz deyil
 - iqtisadiyyatda struktur işsizlik mövcuddur
-

Sual: İş qabiliyyətli əhalinin hərəkətini və istifadəsini xarakterizə edən qanun necə adlanır? (Çəki: 1)

- əhalinin hərəkət və istifadəsi qanunu
 - əhalinin yerdəyişməsi qanunu
 - əhali məşğulluğu qanunu
 - belə bir qanun yoxdur
 - əhalinin hərəkət və yerdəyişmə qanunu
-

Sual: İşsizlik haqqında məlumat ona görə doğru deyil: (Çəki: 1)

- qismən məşğulluq mövcuddur
 - gizli iqtisadiyyat mövcuddur
 - tsiklik işsizlik mövcuddur
 - A+B+C düzdür
 - bütün cavablar səhvdir
-

Sual: "Səmərəli gözləmə" nəzəriyyəsi hansı iqtisadi siyasəti nəzərdə tutmur?[Yeni sual] (Çəki: 1)

- makro və mikro iqtisadi əlaqələndirməni
 - iqtisadi siyasətin nəticəsinin dəyişməsi
 - gözləmənin mümkün təsirini
 - dövlətin iqtisadiyyata məhdud müdaxiləsini
 - məşğulluğun tənzimlənməsini
-

Sual: Xidmət və əmtəələrin istehsalı üçün mövcud resurslardan iqtisadiyyatın istifadə etmək qabiliyyətində olmaması: (Çəki: 1)

- yoxsulluq
 - məşğulluq
 - işsizlik
 - potensial
 - savadsızlıq
-

Sual: İnflyasiya tempini hesablamaq üçün hansı qiymət indeksi daha xarakterikdir? (Çəki: 1)

- istehsal vasitələri indeksi
 - istehlak vasitələri indeksi
 - real ümumi məhsul indeksi
 - hamısı
 - heç biri doğru deyil
-

Sual: Qiymətlərin aşağıdakı hansı artım sürəti sürətli inflyasiyaya aiddir? (Çəki: 1)

- il ərzində qiymətlərin artım sürəti 10%-ə qədər
 - 10%-dən 50%-ə qədər
 - 50%-dən 500%-ə qədər
 - 500%-dən yuxarı
 - 10%-dən 500%-ə qədər
-

Sual: Aşağıdakılardan hansılar inflyasiyanın sürətli artım növünə aid deyil? (Çəki: 1)

- mülayim
 - sürətli
 - gözlənilən
 - ifrat (hiper)
 - qəfil
-

Sual: Aşağıdakılardan hansılar inflyasiyanın sosial-iqtisadi nəticələrinə daxildir? (Çəki: 1)

- mülayim inflyasiya şəraitində istehsalın tənəzzülü
 - pulun alıcıq qabiliyyətinin aşağı düşməsi
 - sürətli inflyasiya şəraitində istehsalın artımı
 - A+B+C düzdür
 - heç biri
-

Sual: Maliyyə münasibətləri nəyi əks etdirir? (Çəki: 1)

- dövlətlə müəssisələr arasında pul vəsaitlərinin bölgüsü münasibətlərini
 - pul vəsaitləri fondunun yaradılması, bölgüsü və istifadəsi münasibətlərini
 - dövlət büdcəsinin gəlirləri və xərcləri arasında olan münasibətləri
 - müəssisələrin pul vəsaitlərinin yaradılması üzrə münasibətləri
 - pul vəsaitlərinin dövlətlə vətəndaşları arasında bölgüsü
-

Sual: Aşağıdakılardan hansı maliyyənin funksiyasına aid deyildir: (Çəki: 1)

- bölüşdürücü
 - nəzarət
 - rəqabətqabiliyyətlilik
 - müdafiəqabiliyyətlilik
 - C+D düzdür
-

Sual: Hansı müddətdə dövlət büdcəsinin tələblərinin yerinə yetirilməsi həyata keçirilir? (Çəki: 1)

- Büdcənin təsdiq vaxtı
 - büdcəsinin planlaşdırılması
 - büdcə ili
 - büdcənin təsdiqi
 - büdcənin müəyyənləşdirilməsi
-

Sual: Dövlətin vətəndaşlara, firmalara və müəssisələrə borcu: (Çəki: 1)

- istiqraz
 - səhmlər üzrə borc
 - xarici borc
 - daxili borc
 - kassa borcu
-

Sual: Geri qaytarılmaq şərti ilə büdcədən müəssisə, təşkilat və idarələrə onların xərclərinin müəyyən hissəsini və yaxud tam ödənilməsini təmin etmək üçün verilən pul vəsaiti: (Çəki: 1)

- bdc ksiri
 - bdc dnii
 - bdc maliyyldirilmsi
 - bdc gliri
 - bdc dotasiyası
-

Sual: Pul vsaitlri fondlarının blgs, yenidn blgs v istifadsi il laqdar yaranan mnasibtlr sistemi: (ki: 1)

- vergi
 - bdc
 - maliyy
 - sıgorta
 - bank
-

Sual: Verginin sas funksiyası hansıdır? (ki: 1)

- fiskal
 - iqtisadi
 - birbaa
 - dolayı
 - A+B dzdr
-

Sual: Aađıdakılardan hansı vergi sisteminin elementi deyil? (ki: 1)

- vergilr, rsumlar v mcburi dmlr
 - vergi toplanmađın v vergi myyn etmnin forma v sulları
 - vergi sisteminin tskili
 - vergi sisteminin tnzimlnmsi
 - C+D dzdr
-

Sual: Aađıdaki hansı vergi nv birbaa vergiy aid deyil? (ki: 1)

- glir vergisi
 - lav dyr vergisi
 - fiziki xslrdn glir vergisi
 - mnft vergisi
 - mlak vergisi
-

Sual: Aađıdaki hansı vergi nv dolayı vergiy aid deyil? (ki: 1)

- aksizlr
 - satıdan vergi
 - gmrk rsumları
 - mnft vergisi
 - lav dyr vergisi
-

Sual: Aađıdakılardan hansı vergi hdlri formasına aid deyil? (ki: 1)

- mtrqqi

- birdəfəlik
 - proporsional
 - reqressiv
 - sabit
-

Sual: "Dövlətin qarşısında qoyulan məqsədlər, onun sərəncamında olan vəsaitlərdən çox olmamalıdır" nəzəriyyəsi kimə aiddir: (Çəki: 1)

- Y.Tinbergen
 - P.Samuelson
 - D.Nort
 - U.Mitçel
 - T.Veblen
-

Sual: Artıq kağız pulların tədavüldən çıxarılması ilə pul kütləsinin azaldılması: (Çəki: 1)

- devalvasiya
 - remissiya
 - nulifikasiya
 - revalvasiya
 - deflyasiya
-

Sual: Emissiya banklarının buraxdığı kağız pullar: (Çəki: 1)

- çek
 - banknot
 - order
 - aksiya
 - elektron pullar
-

Sual: Ticarət vasitəçilərinin bilavasitə iştirakı ilə olan ümumi dövriyyəyə nisbətən faizlə aldığı mükafat: (Çəki: 1)

- pay
 - mənfəət
 - bonus
 - dividend
 - gəlir
-

Sual: Hər bir ölkədə tarixən qərarlaşmış və dövlət tərəfindən qanunvericiliklə müəyyən edilmiş pul tədavülünün (nəgd və nəgdsiz pulların hərəkəti) təşkili forması (Çəki: 1)

- pul bazarı
 - pul bazası
 - pul kütləsi
 - pula olan tələb
 - pul sistemi
-

Sual: Ölkədə əmtəə və xidmətlərin alqı-satqısını təmin edən, nəgd və nəgdsiz (ödəmə) formalarda olan pul vəsaitlərinin (pul aqreqlərinin) məcmusu (Çəki: 1)

- pul sistemi
- pul aqreqatı
- pula olan tələb
- pul bazası
- pul kütləsi

Sual: Mövcud dövrdə ölkədə dövriyyədə olan ödəmə vəsaitlərinin məcmusu yeni tədaviyədə olan pulun kütləsi: (Çəki: 1)

- pul bazası
- pul kütləsi
- pula olan tələb
- pul təklifi multiplikatoru
- pul təklifi

Sual: Aşağıdakılardan hansılar bank kreditinin formasına aid deyil? (Çəki: 1)

- kommersiya krediti
- bank krediti
- istehlak krediti
- əmanətlər
- heç biri

Sual: Aşağıdakılardan hansı kredit mexanizminin quruluşuna aid deyil? (Çəki: 1)

- kreditləşmənin obyektləri
- kredit planlaşması
- bank hesablarında vəsaitlərin toplanması
- hamısı düzdür
- A+B düzdür

Sual: Aşağıdakılardan hansı kredit sisteminin əsas həlqəsinə daxil deyil? (Çəki: 1)

- Mərkəzi Bank
- kommersiya bankları
- ixtisaslaşdırılmış maliyyə-kredit sistemi
- hamısı aiddir
- heç biri aid deyil

BÖLMƏ: MIKROIQTISADIYYAT

Ad	Mikroiqtisadiyyat
Suallardan	120
Maksimal faiz	120
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	5 %

Sual: İqtisadi məktəblər içərisində ilk dəfə olaraq öz təhlilini tədavül dairəsindən istehsal dairəsinə keçirən: (Çəki: 1)

- keynsçilik
 - marksizm
 - marjinalizm
 - merkantilizm
 - fiziokratlar
-

Sual: İnstitusional iqtisadiyyat nədir? (Çəki: 1)

- sosial cərəyandır
 - global problemdir
 - formal və qeyri-formal qaydaların məcmusudur
 - standart məhdudiyətdir
 - bunların hamısı doğrudur
-

Sual: Əgər rəqabətli əmək bazarında minimum əmək haqqının səviyyəsini əmək haqqının taraz dərəcəsindən yüksək müəyyənləşdirsə, onda əmək haqqının səviyyəsi: (Çəki: 1)

- artacaq
 - azalacaq
 - necə olubsa elə qalacaq
 - nominal əmək haqqı real əmək haqqına bərabər olacaq
 - defisit yaranacaq
-

Sual: Firmanın davranış nəzəriyyəsi hansı ölkədə geniş yayılmışdır? (Çəki: 1)

- ABŞ-da
 - Almaniyada
 - Yaponiyada
 - İtaliyada
 - Fransada
-

Sual: İqtisadi nəzəriyyədə formalaşmış firma haqqında konsepsiyalar: (Çəki: 1)

- neoklassik, institusional, bixeviorist, təkamül
 - sahibkar, kapitalist, dövlət, direktor
 - iqtisadi artım, mənfəətin maksimumlaşması
 - Herfindal-Xrişman indeksi
 - təmərüzleşmə indeksi
-

Sual: Rəqabətin tipləri: (Çəki: 1)

- azad bazar rəqabəti
 - təkmil və qeyri-təkmil rəqabət
 - duapoliya
 - inhisar rəqabəti
 - inhisar rəqabəti
-

Sual: "Oliqopoliya" məfhumunu iqtisadi tədqiqatlarında ilk dəfə kim işlətmişdir: (Çəki: 1)

- C.K.Helbreyt
 - A.Marşal
 - İ.Bentam
 - U.Cevons
 - E.Çemberlin
-

Sual: "Faydalılıq" məfhumunu elm aləminə ilk dəfə kim daxil etmişdir: (Çəki: 1)

- A.Smit
 - U.Cevons
 - İ.Bentam
 - K.Menger
 - K.Marks
-

Sual: İstehsalçı və istehlakçının şəxsi mənafeyi reallaşır: (Çəki: 1)

- sahibkar müəssisəsində
 - bazarda
 - firmada
 - şərik müəssisədə
 - ev təsərrüfatında
-

Sual: Bazarda tələbin formalaşmasını əks etdirir, onun kəmiyyət dəyişkənliyinin parametrini müəyyən edir: (Çəki: 1)

- istehlakçı tələbatı
 - istehlakçı davranışı
 - istehlakçı təklifi
 - istehlakçı tələbi
 - hamısı düzdür
-

Sual: İqtisadi nemətlərin yaradılması prosesi: (Çəki: 1)

- istehlak
 - tələbat
 - istehsal
 - tələb
 - təklif
-

Sual: Torpağın qiyməti hansı amillərdən asılıdır? (Çəki: 1)

- torpağa tələb və təklif, rentanın həcmi, borc kapitalının faizi
 - torpaq üzərində inhisar, borc faizinin, faiz dərəcəsinin səviyyəsi
 - torpaqda olan tələb və təklif, bank ssudasının faizi
 - torpağın keyfiyyəti, bank faizi, rentanın həcmi
 - heç biri
-

Sual: İstehsal fəaliyyətinin miqyasına (həcminə) müvafiq olaraq sahibkarlığın formaları: (Çəki: 1)

- birgə
 - kiçik, orta, iri
 - kollektiv
 - xüsusi (fərdi)
 - ictimai (dövlət)
-

Sual: İlk dəfə iqtisadi nəzəriyyəyə sahibkarlıq anlayışını kim gətirmişdir? (Çəki: 1)

- A.Smit
 - J.B.Sey
 - R.Kantilyon
 - D.Rikardo
 - C.Keyns
-

Sual: Müəssisənin maliyyə itkilərinin baş verməsi ehtimalı: (Çəki: 1)

- Müəssisənin maliyyə itkilərinin baş verməsi ehtimalı:
 - sahibkarlıq riski
 - sahibkar mənfəəti
 - sahibkar zərəri
 - qeyri-rentabellik
-

Sual: Bazar iqtisadiyyatına xarakterikdir: (Çəki: 1)

- gəlirlərin qeyri-bərabərliyi
 - gəlirlərin yüksək səviyyəsi
 - gəlirlərin aşağı səviyyəsi
 - gəlirlərin səviyyəsində sərbəst tərəddüdlər
 - gəlirlərin təqribən eyniliyi
-

Sual: Libertarizm, utilitarizm və eqlitarizm-bu: (Çəki: 1)

- neoklassik sintez nəzəriyyələri
 - sosial bazar təsərrüfatı nəzəriyyələri
 - sosial yardım nəzəriyyələri
 - sosial ədalət nəzəriyyələri
 - istehlakçı davranışı nəzəriyyələri
-

Sual: Cinni əmsalının kəmiyyəti asılıdır: (Çəki: 1)

- gəlirlərin mütləq səviyyəsindən
 - gəlirlərin orta səviyyəsindən
 - nominal və real gəlirlərin nisbətindən
 - gəlirlərin bölgüsündən
 - gəlirlərin minimal səviyyəsindən
-

Sual: Əhalinin həyat səviyyəsini müəyyən edən göstəricilərdən biri yanlışdır: (Çəki: 1)

- sintetik dəyər göstəriciləri
- konkret maddi nemətlərin istehlakını ifadə edən natura göstəriciləri

- maddi rifahın bölgüsünün quruluşu və nisbətlerini əks etdirən göstəricilər
 - gəlir və istehlakın təmərküzləşməsi və diferensasiyası göstəriciləri
 - işsizlərin sayının minimum həddə çatdırılmasını təmin etməyə çalışan məşğulluq siyasətinin yeridilməsi
-

Sual: İnsanın utilitarist rifahı nədir? (Çəki: 1)

- zövq almaq hissini insanın həyat fəaliyyətinin son məqsədi olduğunu təsdiq edən fəlsəfədir
 - insanın rifahının subyektiv qiymətləndirilməsidir
 - cəmiyyətin bütün üzvlərinin fərdi rifahının cəmidir
 - şəxsi keyfiyyətlərin bir fərddən digərinə ötürülməsi prosesidir
 - öz şəxsi keyfiyyətləri ilə başqalarına təsir etməkdir
-

Sual: «Həyat səviyyəsi» kateqoriyasını ilk dəfə hansı iqtisadçı işlətmişdir? (Çəki: 1)

- A.Smit
 - C.M.Keyns
 - K.Marks
 - T.Veblen
 - A.Laffer
-

Sual: Gələcəkdə baş verəcək hadisələr haqqında informasiya çatışmazlığı: (Çəki: 1)

- riskə olan tələb
 - iqtisadiyyatda qeyri-müəyyənlik
 - riyazi gözləmə
 - riskə üstünlük verilməsi
 - riskə olan təklif
-

Sual: Bir insanın fəaliyyətinin digərinin rifahlarına təsiri: (Çəki: 1)

- daxili təsir
 - kənar effektlər
 - mənfi xarici effektlər
 - müsbət xarici effektlər
 - heç biri düz deyil
-

Sual: Müsbət kənar effekt şəraitində: (Çəki: 1)

- sərvətin son hədd faydalılığı onun ictimai son hədd faydalılığından aşağı olacaq
 - sərvətin ictimai faydalılığı dəyişməzdir
 - sərvətin qeyri-səmərəsiz bölüşdürülməsi
 - son hədd xərclərinin azaldılması
 - sərvətin son faydalılığı artır
-

Sual: Müəssisə fəaliyyətinin tənzimlənməsinin təsərrüfat daxili mexanizminə aid deyil: (Çəki: 1)

- marketing
- menecment

- iqtisadi həvəsləndirmə
 - firmanın strategiyası
 - dotasiyalar
-

Sual: Menecmentin prinsiplərinə aid deyil: (Çəki: 1)

- məqsədin seçilməsi
 - məqsədə çatmaq vasitələrinin seçilməsi
 - məqsədə çatmaq vasitələrinin hazırlanması
 - nəticələrə nəzarət edilməsi
 - bazarın kompleks öyrənilməsi
-

Sual: İdarəetmə sistemi əsasən hansı prinsiplərə əsaslanır? (Çəki: 1)

- rəhbərlik prinsipinə
 - sistemlik və komplekslik prinsipinə
 - plan prinsipinə
 - proqnoz prinsipinə
 - normativ prinsipə
-

Sual: Marketing-bu: (Çəki: 1)

- firmanın idarəedilməsinin prinsip, forma və metodları sistemidir
 - konkret bazarların tədqiqinə və proqnozlaşdırılmasına yönəlmiş məhsul istehsalı və satışının kompleks sistemidir
 - gəlir əldə etmək məqsədilə yenilikdən, riskdən, ixtisarçılıqdan istifadə edilən təsərrüfat fəaliyyətidir
 - mənfəət və şəxsi gəlir gətirən iş və ya istənilən fəaliyyət növüdür
 - insanların məhsulun realizə edilməsi və ticarət mənfəətinin əldə olunmasına yönəlmiş ticarət fəaliyyətidir
-

Sual: Bazarda satıla bilən, alıcıların tələbatını ödəyə bilən məhsul və xidmətlərin təşkili prinsipinə əsaslanan fəaliyyət: (Çəki: 1)

- rəqib firmanın fəaliyyəti
 - marketing
 - kommersiya xarakterli fəaliyyət
 - yüksək mənfəətə istiqamətlənmiş fəaliyyət
 - menecment
-

Sual: Mikroiqtisadi tənzimləmə mexanizmi: (Çəki: 1)

- müəssisədə istehsalın təşkilinin və idarəedilməsinin forma və metodlarının məcmusudur
- işgüzar fəaliyyətin həyata keçirilməsinə təsir göstərən şəraitin və hüquqi, iqtisadi, təşkilati və sosial amillərin məcmusudur
- öz imkanlarını, cəlb edilmiş resursları və maliyyə vəsaitlərini düzgün qiymətləndirə bilməkdir
- işçinin əmək haqqını ölkə qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğdən az olmayan səviyyədə ödəməkdir
- qanunvericilikdə müəyyən edilmiş vergiləri, dövlət sığorta, sosial müdafiə və digər

Sual: Aristotel xrematistikani necə izah edirdi? (Çəki: 1)

- əkinçilik kimi
 - sənətkarlıq kimi
 - varidat, sərvət əldə etmək və pul toplamaq kimi
 - xırda ticarət kimi
 - natural təsərrüfat kimi
-

Sual: İqtisadi nəzəriyyənin ilkin inkişaf mərhələlərini tarixi ardıcılıqla göstərin: (Çəki: 1)

- qədim dövr, orta əsrlər, merkantilizm, fiziokratizm
 - fiziokratizm, klassik məktəb, marksizm, merkantilizm
 - merkantilizm, fiziokratizm, klassik məktəb, marksizm
 - merkantilizm, marksizm, klassik məktəb, fiziokratizm
 - klassik məktəb, marksizm, merkantilizm, fiziokratizm
-

Sual: Aşağıdakılardan hansı iqtisadi nəzəriyyənin predmeti hesab edilə bilər? (Çəki: 1)

- istehsal amilləri
 - məhsuldar qüvvələr
 - istehsal münasibətləri və iqtisadi qanunlar
 - ölkənin sərvəti
 - iqtisadi resurslar
-

Sual: Ekonomiksin inkişaf mərhələlərinə aid deyil: (Çəki: 1)

- neoklassik istiqamət
 - keynsçilik və onun təkamülü
 - monetarizm, təklif iqtisadiyyatı
 - merkantilizm
 - ekonomiksin tənqidi-institusionalizm və neoinstitusionalizm
-

Sual: İnsan üçün zəruri olan sərvətin yaradılması və istifadəsi insan fəaliyyətinin bütün sferası: (Çəki: 1)

- iqtisad elminin institusional nəzəriyyəsi
 - iqtisad elminin obyektı
 - iqtisadi nəzəriyyənin obyektı
 - qeyri-iqtisad elminin nəzəriyyəsi
 - heç biri düz deyil
-

Sual: İstehsal effektivli olar, əgər: (Çəki: 1)

- əmək resurslarından tam istifadə edilib
 - mövcud olan resurslardan hamısından tam istifadə olunub
 - istehsal resurslarından tam istifadə olunub
 - istehsalda məhsuldarlıq amillərinin azalma qanunu fəaliyyət göstərmir
 - bütün cavablar doğrudur
-

Sual: Aşağıdakı təriflərdən hansı mütləq maksimum tələbata aiddir: (Çəki: 1)

- istehsalın və elmi-texniki tərəqqinin nail olunmuş səviyyəsində tələbatın ödənilməsidir
 - istehsalın son imkanlarına istiqamətlənən tələbatdır
 - ümumi mənafeələr prinsipi üzrə birləşən insanların tələbatıdır
 - insanların təhsilə, mədəniyyətə, dincəlməyə, yaradıcılığa cəhdinin təmin edilməsidir
 - hər bir insanın zəruri həyat səviyyəsini təmin edən tələbatdır
-

Sual: İstehsal imkanları əyrisində məhsullardan birinin istehsalının artmasına uyğun olaraq: (Çəki: 1)

- o biri məhsulun istehsalı aşağı düşür
 - o biri məhsulun istehsalı artır
 - o biri məhsulun istehsalının həcmi sabit qalır
 - heç biri düz deyil
 - hamısı düzdür
-

Sual: Əgər ölkə özünün bütün maddi və əmək ehtiyatlarını istifadə edərsə, hər hansı məhsuldan çoxlu miqdarda: (Çəki: 1)

- istehsal oluna bilməz
 - mümkün ehtiyatları artırmaqla istehsal oluna bilər
 - mümkün ehtiyatları artırmaqla istehsal oluna bilməz
 - ehtiyatların yenidən bölgüsü ilə istehsal oluna bilər
 - yalnız başqa ölkələrlə ticarətin artırılması əldə oluna bilər
-

Sual: İqtisadi tələbatlar bunlardır: (Çəki: 1)

- maddi nemətlər və xidmətlərin alınması yolu ilə ödənilə bilən tələbatlar
 - insan üçün zəruri olan nemətlər
 - təbii resurslar, kapital və əmək
 - insanın bütün tələbatları
 - bütün cavablar doğrudur
-

Sual: Bu mülkiyyət formaları xüsusi mülkiyyətin bir qolu kimi təzahür edirlər (Çəki: 1)

- şəxsi və fərdi
 - xüsusi və şəxsi
 - fərdi və xüsusi
 - xüsusi və kooperativ
 - xüsusi və birgə
-

Sual: İnstitusional istiqamətin iqtisadi təhlilinin predmetini nə təşkil edirdi? (Çəki: 1)

- istehsal dairəsi
 - istehsal və tədavül dairəsi
 - tədavül dairəsi
 - mikroiqtisadiyyat
 - iqtisadi və qeyri-iqtisadi amillər
-

Sual: Əgər hər binanı bir mülkü icarəyə götürürsə, onda icarəçi: (Çəki: 1)

- potensial mülkiyyətçi hesab olunur
 - mülkün istehlak dəyərinə sərəncamçı olur
 - mülkün bütün dəyərlərinin sərəncamçısıdır (onu sata bilər, yaxud bağışlaya bilər)
 - mülkün sahibi hesab olunur
 - bütün cavablar düz deyil
-

Sual: İqtisadi model səciyyələyə bilər, bu hesabla ki: (Çəki: 1)

- təsərrüfat forması ilə
 - dövlətin iqtisadi rolu ilə
 - mülkiyyət formasının olması ilə
 - iqtisadi sistemdə bazarların rolu və yolu ilə
 - hökumətin iqtisadi üsulların tətbiqi ilə
-

Sual: İnstitutsiya baxımından formal qanunlar və qeyri-formal qaydalar hansılardır? (Çəki: 1)

- transaksion xərclər konsepsiyası
 - mübadilənin şəxsləndirilməsi
 - itgiləri minimumlaşdırmaq
 - ictimai rifah uyğunsuzluğu
 - konstitutsiya qanunvericilik, mülkiyyət hüququ, ənənələr, adətlər, əxlaqi qaydalar
-

Sual: İqtisadi sistem aşağıdakı məsələləri həll edir: (Çəki: 1)

- nə, harada, kimin üçün
 - nə, necə, kimin üçün
 - nə vaxt, niyə, harada və kim
 - işsizliyin və inflyasiyanın səbəsi nədən ibarətdir
 - niyə, harada, nə vaxt
-

Sual: İnzibati-mərkəzləşdirilmiş sistemin xarakterik xüsusiyyətlərinə aid deyil: (Çəki: 1)

- istehsal vasitələri üzərində ictimai mülkiyyət
 - istehsalçının istehlakçı üzərində hökmranlığı
 - nemətlərin istehsalının ictimai tələbatdan geri qalması
 - istehlak predmetlərinin bölgüsünün mərkəzləşdirilməsi
 - istehlakçıların istehsalçıları üzərində suverenliyi
-

Sual: Bazar iqtisadi sisteminin xarakterik xüsusiyyətlərinə aid deyil: (Çəki: 1)

- istehsal vasitələri üzərində xüsusi mülkiyyət
 - azad sahibkarlıq və seçim prinsiplərinə əməl edilməsi
 - nə alınırsa, onu istehsal etmək prinsipinin hökm sürməsi
 - iqtisadiyyatın çox ukladlılığı
 - hər bir təsərrüfat subyektinin maksimal mənfəət götürməyə can atması
-

Sual: Bazar: (Çəki: 1)

- satış proseslərinin məcmusudur
 - təklifin məcmusudur
 - əmtəə və xidmətlərin alqı və satqısı proseslərinin baş verdiyi məkan
 - alıcılar arasında qarşılıqlı münasibətlərdir
 - mülkiyyət münasibətləridir
-

Sual: Azad bazar təsərrüfatının səciyyəsi hesab olunur: (Çəki: 1)

- rəqabət iştirakçılarının qeyri-məhdud sayı
 - bazar informasiyasının azad əldə olunması
 - iqtisadiyyatda hökumətin məhdud rolu
 - sərbəst daxil olma
 - bütün cavablar doğrudur
-

Sual: Bunlardan hansını milli bazara aid hesab etmək olar? (Çəki: 1)

- daxili bazar
 - xarici bazar
 - dünya bazarı
 - beynəlxalq bazar
 - rəqabətli bazar
-

Sual: Azərbaycanda bazar iqtisadiyyatına keçid dövrünə başlanmışdır: (Çəki: 1)

- 1990
 - 1989
 - 1991
 - 1988
 - 1992
-

Sual: Bazar iqtisadiyyatının sosial yönümlüyünü əks etdirən model (Çəki: 1)

- Amerika modeli
 - İsveç modeli
 - Alman modeli
 - Yapon modeli
 - heç biri doğru deyil
-

Sual: Sosial-iqtisadi mahiyyətinə görə bazarı funksiyasına görə necə başa düşmək olar? (Çəki: 1)

- istehsalçıların və istehlakçıların görüşdüyü yer, məkan
 - resursların (əmək vasitələrinin və predmetinin) daşınması
 - əmtəə və xidmət nemətlərinin saxlanması
 - əmtəələrin bölüşdürülməsi
 - əmtəələrin növ və çeşidlənməsi
-

Sual: Bazar iqtisadiyyatının əsas xarakterik cəhətləri hansılardır? (Çəki: 1)

- xüsusi sahibkarlıq, əmtəə istehsalı, mübadilə

- ticarət, mübadilə, gəlir bölgüsü
 - xüsusi sahibkarlıq, iqtisadi azadlıq, azad rəqabət, təşəbbüskarlıq
 - azadlıq, bərabərlik, iqtisadi ədalət
 - pulun istifadəsi və alqı-satqısı
-

Sual: Əmtəədə təcəssüm edən əməyin ikili xarakterini kim aşkarladı: (Çəki: 1)

- U.Petti
 - A.Smit
 - D.Rikardo
 - K.Marks
 - J.B.Sey
-

Sual: Faydalılıq həddi nəzəriyyəsinin yaradıcıları hansı məktəbin nümayəndələridir? (Çəki: 1)

- merkantilistlər
 - fiziokratlar
 - klassiklər
 - avstriya məktəbi
 - neoklassiklər
-

Sual: Əmtəə istehlak dəyəri olmaq etibarı ilə hansı əməyin məhsuludur? (Çəki: 1)

- fərdi
 - xüsusi
 - ümumi
 - konkret
 - abstrakt (mücərrəd)
-

Sual: Əmtəənin mübadilə dəyərini aşkarlamaq üçün əmtəə hansı prosesdə olmalıdır (keçməlidir)? (Çəki: 1)

- istehsal
 - bölgü
 - mübadilə
 - istehlak
 - təkrar istehsal
-

Sual: Əməyin intensivləşməsi dəyəri artırmaqla ona hansı proporsiyada (nisbətdə) təsir edir? (Çəki: 1)

- tərs
 - düz
 - nisbi
 - ekvivalent
 - ümumi
-

Sual: Bazar infrastrukturunun hansı elementi əmtəə bazarında vasitəçi funksiyasını yerinə yetirir? (Çəki: 1)

- banklar
 - xidmətlər
 - birjalar
 - yarmarkalar
 - auksionlar
-

Sual: Birjanın aşağıdakı növlərindən biri yanlıştır: (Çəki: 1)

- əmtəə birjası
 - fond birjası
 - istehlak birjası
 - valyuta birjası
 - əmək birjası
-

Sual: İnfrastruktur fəaliyyəti digərlərindən ayıran (fərqləndirən) cəhət: (Çəki: 1)

- istehsal etməsi
 - bölüşdürməsi
 - mübadilə etməsi
 - xidmət göstərməsi
 - istehlak etməsi
-

Sual: Bazar infrastrukturunun tərkib hissəsinə aid olmayanını müəyyən edin: (Çəki: 1)

- əmtəə birjası
 - fond birjası
 - valyuta birjası
 - kommərsiya bankları
 - müəssisələr
-

Sual: Tələb qanunu hansı asılılığı ifadə edir? (Çəki: 1)

- tələbin həcmi ilə qiymət arasındakı asılılıq
 - tələblə təklif arasındakı asılılıq
 - alıcıların sayı ilə əmtəələrin miqdarı arasındakı asılılıq
 - qiymətlə alıcıların sayı arasındakı asılılıq
 - təkliflə alıcıların sayı arasındakı asılılıq
-

Sual: Aşağıdakı amillərin hansı tələbi daha çox stimullaşdırılır? (Çəki: 1)

- qiymətin aşağı olması
 - əmtəələrin bolluğu
 - əmtəələrin çatışmazlığı
 - dövlətin sosial yardımı
 - insanların tələbatı
-

Sual: Hansı amillər bazar təklifini daha yaxşı stimullaşdırır? (Çəki: 1)

- əmtəələrin bolluğu
- istehsal imkanları

- əmtəələrin çatışmazlığı
 - yüksək qiymətlər
 - aşağı qiymətlər
-

Sual: Təklif qeyri-elastikdir: (Çəki: 1)

- təklif olunan əmtəənin kəmiyyəti istənilən qiymətə satılmaq üçün dəyişməzsə
 - təklif olunan əmtəənin kəmiyyəti qiymət artıqca artarsa]
 - qiymətin cüzi azalması ilə təklif sifirə enirsə
 - qiymətin səviyyəsi və təklif sabit qalırsa
 - qiymət dəyişməsinə uyğun təklif dəyişirsə
-

Sual: Tələb elastikdir: (Çəki: 1)

- əmtəənin qiyməti artdıqca tələb artır
 - əmtəənin qiymətinin hər hansı dəyişməsi tələbin həcminə təsir göstərmir
 - qiymətin aşağı düşməsi tələbin artmasına səbəb olur
 - qiymətin aşağı düşməsindən tələb daha sürətlə artır
 - qiymətin aşağı düşməsindən tələbin həcmi sabit qalır
-

Sual: Qiymət nəyə deyilir? (Çəki: 1)

- alıcının əmtəə üçün təklif etdiyi pulun məbləğinə
 - əmtəə dəyərinin pulla ifadəsinə
 - əmtəənin maya dəyərinin pulla ifadəsinə
 - satıcının öz əmtəəsi üçün tələb etdiyi pulun məbləğinə
 - bütün xərclərin cəminə
-

Sual: Qiymətin hansı funksiyası bazarda lazımsız əmtəə və xidmətlərin artmasına mane olur? (Çəki: 1)

- tənzimləyici
 - bölüşdürücü
 - stimullaşdırıcı
 - sanitari tənzimləyici
 - uçot
-

Sual: Qiymətlərin təsnifləşdirilməsi üçün hansı amil müəyyən edici rol oynayır? (Çəki: 1)

- qiymətin əmələ gəlməsi prinsipləri
 - qiymətin tənzimlənməsi
 - qiymətlərin səviyyəsi
 - tələb
 - təklif
-

Sual: Kənd təsərrüfatı məhsulunun həcminə təsir edən və onu digər əmtəələrdən fərqləndirən cəhət - budur: (Çəki: 1)

- iri investisiyalardan böyük asılılıq
- sahənin metaltutumlu olması
- ixtisaslaşmadan asılılıq

- qiymətin mövsümi dəyişmələrindən asılılığı
 - nəqliyyat xidmətlərinə həddən artıq bağlılıq
-

Sual: Bazar tarazlığı nədir? (Çəki: 1)

- normal qiymətdir
 - təklif qiymətidir
 - tələb və təklifin üst-üstə düşməsi ilə yaranan müvazinətlkdir
 - dövlətin tənzimləyici qiymətləridir
 - istehsal xərcləridir
-

Sual: Inhisarların yaranması səbəbləri hansılardır? (Çəki: 1)

- iqtisadiyyatın inkişafı
 - sahibkarların gəlirlərinin artması
 - alıcıların sayının artması
 - kapitalın təmərküzləşməsi və mərkəzləşməsi
 - dövlətin iqtisadi siyasəti
-

Sual: Dövlət hansı yolla inhisarların fəaliyyətinə mane olur? (Çəki: 1)

- bazarı tənzimləməklə
 - qiymətləri tənzimləməklə
 - antiinhisar siyasəti həyata keçirməklə
 - iqtisadiyyatın sahə quruluşunu tənzimləməklə
 - iqtisadiyyatın ərazi quruluşunu təkmilləşdirməklə
-

Sual: Azad rəqabət mexanizminin başlıca müsbət səmərəsi nədə istifadə olunur? (Çəki: 1)

- istehlakın artmasında
 - istehsalın stimullaşdırılmasında
 - müəssisənin normal fəaliyyətində
 - dövlətin gəlirlərinin artmasında
 - gəlirlərin yenidən bölgüsündə
-

Sual: Inhisarçılığın güclənməsi iqtisadiyyatın inkişafına necə təsir göstərir? (Çəki: 1)

- müsbət
 - mənfi
 - təsir etmir
 - əmək məhsuldarlığını artırır
 - məhsul istehsalını artırır
-

Sual: Hansı amil azad rəqabətin zəifləməsini şərtləndirir? (Çəki: 1)

- alıcıların sayının artması
- məhsulun miqdarının artması
- iqtisadiyyatda inhisarçılıq
- dövlətin iqtisadi siyasəti

- alıcıların davranışı
-

Sual: Firmanın fəaliyyət aktivliyinin artmasına təkan verən xarici şərtlər hansılardır? (Çəki: 1)

- bazarın inhisara alınması
 - qeyri-mükəmməl rəqabət
 - mükəmməl rəqabət
 - bazarın dövlət tərəfindən tənzimlənməsi
 - qiymətin dövlət tərəfindən tənzimlənməsi
-

Sual: Hasilat, emal, xidmət sahələrinin birliyi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- makroiqtisadiyyat
 - mikroiqtisadiyyat
 - mezoiqtisadiyyat
 - regional iqtisadiyyat
 - rayon iqtisadiyyatı
-

Sual: Postindustrial iqtisadiyyatın inkişafında təyinedici amil nədir? (Çəki: 1)

- intellektual kapital
 - elmtutumlu məhsul
 - innovasiyalar
 - istehsalın diversifikasiyası
 - materialtutumluluğun azalması
-

Sual: Firma haqqında ənənəvi nəzəriyyə: (Çəki: 1)

- firmanın fəaliyyətinin idarə edilməsi
 - mənfəətin maksimumlaşdırılması
 - son hədd xərcləri nəzəriyyəsi
 - menecer nəzəriyyəsi
 - son faydalılıq nəzəriyyəsi
-

Sual: Sabit xərclər nisbətən dəyişməyən xərclərdir? (Çəki: 1)

- istehsal olunan məhsulun miqdarına
 - zamana
 - texnologiyaya
 - minimum əmək haqqına
 - elmi-texniki tərəqqiyə
-

Sual: Dəyişən xərclərə aid olan amillər: (Çəki: 1)

- elektrik enerjisi
 - xammal
 - hamısı doğrudur
 - heç biri doğru deyil
 - yanacaq
-

Sual: Sabit xərclər-bu: (Çəki: 1)

- idarə işçilərinin əmək haqqında, mühafizəyə görə, avadanlığın amortizasiyasına sərf olunan itkilər, kredit faizinə görə
 - fəhlələrin əmək haqqına, mühafizəyə, avadanlıqlara və xammalın dəyərinə sərf okunan itkilər
 - işçilərin əmək haqqına, avadanlığın aşınmasına, renta ödənişlərinə sərf olunan itkilər
 - xammala, elektron enerjisinə, rentaya, kredit faizinə sərf olunan itkilər
 - bütün sadalananlar
-

Sual: Dəyişən məsrəflər-bu: (Çəki: 1)

- istehsal həcmnin dəyişilməsindən asılı olmayaraq sərf edilən xərclər
 - istehsal həcmnin dəyişməsi ilə dəyişən xərclər
 - aşkar və məxfi xərclər
 - istehsalın alternativ məsrəfləri
 - idarə işçilərinin əmək haqqı
-

Sual: Orta sabit məsrəflər-bu: (Çəki: 1)

- xammala, avadanlığa, əmək haqqına sərf olunan itkilər
 - məhsulun vahidinə sərf olunan mühasibat xərcləri
 - məhsulun hər bir vahidinə sərf olunan sabit xərclər
 - məhsul vahidinə sərf olunan iqtisadi məsrəflər
 - hamısı düzdür
-

Sual: Əsas kapital hansı aşınmaya məruz qalır? (Çəki: 1)

- iqtisadi və mənəvi
 - dövriyyə və mənəvi
 - mənəvi və fiziki
 - fiziki və iqtisadi
 - iqtisadi və dövriyyə
-

Sual: Fərdi təkrar istehsalın təmin edilməsi üçün müəssisəyə tələb olunur: (Çəki: 1)

- iqtisadi sabitlik
 - iqtisadi resurslar
 - iqtisadi tarazlıq
 - icarə münasibətləri
 - siyasi sabitlik
-

Sual: İstehsal həcmnin kapital elementlərinin artması hesabına artması: (Çəki: 1)

- amortizasiya
 - investisiya
 - bank faizi
 - mənfəət
 - renta
-

Sual: Gəlir əldə etmək məqsədilə təsərüffat fəaliyyətinə qoyulan bütün növ aktivlər:
(Çəki: 1)

- mənfəət
 - investisiya
 - amortizasiya
 - məcmu gəlir
 - məcmu xərclər
-

Sual: Müəyyən müddətdən sonra kapitalın həm natural, həm də dəyərində görə azalması:
(Çəki: 1)

- fiziki aşınma
 - amortizasiya
 - mənəvi aşınma
 - hamısı düzdür
 - heç biri düz deyil
-

Sual: İstehsal inhisarı: (Çəki: 1)

- istehsalın ən uğurlu şəraitinin təmin olunması
 - müəyyən növ məhsul istehsalının az sayda istehsalçıların əlində cəmlənməsi
 - daha uğurlu satış bazarını formalaşdırmaq
 - istehsalçı müəssisələrin birliyi
 - hamısı doğrudur
-

Sual: Aşağıda göstərilənlərdən hansı xalis rəqabətin şərti hesab edilmir: (Çəki: 1)

- firma bazara hakim deyil
 - firma maksimum mənfəət almağa meyllidir
 - firma uzunmüddətli vaxtda mənfəət götürür
 - hamısı düzdür
 - hamısı səhvdir
-

Sual: Reklam üçün yüksək xərclər hansı rəqabət quruluşuna xasdır? (Çəki: 1)

- təkml rəqabət
 - inhisarçı rəqabət
 - sağlam rəqabət
 - haqsız rəqabət
 - səhədaxili rəqabət
-

Sual: Hansı funksiya rəqabətə xas deyil? (Çəki: 1)

- tənzimləyən
 - allokasiya
 - investisiya
 - innovasiya
 - hamısı düzgündür
-

Sual: Qeyri-təkmil bazara daxil olmayan seqmentlər hansılardır? (Çəki: 1)

- təmiz inhisarçı bazar
 - oliqapolik bazar
 - inhisarçı-rəqabət bazarı
 - təkmil bazar
 - dövlət inhisarçı bazarı
-

Sual: Bazar münasibətlərinin daha geniş yayılmış növü: (Çəki: 1)

- oliqopoliya
 - duopoliya
 - inhisar
 - mükəmməl rəqabət
 - inhisar rəqabəti
-

Sual: Xalis inhisar oliqopolik bazardan onunla fərqlənir ki: (Çəki: 1)

- sahədə yalnız bir firma fəaliyyət göstərir
 - bütün digər firmalar üçün sahəyə gəliş bağlıdır
 - firmanın məhsulunun yaxın əvəzləyicisi yoxdur
 - sahədə bir neçə iri firma hakim mövqe tutur
 - bütün mülahizələr doğrudur
-

Sual: İnhisarçı rəqabət şəraitində firmaların davranışı qısamüddətli dövüdə oxşardır: (Çəki: 1)

- oliqopoliyalarla
 - duopoliyalarla
 - inhisarlarla
 - təkmil rəqabətli firmalarla
 - qeyri-təkmil rəqabətli firmalarla
-

Sual: İnhisarçı rəqabətin üstünlüyü ondadır ki: (Çəki: 1)

- məhsulların müxtəlifliyi istehlakşılarn zövqlərini daha yaxşı reallaşdırmağa imkan verir
 - məhsulun daim təkmilləşdirilməsi həyat səviyyəsinin inkişafına səbəb olur
 - məhsulların müxtəlifliyi bazar sisteminin inkişafına təkən verir
 - bütün mülahizələr doğrudur
 - reklam istehlakçını məhsulun keyfiyyəti, qiyməti, istifadə qaydaları haqqında qiymətli məlumatlarla təchiz edir
-

Sual: Faydalılığın ölçülməsinə iki əsas yanaşma: (Çəki: 1)

- istehsal və qeyri-istehsal
 - marksist və klassik
 - keynsçi və monetar
 - keynsçi və neoliberal
 - ordinalist və kardinalist
-

Sual: Kardinalist istehlakçı davranışının nəzəriyyəsi başqa cür adlanır: (Çəki: 1)

- faydalılığın sıra nəzəriyyəsi
 - faydalılığın kəmiyyət nəzəriyyəsi
 - ənənəvi nəzəriyyə
 - menecer nəzəriyyəsi
 - davranış nəzəriyyəsi
-

Sual: İstehsal amilləri üzrə gəlirlər: (Çəki: 1)

- sahibkar gəliri, faiz
 - kapital, mənfəət, renta
 - əmək haqqı, renta, mənfəət (faiz), sahibkar gəliri
 - kapital, əmək, sahibkar gəliri
 - əmək, kapital, renta
-

Sual: Xüsusi vacib element və ya obyekt, hansı ki istehsalın nəticələrinə və imkanlarına həlledici təsir göstərir: (Çəki: 1)

- istehsal şərti
 - istehsal texnologiyası
 - istehsal amili
 - istehsalın artımı
 - amillərdən istifadə
-

Sual: İstehsalın dəyişən amillərinə misal olaraq göstərmək olar: (Çəki: 1)

- elektrik enerjisi
 - xammal
 - işçilərin əmək haqqı
 - kapital
 - bütün qeyd olunan cavablar
-

Sual: Əmək, kapital, torpaq və sahibkarlıq qabiliyyəti kateqoriyalarını birləşdirən ümumi əlamət hansıdır? (Çəki: 1)

- istehsal funksiyası
 - milli sərvət
 - istehsal vasitəsi
 - istehsal amili
 - istehsal vasitəsi
-

Sual: Əhali gəlirləri: (Çəki: 1)

- milli gəlirin pul, məhsul və xidmətlər şəklində ev təsərrüfatlarının sərəncamına keçən hissəsidir
 - əmək haqqından ibarətdir
 - pul gəlirlərindən ibarətdir
 - nominal və real gəlirlərdən ibarətdir
 - natural gəlirlərdən ibarətdir
-

Sual: Qısa müddət ərzində istehsalda məhsul hasilatını ani olaraq çoxaltmaq tələb olunur. Bu halda işçilərin əmək haqqını ödəmək üçün hansı forma məqsədəuyğundur: (Çəki: 1)

- əmək haqqının günəməzd üsulu ilə
 - əmək haqqının işməzd üsulu ilə
 - mənfəətdən faiz ilə
 - realizə olunmuş məhsul məbləğinin faizi ilə
 - əmək haqqının vaxtamuzd üsulu ilə
-

Sual: Qeyri-mükəmməl rəqabət bazarında aşağıdakı amillərin təsiri var: (Çəki: 1)

- işçilərin ixtisası
 - həmkarlar ittifaqı
 - inhisarlar
 - əməyin qiyməti
 - bütün cavablar doğrudur
-

Sual: Nə üçün şirkətlərin rəhbərləri öz işçilərinin əmək haqqının artırılmasına, hətta həmkarlar ittifaqının tələbləri olsa belə həvəs etməzlər, lakin işsizlərə, yetimlərə könüllü surətdə kömək edirlər: (Çəki: 1)

- onlar cəmiyyətdə xoş rəy yaradırlar
 - onlar inanırlar ki, işçilərə heç nə olan deyil, yetimlərə isə rəhm etmək lazımdır
 - onlar hesab edirlər ki, belə əlverişlidir
 - onlarda bir qayda olaraq acgözlük çox, rəhmlik isə nadir hallarda yada düşür
 - hamısı doğrudur
-

Sual: Firmanın istiqraz vasitələrini aid edin: (Çəki: 1)

- mənfəət hesabına yaranan əmanətlər
 - aşınmalar üçün təyin olunan pullar
 - bank və kommertiya kreditləri
 - səhmlərin və istiqrazların satışından daxil olan kapital
 - hamısı düzdür
-

Sual: Kapital bazarının subyektlərinə aiddir: (Çəki: 1)

- banklar və onların müştəriləri
 - birjalar
 - dövlət
 - şirkətlər və xüsusi firmalar
 - bütün cavablar doğrudur
-

Sual: Faiz gətirən pul kapitalı: (Çəki: 1)

- əmtəə kapitalı
 - ticarət kapitalı
 - borc kapitalı
 - sənaye kapitalı
 - bunların heç biri
-

Sual: Kapitalı «öz-özünə artan dəyər» kimi izah edən iqtisadçı kim olmuşdur? (Çəki: 1)

- A.Smit
 - D.Rikardo
 - J.B.Sey
 - K.Marks
 - F.Kene
-

Sual: Kənd təsərrüfatında gəlirin bölgüsü və təkrar istehsalını təhlil edən ilkin iqtisadi məktəb: (Çəki: 1)

- marjinalizm
 - neoklassik
 - fiziokrat
 - merkantilizm
 - marksizm
-

Sual: Torpaq və onun təkli, bitki və heyvanat aləmi, meşə və su resursu, hava baseyni və iqlim bu: (Çəki: 1)

- təbii resurs
 - iqtisadi resurs
 - istehsal olunmuş resurslar
 - tükənməz resurslar
 - istehlak olunmuş resurslar
-

Sual: Maddi nemətlər və xidmətlər yaratmaq üçün istehsal amillərini (resurslar) birləşdirib və təşkil edib, ictimai tələbatları ödəmək üçün, son məqsədi gəlir formalaşdırmaq olan fəaliyyət: (Çəki: 1)

- novatorluq fəaliyyəti
 - sahibkarlıq fəaliyyəti
 - texnoloji təkmil müəssisə yaratmaq fəaliyyəti
 - səmərəli əmək fəaliyyəti
 - ixtisası təkmilləşdirməyə istiqamətlənmiş fəaliyyət
-

Sual: Gəlirlərin qeyri-bərabərliyi göstəricilərinə aid deyil: (Çəki: 1)

- Lorens əyrisi
 - Atkinson indeksi
 - desil əmsalı
 - Cinni əmsalı
 - əmək məhsuldarlığı əmsalı
-



